

ZEYNAL XƏLİL

**SEÇİLMİŞ
ƏSƏRLƏRİ**

**“ÖNDƏR NƏŞRİYYAT”
BAKİ-2004**

Bu kitab "Zeynal Xəlil. Əsrim, taleyim manım" (Bakı, Azərnəşr, 1978) və
"Zeynal Xəlil. Dağ cığırı" (Bakı, Yaziçı, 1986) nəşrləri əsasında
təkrar nəşrə hazırlanmışdır

Tərtib edən: Zəkiyyə Xəlilova

Ön sözün müəllifi: Taleh Həmid

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

"Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

894.3611 - dc 21

AZE

Zeynal Xəlil. Seçilmiş əsərləri. Bakı. "Öndər nəşriyyat", 2004, 264 səh.

Kitaba Zeynal Xəlilin yaradıcılığının müxtəlif dövrlərini eks etdirən
şəirler, poema və pyes daxil edilmişdir. İnsana əbədi sevgi və məhəbbət bu
əsərlərin başlıca qayəsini teşkil edir.

ISBN 9952-416-15-5

© "ÖNDƏR NƏŞRİYYAT", 2004

ÖN SÖZ

Danılmaz bir həqiqətdir ki, hər bir insanın öz dünyası var. Hər kəsin qəlbində bir dünya siyir. Biz bu dünyani özümüzlə yaşıyoruz, biz bu dünyani özümüzlə aparırıq. Müasir Azərbaycan poeziyasının tanınan simalarından olan Zeynal Xəlil də zəngin mənəvi dünyaya malik bir şair idi. Özünəməxsus yaradıcılıq yolu, gərgin sənət axtarışları şairin qələmini günü-gündən püxtələşdirmiş, onu şerin keşməkeşli yollarında öz yeri, öz çəkisi olan şairlərdən biri etmişdir.

Zeynal Xəlil öz dünyası olan bir insan, öz taleyi olan bir şair idi. O, XX əsrde yaşayıb yaratdı. Amma əsl poeziya, əsl sənət əsəri üçün zaman həddi, zaman sərhədi olmayıb, yəqin ki, bundan sonra da olmayıacaqdır. Zeynal Xəlil xoşbəxt şairlərdəndir ki, zəngin poeziyası ona da belə bir ölməzliyi bəxş etmişdir.

Şair "taleyim" dediyi əsrin sərhədlərini aşaraq gələcək neçə-neçə əslərə yol açdı.

Sən döyüşdən-döyüşə
Atdır məni inamlı,
Sən dayandın arxamda
Həmişə ehtiramla.
Ey mənalar dünyası,
İnqilablar əsti, son
Qəhrəmanlar anası
Ən qəhrəman əsrən!
Milyonların qəlbində
Sən inamsan, amalsan.
Ən böyük səadətsən,
Güneşsən, inqilabsan,
Ən şirin bir nemətsən,
Əsrim, taleyim mənim!

"Əsrim, taleyim mənim!"

Ey menalar dünyası, inqilablar əsti, sən... Bu ikicə misra şairin yaşayıb-yaratdığı əsrin mənzərəsini seyr etməkdə oxucuya bələdçilik edərək, ona bu əsrin hansı dönməldən keçdiyindən xəbor verir. Amma insan öz zamanını seçə bilmir. Zaman onu seçilir. O, zamana bağlıdır. Elə buna görə də şair "əsrim, taleyim mənim" deyir.

Tənqidçi Şamil Salmanov yazır: "Zeynal Xəlilin lirik qəhrəmanı elə qəhrəman idi ki, onun duygu və həyəcanlarında iştirakçı olduğu tarixi dövrün, epoxanın cizgileri hekk olunmuşdur. Lirikada belə bir şəxsiyyətin mənəvi aləmini, fəaliyyət və düşüncəsini ifade etdiyinə görə "XX əsrim mənim", "Əsrim, taleyim mənim", "Otuz altı yaşım" kimi şeirlər timsalında, şairin özü və zaman haqqında düşüncə və söhbətləri, əsrin hadisələrini təhkiyəyə xas genişliyi Z.Xəlil lirikasının ən səciyyəvi əlamətlərindən hesab edə bilərik. Bu şeirlərdə şairin lirik "mən" i öz tərcüməyi-halını zaman hadisələri, zaman əlamətləri vasitəsilə danışır, nəql edir".

İllər keçir, zaman özü-özündən uzaqlaşır. Bugünkü oxucu şairin yaradıcılığı ilə tanış olanda onun qaynar, isti, həlim, həm de mübariz obrazını gözlori önündə canlandırma bilir. Onu tanıyanlar yaxşı bilirlər ki, Zeynal Xəlil ürəyi ilə seneti arasında sərhədi, səddi olmayan şair idi. O öz hissələrini, düşüncələrini gizləməyi bacarmırdı.

Elə buna görə də onun geniş yaradıcılığı insan ömrünün bir-birini tamlayan üfüqlərindən süzülüb gelirdi. Bu yaradıcılığın bir qütbündə usaq-hə illerinin ehtiyacı vardı, amma onda da taledən şikayətlənmək yox idi. Digər qütbündə isə bütövlükdə böyük bir insan qəlbini, şairin öz mənəvi dünyası dayanırdı. O özünü doğulduğu və yaşadığı XX əsrin bütün qayğılarından, sevincindən və qəməndən ayrı təsəvvür edə bilmirdi. Odur ki, "Sən məndəsan, mən səndə", "Əsrim, taleyim mənim" deyirdi.

Şairin bütöv yaradıcılığında əlli doqquz il yaşlanmış bir insan ömrünün yaz ve payız rəngləri aydınca seçilməkdədir. Çünkü Zeynal Xəlil əlinə qələm aldığı gündən onun ürəyindən uzaqda qalan fəsil və iqtim və yox idi. Zaman bütün ağırlığı ilə, içtimai-siyasi çökisile onun ürəyində, beynində idi. Bundan isə onun yaradıcılığına, poeziyasına birçə yol uzanırdı – yaradıcılıq həqiqəti.

Əllinci illərə qədər şeir və poemalarında, əsasən, quruluşun, yeni həyatın uğurlarını vəsf edən şair sonralar insan və zaman barədə daha çox söhbət açırdı. Özü də bu onun elə ürəyinə idi. Bu da tamamilə təbii səslenirdi. Əvvələ, zamanın poeziyaya ideoloji diktəsi azalmışdı, digər tərefdən, şair öz ömrünün müdriklik, kamillilik çağlarına qədəm basırdı.

Əllinci illerin mühakimələri tarixi bir ibretə çevrilmişdi. Belə bir zamananda o, insan və onun daxili aləmine vararaq, yüksək amalət axtarışına yönəlir, dünyanın, zamanın narahatlığını həyecanla öz varlığından keçirirdi.

Dünya, hər vaxt dünyaya
keşikdə duranındır.
Dünya, hər vaxt dünyani
yenidən quranındır.
Oğlum, qurbanın olum!

(Oğlum Etibarə)

Bu dünyadan, hayatdan
Təkco vəfa umma sən.
Çünki dostdan-aşnadan
Cəfa da görəcəksən!

(Nəvəm, Vildanım mənim)

Zeynal Xəlil lirik şair idi. Onun lirikasındaki kövrəklilik, hezinlik isə ömrə ve taleye güzgү tutmuş işqəndən, nurdan üz tutub golirdi. Bu işığın yağıdanı isə onun alovlu ürəyində idi. Yalnız o işiq qurtaranda şair ömrü qurtarır.

İşqlar isə heç zaman sönmür. O, bir rəngdən başqa bir rəngə çevrilir, digər bir rəngə üz tutur. Ele buna görə də şairin zəngin yaradıcılığı öz eyniməz müvəzimətli bugünkü sənotimizlə, ədəbiyyatımızla birləşdirilməlidir.

Şübhəsiz ki, kiçik bir yazı ilə Zeynal Xəlil yaradıcılığını bütün genişliyi ilə vermək mümkün deyil. Onun hər bir poema və dram əsəri geniş yanaşma və təhlil tələb edir.

Görkəmli ədəbiyyatşunaslarımızdan Kamal Talibzadə, Bəkir Nəbiyev, Aslan Aslanov, Əkbər Ağayev, Şamil Salmanov Zeynal Xəlil yaradıcılığını xarakterizə edən sənballı məqalələr yazıblar. Mərhum İmran Abbasov isə Zeynal Xəlil yaradıcılığının poetikası mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Zeynal Xəlil artıq bizimcün ötən sayılan XX əsrə yazış-yaradıb. Yaradıcılığa isə otuzuncu illerdə başlayıb. Bu elə bir dövr idi ki, tərənnüm və vəsf etməden ötüşmək mümkün deyildi. Ədəbiyyatdan Staxanov hərəkatının bədii eksi tələb olunurdu. Bütün sovet ədəbiyyatı, demək olar ki, bunsuz ötüşməyibdi. Zeynal Xəlil də zamanının şairi idi. Bir çox poema və şeirlərində dövrün nailiyətləri və problemləri ön plana çəkilirdi. Amma Zeynal Xəlil lirik şair idi.

Akademik Kamal Talibzadə yazar: "Zeynal Xəlil lirik şairidir. Lirika onun bütün yaradıcılıq yolunu istiqamətləndirir, bu poeziyanın janr təməyülünü təyin edir. Doğrudur, şairin qələmindən çıxan məhsul çoxcəhətiidir, o bu gün də öz əhəmiyyətini itirməyən, oxucuların, tamaşaçıların marağını, zövqünü oxşayan poemalar, pyesler də yazımışdır.

...Müasir insanın arzu və niyyətləri, sevinc və kədəri, dünya, həyat, ölüm, dostluq, sədaqət haqqında duyğuları Zeynal Xəlil lirikasının daimi mövzularıdır..."

Şairin şeirlərinə bestələnmiş mahnıların bu qədər uzunmürlü olmasının başlıca səbəblərindən birini də onun lirikasının səmimiiliyində axtarmaq lazımlı gəlir.

Mən səni gördüm ay işığında.
Könlümü verdim ay işığında.
...Yenə gel bizo,

*** 6 ***

Duraq üz-üzə
Ay işığında.
Fikrimdə aylı, ulduzlu,
Asiman var bu gecə!
... Birce sən yoxsan, əzizim,
Bilir aləm, bu gecə...
Kimlər geldi, kimlər gəldi bu dünyadan,
bu dünyadan...

Zeynal Xəlil neqməkar şair idi. Deyirlər, insan ömrü özü də bir neqmədir. Nəğmə qurtaranda, insan ömrü qurtarır. Heç vaxt qurtarmayan, bitib tükməyən nəgmələr yaradan bir şairin ömrü isə elə yaratdığı nəgmələrin ömrü kimi bitib tükmənir. Zeynal Xəlil nəgmələri tek.

XX əsrə Zeynal Xəlil qeder "insan, insan" – deyən ikinci bir sairimizə rast gəlmək, bəlkə də, mümkün deyil.

Var üçün, dövlət üçün,
Ad üçün, şöhrət üçün
Qaraya – ağ,
Ağa – qara,
Söyləməyin, insanlar, insanlar!

(Insanlar, insanlar!)

Yenə səhər-səhər başıımın üstdən
Qaqqlıdaşib keçir durna qatarı.
Baxıram onlara, hey baxıram mən,
Ucaıl qəlbərdə insan vüqarı.

(Yenə səhər-səhər)

Əlini heç zaman üzmə besordən, –
Menasız yaşama bu dünyada sən.

(Dostum hər insandan məna umma sən)

Şair insana inandığı kimi, insandan böyük keyfiyyətlər də umurdu. Yaxşılığı, sexavəti, mərdiliyi insanın ən böyük, ən ülvü vari hesab edirdi. Özü də bunlar, sadəcə, nəsihət xarakteri daşımir, bunlar insanda məhz həmin keyfiyyətlərin vəfzi kimi səslənirdi.

Doktor Cavad Heyət deyir ki, Zeynal Xəlilin yaradıcılığında mövzu çox genişdir. O, bir tərəfdən gözəl kend tabloları yaradır, o biri tərəfdən başqa ölkələrdəki zəhmətkeşlərin ağır hayatını tərənnüm edir. Bir tərəfdən insanın gözəl keyfiyyətlərini qələmə alır, o biri tərəfdən kəmişin qalıqları olan yaltaqlığı, ikiüzlülüyü və hər yerdə özünü göze soxanları həcv atəşinə tutur.

Ədəbiyyatda yarpaqdan çox yazılıb, çox deyilib, bundan sonra da deyilecekdir. Zeynal Xəlilin də "Yarpaq" adlı bir şeiri var. Şair yarpağı insandan ayırmır, onlar arasında benzərlik, oxşarlıq axtarır:

*** 7 ***

...Men yarpağa nezər saldım!
Şaxta vurmuş, gün döymüş,
Çöhrəsi damar-damar.
Yerdən, göydən soruşdum,
Dedim sehər yeline:
– Burada nə hikmət var?
Deyin, neçin bənzəyir
Yarpaq insan alına?

Bəzən mövzu zənginliyi, hadisələrin genişliyi, bədii faktun çoxluğu şairi poeziyanın epik formalarına müraciət etməyə sövq edir. Fərəhəndirici haldür ki, şair bu janrıda sanballı əsərlər yaratmışdır. Həmin əsərlər ədəbiyyatımızın zəngin sehifələrində qalmağa vəsiqə ala biliblər.

Şairin "Qılınç"ı, "Tatyana"sı, "Taras"ı, "Koroğlunun qocalığı", "Qatır Məmməd" mənzum tarixi dramı bəla əsərlərdəndir. "Şairin yuxusu" pyesi dahi şairimiz Nizami Gəncəvinin həyatından bəhs edir. Bu əsərdə böyük şairin həyatı, taleyi, dövrü önə çəkilir.

Elə buradaca nədənse onun çoxsaylı şeirlərindən biri də xatire goldı:

Ölənde bir daşa çəvirin məni –
Vətən torpağında bozca bir daşa.
Men yaxşı bilirom tale deyəni:
Hər insan ömrünü vuracaq başa!
O daşın üstündə bir usta əli
Əvvəl günəş qazsun, sonra bir insan.
Çünki bu dünyaya şair gələli
Men ancaq onları sevmişəm, inan!

Sevgilərin sevgisidi insana sevgi. Güneşsiz də heyat yoxdur. Şair sonunda bəle insanları Günaşə, işığa tapşırır. Bu həm də yaxşılıqların səbədi yaşayacağına böyük arzu və inam demək idi. Əsil şair qəlibindən gələn amal idi.

Zeynal Xəlil yaradıcılığı son dərəcə geniş və çoxşaxəlidir. Bir kiçik yazıda onu xarakterizə və təhlil etmək, şübhəsiz ki, mümkün deyildir.

Zaman keçib, iller ötdükce onun poeziyası daha isti, daha şirin görünür. Çünki bu poeziya insana və onun daxili ələmənə hər vaxt yaxın olub. İnsan isə heç vaxt ona yaxın oları unutmur. Sözün həqiqi mənasında Zeynal Xəlil poeziyası yaşarı poeziyadır.

Taleh Həmid



ATA VƏ OĞUL

Atam mənim papaqcıydı...
Vari-yoxu bir qelibdi,
Bir də iynə.
Gecə-gündüz bunlar oldu
Çatan onun köməyinə.
O bir qelib,
O bir iynə!
Yaziq kişi
Yaziq atam!..
Ömrü boyu əllerinin
Zehmetini sata-sata,
Dəzgahının arxasında
Daim tərə bata-bata,
İşləyərək bütün günü
Bir iynəyle daşıdı o,
Öz ömrünün daş yükünü!
Ne dünyadan oldu halı,
Nə də bildi nədir zaman,
Hardan gəlib, hara gedir
Çaylar kimi axan insan?
Amma yaziq heç etmedi
Taleyindən bir şikayət,
Dedi: Tanrı bələ yaz.ə
Bəxtinizizi bizim, əlbət!
Çörək derdi, uşaq dərdi,
Paltar dərdi çəkdi müdam,
Ömrü bələ oldu tamam.
Yaziq kişi,
Yaziq atam!..

Atam mənim papaqçıydı,
Mən şairəm – onun oğlu!
Hər istəyim her əmalım
Günəşli bir sözlə dolu,
Mən şairem – onun oğlu!
Bu adı bir peşə deyil...
Bu on ağır bir zəhmətdir.
Mənim eşqim bu dünyaya,
İnsanlara məhəbbətdir.
Çörək dərdi, uşaq dərdi,
Paltar dərdi, bilmirəm mən
Belə şeylər umma əsla
Güneş boyda bir taledən.
Əməllərdə, döyüşlərdə
Axtar bunun sən kökünü.
Bir iyneyle çekmək olmaz
Karvanının bu yükünü!
Yerə-göye olub həmdəm, –
Buna ürok tab getirər,
Bir də qorxmaz iti qələm,
Yerə-göye olub həmdəm.
Mən əsrimin öz oğluyam,
Zaman mənim qardaşimdır!
Harda yansa al bayraqlar, –
Onlar mənim sirdaşimdır.
Mən azadlıq nəgməkarı,
Şinel geymiş sənetkaram:
İnqilabın səngərləri
Harda olsa, ne vaxt olsa,
Bilin, orda mən de varam!
Mən də varam!
Mən də varam!..

ŞAIR OLMAQ İSTƏDİM MƏN...

Şair olmaq istədüm mən...
Əynimdə boz, köhnə şincl.
Dörd yanında ölüm və qan,
Məni əsgər etdi zaman!..
Şair deyil, əsgər oldum...
Tarixlərə əsgər kimi
Yazılacaq mənim adım,
Mən bu adı daşımaqdan
Yorulmadım, usanmadım.
Bu ad mənim şöhrətimdir!
Bu ad mənim qüdrətimdir!..
Şair deyil, əsgər oldum...
Ömrüm boyu səngərlərdə
Keçə-keçə od içindən:
– Bu yaxşıdır! – dedim bəzən.
Əsgər oldum bu susmayan,
Qasırğalı ve tufanlı,
Daim belə dəliqanlı
20-ci əsrime mən!
Süngü-mənim qələmimdir!
Cəbhələrdə yağlıların
Ordusunu poza-poza,
Öz şeirimi mən onların
Sinesine yaza-yaza
Yollar açdım seadətə,
Yollar açdım ilk bahara –
Əsarəti, fəlakəti
Boğazından çəkib dara!
Qulluq etdim mən əsrimə
Her gün mahni deyə-deyə;
Bəzən onun kürəyinə
Zopa ilə döyə-döyə!..
Şair deyil, əsgər oldum...
Əsgər oldum Vətənimə,
Əsgər oldum partiyama,

Əsgər oldum yaraşlı
 Ve möhtəşəm bu dünyama!
 Qılınc vurub qorudum mən
 Azadlığı, səadəti
 Ulduzdakı gözəlliyi,
 İnsandakı məhəbbəti.
 Mən qorudum səhərlərin
 Döşündəki bu gümüşü,
 Mən qorudum körpələrin
 Üzündəki bu gülüşü;
 Mən qorudum qardaşlığı,
 Ülviyəti qorudum mən;
 Zamandakı bu sürəti,
 Kamaldakı bu mənəni,
 Bu vüseti qorudum mən!..
 Bu iş uzun çəkecekdir!..
 Səngerdə də məzuniyyət,
 İstirahət yoxdur mən!..
 Əger ölsəm... Dostlar, nə qom
 Sabah qalxıb, bu dünyaya
 Yenə əsgər geləcəyəm!..
 Şair olmaq istədim mən...
 Əynimde boz, köhnə şinel,
 Dörd yanında ölüm və qan
 Meni əsgər etdi zaman!..

1968

DƏNİZ OLMAQ İSTƏDİM...

Mən vurğunam dənizə!
 Baxdıqca hey sulara,
 Ürəyimdə göynədi
 Gece-gündüz bir yara.
 Dəniz olmaq istədim –
 Qasırğalı, tufanlı,

Nəhayətsiz bir dəniz!
 Dəniz olmaq istədim...
 Bəzən çənli, dumanlı,
 Bəzən isə sinəsi
 Ayna kimi tərtəmiz,
 Sularında ay üzən
 Mavi rəngli bir dəniz!
 Dəniz olmaq istədim...
 Nə dost bilim, nə düşmən,
 Unudum dərdi, qəmi.
 Qağayılar, balıqlar
 Olsun hər vaxt, hər zaman,
 Sularının həmdəm!..
 Dəniz olmaq istədim...
 Tügyana gelib horden
 Çırılıb boz daşlara
 Cilik-cilik olum mən!
 Hərdən də qollarını
 Qayalarda çataraq,
 Baş qoyum sahillərə
 Quzu kimi yataraq!
 Dəniz olmaq istədim...
 Aynılıb düşüncədən,
 Əzabdan, işgəncədən
 – Yox! – söylədim özümə.
 Səma, dəniz və insan
 Hərəsi bir cilvədə
 Göründülər gözüme.
 Baxdım: İnsan gözəldir!
 Gözəldir insan olmaq!
 İnsanla bir qüdretdə
 Nə dəniz var, nə də dağ.
 Sən ondakı kamala,
 Ondakı hünərə bax!
 Vurulsam da dənizə,
 Gözəldir insan olmaq!

XX ƏSRİM MƏNİM

Alnında çapıq yeri,
Əllerin qabar-qabar.
Görkəmində heç zaman
Və heç kesdə olmayan
Ən möhtəşəm bir vüqar!
Üstündə cəbhə tozu,
Bir də barıt qoxusu,
Gözündə seadətin
Sevimli parıltısı,
Həm də hərbin qorxusu!..
Bu hüsnüne baxıb men
Sevdim səni ürəkdən,
XX əsrim mənim!
Bayraqının rəngi al,
Qalbində böyük amal;
Keçmişin və indinin,
Al günəşli sabahın
Ümman dolu mənası, –
Bir azadlıq dünyası!..
Kamalında Leninin
Kamalının şöhrəti!
Qüdrətində İnsanın
Tükənməyən qüdrəti!..
Seyr etdikcə, söylə
Sən,
Nə gözəl, nə qəşəngsən,
XX əsrim mənim!
Oldun mənə bir ana
Sığınmışam qoynuna.
Ən isti beşiyimsən,
Evimsən-eşiyimsən,
XX əsrim mənim!
Sən – komandan,
Men – əsgər.

Hər günün mənə sənger.
Ömrümüz şirin, acı,
Daddim her cəhiyacı...
Xoşbəxtəm! Səndən əvvəl,
Ve nə də səndən sonra
Dünyaya gelmedim mən,
Gəl, öpüm əllərindən,
XX əsrim mənim!
Çiyində en ağır yük,
Mənzil uzaq, dərd böyük!
Dağları yara-yara
Çekirsən karvanını
Kommunizm dediyimiz
Bir solmayan bahara,
XX əsrim mənim!
Sən gedirsən qovuşub
Böyük əbədiyyətə!
Tarix heyran qalacaq
Səndəki ülvüyyətə.
İstəməyən getməsin,
Qoy tərənnüm etməsin
Sənin bu calalını,
Şeire bənzər halını!..
Ağır yollar boyunca
Mən sənə sadıq qalıb,
Mahnı qoşub saz çalıb,
Fəxr edib övlad kimi
Şöhrətinle, şəninle,
Gedəcəyəm səninle,
XX əsrim mənim!
XX əsrim mənim!

1962

SEVDİYİM RƏNG

Dan sökülfür... Gün çıxır...
Pencərəni açır yaz,
Mən göylərə baxıram,
Göylər mavi bir atlaz!
Torpaq mavi, su mavi!..
Yarpaqlara düşüb şəh,
Sünbülləri dindirir
Dağ döşündən əsən meh.
Her tərəfə yayıbdır
Öz ətrini qızılğıl,
Qərenfilə, nərgizə
Vurğun olmuşdur könül.
Çiçeklərə baxın siz;
Biri yaşıł, biri ağ,
Tutub piyalesini
Önümde mavi zanbaq...
Dalgalanır gözümüzde
Bu rənglərin dəryası,
Çiçeklərin dünyası!..
Çiçeklər çox, rənglər çox...
Bu həqiqət olsa da,
Mənim şair könlümü
Gündə bir rəng alsa da,
Her rəngdən çox sevirəm
Baharda aşib-daşan,
Qazları: qaqqlıdaşan
Göllerimin rəngini;
Dumanlı dağlarımın,
Meyvəli bağlarımın,
Ceyranları qaçısan
Çöllərimin rəngini;
Hər gün seyrə daldığım,
Baxıb ilham aldığım
Çəmənimin rəngini;

Həmişə teravetli,
Torpağı bərəketli,
Göyləri al güneşli
Vətənimin rəngini!
Vətənimin rəngini!

* * *

Harda bir ocaq söndü
Dönüb o gün bir şama
Orda yandı üreyim!
Kim düşdü felakətə –
Özünü felakətə,
Odda sandı üreyim!
Dünən döyüş zamanı –
Düşmənə qılınc oldu,
Dosta qalxan üreyim!
Ömrü boyu sevmədi,
Sevmədi müharibə,
Sevmədi qan üreyim!
Yetimlərə bir ata,
Qardaşsız bacılara
Oldu qardaş üreyim!
Çekib əsrin yükünü
Öz ciyində... Əsrime
Oldu sirdəş üreyim!..
Amma nədəndirsə
Macal tapıb mənimlə
Tək qalmadı üreyim!
Sığallayıb başımı,
Kölgəsini üstümə
Heç salmadı üreyim.

1970

DÜNYA, EY GÖZƏL DÜNYA

Gündüzler – al Günəşin,
Gecələr – gümüş Ayın;
Bəzən coşqun ümmanın,
Bəzən kiçik bir çayın
Oldu mənə bir həmdəm,
Nə dərd bildim, nə də qəm,
Dünya, ey gözəl dünya!

Düzlərindən keçmişəm,
Sularından içmişəm,
Ürəyimdə tufanlar,
Dostum – gözəl insanlar;
Kimi ağ, kimi qara,
Atımı sürdüm hara,
Onlara sirdəş oldum,
Həmişə qardaş oldum,
Yedim şirin barını,
Dövlətini, varını,
Nə nemətlər var səndə!
Qara yellər əsənde
Solur gülün, çıçayın,
Heç açılmır ürəyin,
Dünya, ey gözəl dünya!

Qanlı cəbhələrdə mən
Çıxmışam döyüşlərdən.
Gördüm neçə ölkəni,
Taniyır ellər məni!
Şəhərdə gurultunu,
Dənizdə uğultunu
Bir şirin mahnı sandım,
Nə bezdim, nə usandım.
Aynılımadım, mən yerdən,
Xeyirxah əməllərdən.
Sevməseydim Vətəni
Sevərdimmi mən səni,
Dünya, ey gözəl dünya!

Ölməyibdir hələ şər,
Təngə gelibdir bəşər
Ölümlərdən, qanlardan.
Günahsız qurbanlardan.
Qısqanıb tüstümüzə
Çox gəldi üstümüzə,
Şər dincəlmək bilmədi,
Bir sevinib gülmədi.
Özünü sandı haqlı,
Dolandı qaşqabaqlı...
Bir məsləhət verim mən;
Daim sayiq yaşa sən,
Dünya, ey gözəl dünya!

Nə gizlədim mən bunu;
Bəzən aylar uzunu
Yatmayıram gecələr;
Ən qorxunc düşüncələr
Inan, deşir bağrımı,
Kimsə bilmir ağrımı.
Narahatam bəşərdən;
Qopmasın bir də tufan,
Tökülməsin yenə qan,
Sevinməsin fəlakət,
Sinən olsun bir cənnət,
Dünya, ey gözəl dünya!

1972

ƏSRİM, TALEYİM MƏNİM!

Səngərlərdə doğulub
Şair olduğum gündən,
And içmişəm buna mən:
Sən məndəsen,
Mən səndə,
Ayrılmaz bir canıq biz.
Küləklər sərt əssa da,

Daim mehribanıq biz.
Sənin alovlarında
Bərkiyibdir bədənim,
Əsrim, taleyim mənim!

Ana olub sən durdun
Beşiyimin başında,
Qələm verdin əlimə
Ömrümün gənc yaşında.
Sən döyüsdən-döyüşə
Atdın məni inamlı;
Sən dayandın arxamda
Həmişə ehtişamlı.
Ey mənalar dünyası,
İnqilablar esri, sən,
Qohrəmanlar anası –
Ən qəhrəman esrən!
Milyonların qəlbində
Sən inamsan, amalsan,
Ən böyük seadətsən.
Güneşson, istiqbalsan.
Ən şirin bir nemətsən,
Əsrim, taleyim mənim!

Sən üfüqden-üfüqə
Açaraq qanadını
Göylərin qübbəsinə
Yazırsan öz adını!
Mən də böyük əməllər
Eşqiyle coşuram hey,
Sən mənə cavabdehsən,
Mən də sənə cavabdeh.
Çap atını hər yana!
Qoy qalsın düşmənlərin
İçindən yana-yana,
Əsrim, taleyim mənim!

1972

* * *

Öləndə bir daşa çevirin məni –
Vetən torpağında bozca bir daşa.
Mən yaxşı bilirəm tale deyəni:
Hər insan ömrünü vuracaq başa.

İstəməz nə tabut, nə də ki, məzar,
Ərköyün olmadım mən bu dünyada.
Bir də, bu adətdə böyüklükmü var?
Əziyyət verməyin tamışa, yada...

O daşın üstündə bir usta əli
Əvvəl günəş qazısın, sonra bir insan.
Çünkü bu dünyaya şair geləli
Mən ancaq onları sevmişəm, inan!

Lap sonda bir künkdə qazib adımı,
Araza ya Kürə atın o daş!..
Burada bitirib mon həyatımı,
Orada taparam öz sirdəsimi...
Amma matəm qurub saxlamayın yas,
Şair məclisində ağlamaq olmaz!..

* * *

Dostum! Hər insandan məna umma sən:
O bir günəşdir ki, yanar ürəkde!
Tufandan-tufana düşsə də bəzən
O, sönmez şaxtada, uçmaz küləkdə.

Mənadır məhəbbət! Mənadır heyat!
Mənasız bir ömrə məzara bonzer.
Onun lənət olar qazandığı ad,
Qoynunda daima əqrəbler gəzər.

Mənadır bu torpaq, o ulduz, o ay,
Mənadır hər gülüş, hər açan çiçək,
Mənadır o bulud, axıb gedən çay,
Mənadır bu dövran, gözel gelecek!..

Onunla gül açır hər niyyətimiz,
Odur döyüslərde bayraqdar bize;
Odur ümidişim, səadətimiz,
Odur qanad verən şeirə, sözə!..

Dünya məna üstdə tutubdur qərar,
Hər şey məna ilə bəzənib gülür.
Beşərin əbədi bir qanunu var:
Mənasız doğulan, mənasız ölü!

Əlini heç zaman üzmə bəşərdən, –
Mənasız yaşama bu dünyada sən!..

1972

OĞLUM ETİBARA

Dünya rəqs meydançası,
Sübhədək əyləncələr
Salonu deyil, oğlum,
Qurbanın olum!
Dünya mənzil də deyil,
Xoşuna gəlməsə, sən
Başqa yere köçəsən.
Dünya at da deyil ki,
Yəhərleyib çapasan,
Sehrli üzük taxıb
Xezinələr tapasan...
Dünyaya gələ bilmək,
Dünyada qala bilmək
Yaman zor işdir, oğlum,
Qurbanın olum!
Dünya – fikirdə döyüş;
Dünya – ürakdə döyüş;
Dünya – gözdə döyüsdür;
Dünya – sözdə döyüsdür,
Oğlum, qurbanın olum.

Dünya, hər vaxt dünyaya
Keşikdə duranındır;
Dünya, hər vaxt dünyani
Yenidən quranındır,
Oğlum, qurbanın olum!

1968

NƏVƏM, VİLDANIM MƏNİM!

Yaltada gecə yarı
Eyvandan aya baxdım,
Nevəm, Vildanım mənim!
O da sənin kimiydi:
Qar toputek, yupyumru,
Həyatım, canım mənim!
Ay gəzdikcə buludda;
Tippir-tippir gəlişin,
İncə-mincə gülüşün
Düşdü mənim yadına.
Sanki nər gücü geldi
Bu dəm hər qanadıma,
Şöhrətim-şanım mənim!

Sən körpəsən... Bilməzsən
Bunun sırrını elbət.
Sənə bəlli deyildir
Nəvədeki şirinlik,
Babadakı mehbəbat!..
İllər ötüb keçəcək...
Böyük zəman-zəman
Dolacaqsan sən yaşa.
Ucaboylu,
Gursaçlı...
Səni görüb hər oğlan
Edəcəkdir tamaşa,
Nəvəm, Vildanım mənim!

Amma həyat, a qızum,
 Bir kasa şerbet deyil –
 Qaşıq-qaşıq içəsən.
 Hazır körpü də deyil –
 Üstündən harın-harin,
 Səhər-axşam keçəsən...
 Şerbeti özün düzəlt,
 Körpünü də özün sal,
 Bir şirin nəğmə olub
 Həmişə dillərdə qal!..
 Yox, unutma, dünyada
 Gül də var, çiçek də var.
 Tikan da var, a bala!
 Tikan olub heç zaman
 Batma sən ayaqlara.
 Son çiçek ol,
 Son gül ol.
 Ətrini saç, zinət ver
 Bağçalarla, bağlara...
 Bu dünyadan, həyatdan
 Tekcə səfa umma sən;
 Çünkü dostdan-aşnadan
 Cəfa da görecəksən!..
 Sən ildirim gülüslü,
 Kür axarlı bir qız ol,
 Dostunla dostluq eyle,
 Düşmənə amansız ol,
 Nəvəm, Vildanım mənim!
 Mən də bele yaşadıım
 İnan, ömrün uzunu,
 Saxla yadında bunu;
 Dayağın zəhmət olsun,
 Bir də bu doğna torpaq.
 Qızım, əgər büdrəsən
 Pise də, yaxşıya da
 Ağlının gözüyle bax!..
 Vaxt goləcək, bir zaman

Ana da olacaqsan,
 Sədaqətli,
 Namuslu...
 Dönüb qoca palida
 Uşağının üstüne
 Kölge də salacaqsan,
 Nəvəm, Vildanım mənim!..
 Sabah həyat, bu dünya,
 Daha gözəl olacaq.
 Vəfa, hörmət artacaq
 Dostluqda, məhəbbətdə.
 Gül-çiçek çox, tikan az
 Olacaq cəmiyyətdə.
 Axmayacaq nahaq qan.
 Bugünkündən kamallı,
 Bugünkündən daha saf
 Olacaqdır bu insan!
 Odur ki, sən,
 İndidən
 Addımlını möhkəm at,
 Səninkidir bu dünya,
 Səninkidir bu həyat,
 Nəvəm, Vildanım mənim!..

MƏN ODLU BİR QILINCAM

İgid oğlan, min ata,
 Döyüşə apar məni.
 Men sənə qardaş ollam.
 Men sənə sırdaş ollam.
 Qorxu nədir bilmədən
 Haqq işə apar məni, –
 Döyüşə apar məni!..

Haqq, ədalət yolunda
 Düşmənə sinə gərib

Oynat məni havada,
Dönüb bir ildirima.
Qoy düşmənin başına
Mən od töküm davada,
Bu ölüm qoy olmasın,
Qoy olmasın qan-qada.
Daim xoşbəxt yaşasın
İnsan bizim dünyada.

O zaman ki döyüşler
Cəbhədə yetdi sona,
Sen məni təmiz silib
Öz əlinlə qoy qına.
Çarpayıñın başında,
Xalça üstə as moni,
Orda sakit duraram.
Bozən dönüb bir qelbə
Anaraq döyüşləri
Məhəbbətli vuraram,
Sədaqətlə vuraram,
Orda sakit duraram.

1973

* * *

Qoy çaxsın ildirim, sönsün kiçik şam,
Dağlara, daşlara tökülsün işiq,
Ərisin yollarda qaranlıq axşam,
İldirim dağlara versin yaraşıq.

Hər yan işiq olsun, hər yan çıraqban,
İşiq da dünyada gözel nemətdir.
Açsin sinesini işığa insan,
Onun hər niyyəti saf məhəbbətdir.

Məhəbbət işıqlı olarsa əgər,
Ürek xoşbəxt olar, ömür də gülər.

1973

— 26 —

* * *

Şərbət də içdim mən, zəher də gördüm;
Yene də var olsun, söyledim, həyat!
Ömrümü, qəlbimi şeirə verdim,
Dövlətim zəhmətdir, bir də təmiz ad!

Təmiz ad və zəhmət! Var olun sizi,
Bilirəm, sizdədir xeyir-bərəket.
Gəlin bir də öpüm əllərinizi,
Hər arzu sizinlə güləcək, elbət.

Sizinlə güləcək göy də, torpaq da,
Sizinlə bəxtiyar olsun insanlıq!
Sızsız uçub gedər ən uca dağ da,
Sızsız zəfər çalmaz bir qəhrəmanlıq!..
Sizinlə yaşayib xoşbəxt olaq biz,
Sizdən ayrılmamasın nəsillərimiz.

1972

* * *

– Bulaq, gözel bulaq, belə axıb sən
Söylə, bu dağlardan hara gedirsin?
– Orda gün yandırır, çölü, çəməni,
Bir bağça “su!” deyib çağırır məni.

– Neyleyə bilərsən sən o sohrada?
De, neçin özünü atırsan oda?!
– İstərəm dərdlərə çarə edim mən,
Batsam da, qoy orda batıb gedim mən...

1972

* * *

– Söylə, ey ildirim, nə üçün sənin
Oddan, alovdandır bütün bədənin?
– Mən odla, alovla çaxmasam, inan,
Dağılmaz bu zülmət, uçmaz o duman!
– Səndəki qəhqəhə, səndəki gülüş

— 27 —

Ele bil nifretdən, kindən tökülmüş?
 – Heç yeri varmı,
 De, bunsuz döyüše girmək olarmı?!
 İnsan da qızəbi öyrəndi məndən!..
 – Çoxmu çaxacaqsan bu göylərdə sən?
 – Bilmirəm... Nə qədər bu çöl, bu yamac,
 Yağışa və suya duyur ehtiyac,
 Nə qədər göylərdə qara bulud var,
 Bu qatı, zülmət var, qatı sükut var,
 Onları yandırıb yaxacağam mən,
 Od töküb göylərdə çaxacağam mən!..

1972

DAĞ MEHİ

Dağ başından meh əsdi...
 Aşdı təpə, keçdi düz,
 Əsdi arana sarı.
 Dağda otu dindirdi,
 Meşədə yarpaqları...
 – Ey dağ mehi! – dedim, – sən,
 Səhər-səhər bu sayaq
 Hara əsib gedirsən?
 Titrədib qanadını
 Meh dayandı bu ara,
 Ürəyində göynədi
 Sanki ağır bir yara.
 Dedi: – Bizim dağlara
 Dünən gələndə duman,
 Qılınc çəkib cəbhəyə
 Getdi bir gənc qəhrəman.
 Alışib döyüşlərde
 Bir şam kimi söndü o.
 Sonra orda, aranda,
 Böyük bir meydançada
 Tunc heykələ döndü o!

— 28 —

O vaxtdan bu dağlara
 Hər il gələndə bahar,
 Əriyondə düzlərdə,
 Yamaclarda hər il qar.
 Çırpıb qanadlarını
 Mən heykəlin daşına.
 Dolanıram hər səhər
 O ığidin başına...
 Açında qızıl günəş
 Hor gün orda çətrini
 Aparıram mən ona
 Bu dağların ətrini...
 Unutmayıb çiçəklər.
 Sərin sular heç onu,
 Unutmayıb dağların
 O qəhrəman oğlunu!..

1971

BAĞBANLA SÖHBƏT

– Bağban qardaş, nə əkirsən? –
 Yera qoydu pöhrəni,
 Sağ əliylə göstərərək
 Dağ döşünü, dərəni,
 Bağban dedi: – Bağ salırıq...
 Bağ salırıq burda biz,
 Amma yaman zor işdi bu,
 Çox ləng gedir işimiz...

– Qollarınız yorulmasın,
 Bağban qardaş, – dedim mən.
 Dağda çörək daşdan çıxır,
 Bu bəllidir əzəldən...
 Bağban yerə bir bel vurdı,
 Yana atı torpağı.
 Sonra dönüb mənə baxdı,
 Güldü qaşı, qabağı;

— 29 —

– İş çörekde deyil, qardaş...
 Deyişibdir zamana...
 Köhnə alem, köhnə dünya
 Dar görünür insana.
 Gerək hər şey gözəl olsun,
 Deyişsin göy də, yer də.
 Bir qəm, qüssə yuva salıb
 Qalmasın üreklerdə.
 Dağlar daha qəşəng olsun!
 Göz görsün, sevsin könül,
 Bu yerlərə zinət versin
 Sarı heyva, qızılğıl!..
 – Dağda mümkün olamı bu?!

Qişda boran, şaxta, qar,
 Zehmetiniz zaya gedər,
 Bunun nə menası var?!
 Bağban bir an danışmadı,
 Qulaq asdı sözümə,
 Yenə yere bir bel vurdı,
 Dönüb baxdı üzümə:
 – Babalar da belə dedi...
 Minillik bir etalət
 Nə gözlərdə işiq qoydu,
 Nə qollarda bir taqəti!
 Azacıq aş,
 Ağrımaz baş! –
 Məsel oldu dillerdə,
 Könül açan şey görmədik.
 Obalarda, ellərdə...
 Ancaq indi iş başqadır:
 İnsandakı güc, kamal
 Hər çayda bir bend yaradıb,
 hər obada bir calal!
 Hər dərdin öz çəresi var. –
 Bunu deyib elə bu an,
 Yerə bir bel vurdı bağban.
 Mən utandım öz sözümdən.

Mən utandım öz-özümdən.
 O işləyir... onun bu dəm,
 Xeyalında gülür alem.
 Budaqlarda şirin barı,
 Alma, armud ağacları
 Başlarını eyir yerə.
 Nə gözəldir bu mənzərə!
 Bülbüllərin pırıltısı,
 Bulaqların şirlıtı
 Ləzzət verir bu vaxt ona,
 Ləzzət verir o insana.
 Dağ da, daş da abad olur,
 Könül gülür, göz şad olur!..

* * *

– Neçin pəncərəmi döydün, ey külək?
 – Odur bax, yar gəlir... Çiyində örpek!
 – Sən görən deyiləm... Keçibdir yaşım,
 Ağarıb saqqalıım, ağarıb başım...
 – Eşqə nə yaş vardır, nə də ki, zaman,
 Onunla kamala dolacaq insan!
 – Bələdəm, bələdəm o ülviyətə,
 Daim can atdığım ebediyyətə!
 Amma ki, neyləmek!
 – Açı pəncərəni,
 O bahar, o günəş qoy öpsün səni!
 – De, gelsin... Getmemiş ixtiyar əldən,
 Qovuşum o məna dünyasına mən!..

* * *

Yene sehər-sehər başımın üstdən
 Qaqqıldışib keçir durna qatarı...
 Baxıram onlara, hey baxıram mən,
 Ucalır qəlbimdə insan vüqarı!

Onlar uçub gedir... Durmuşam yerde,
Yene kainata sığmayır xayal!
Nə varsa dəyişir düşüncələrdə,
Özüm də bilmirəm, nədendir bu hal?!

Bilmirəm, bu hikmət nədir zamanda?
Asiman məndədir, mən asimanda!

1970

* * *

Sən
Uçurum döşündə,
Daşların arasında
Bitmiş bir bənövşəsen.
Mən isə sənə sarı
Təbəssümle, kədərlə
Uzanan həsrəti əl!..
Ətrin dağların ətri,
Rəngin mənim sevdiyim
Bu göylərin rəngi tək!
Üstündə günəş deyil,
Mənim qəlbimdir yanır
Məhəbbət çələngi tok.
Hər gün çıxıb bu dağa,
Dururam intizarla
Hüsnünə baxa-baxa.
Uzadıram əlimi –
Gözlerimdə bir ümid,
Əlim sənə yetməyir!..
Nə zamandır, ezipim,
Bu işgənce, bu əzab
Tükənmeyir, bitmeyir!..
Qəm yükünün altında
Əymə, sen də boynunu,
Heç sevmirəm mən bumu!
Məhəbbət çətin işdir!..
Kim deyir dünyada o,

Bir yuxudur, cənnətdir?..
Sənə yetmək – ölümdür,
Yetməməksə, sevgilim,
Əbedi felaketdir!
Mən qorxuram, qoy olsun!
Məhabbətsiz həyatım
Dönəcəkdir bir heçə.
Sənə yetib... sonra da
Orda hünərlə ölmək
Daha gözəldir, mənə!

1970

QARATOYUQ

Sarı dimdiyində çöp,
Pırılıyla ağacdən
Endi bir qaratoyuq.
Böyük gölün içində
Dincəlməyib o bir an
Yuva tikir özüne,
Nə gün bilir, nə soyuq...
Yuva dərdi!..
Bala eşqi!..
Bunun üçün quşcuğaz
Vurmuxur sağa-sola.
Qonur birdən ağaca,
Sonra da enir kola.
Kol bütün oyuq-oyuq,
Dincəlməyir qaratoyuq...
İşlə, işlə, gözəl quş!..
Tik yuvanı, amandır,
Bu dünyada her zaman
Yuvasızlıq yamandır!
Qaratoyuq!
Qaratoyuq!

1970

* * *

Mən bir çınar ağaciydum...
Bu yerlərin qucağında –
Dağ gövdəli, yaraşlı.
Öz dünyam, öz adım vardı...
Bürümüşdü dörd yanımı
Çadır kimi budaqlarım,
Gün işıqlı... ay işıqlı
Yaşıl-yaşıl yarpaqlarım.
Mən bir çınar ağaciydum...
Şən insanlar, güzel quşlar
Daim qonaq oldu mənə.
Bu boz torpaq, bu boz qaya
Möhkəm dayaq oldu mənə...
Dildən-dilə düşüb gəzdi
Yer üzünü bu qüdrətim.
Sevindirdi dostlarımı,
Bir dağ çəkdi düşmənləre
Bu vüqarım, bu şöhrətim...
Mən bir çınar ağaciydum...
Göylərimə gəldi duman,
Yanağıma ulduz deyil,
Damla-damla töküldü qan.
Oynadıqca ildirimlər
Sinib düşdü budaqlarım,
Dağıtdılar büsətim:
Uçub getdi gözəl quşlar –
Mənim ezziz qonaqlarım!
Qeh-qeh çəkib güldü düşmən:
O istədi etsin məni
Qolu sınmış bir qəhrəman!..
Yox! Budaqsız çınar olmaz!..
Mən sarsıldım,
Yixilmadım,
Ayrılmadı köküm yerdən,
Qüvvətimi, qüdrətimi
Bu torpaqdan almışam mən!..

Getdi duman!
Getdi o qan!
Güldü mənim taleyimə
Güldü tarix, güldü zaman!..
Mən bir çınar ağaciyam!..
İnsanların, ulduzların
Sirdasıdır yarpaqlarım.
Yaxınlara, uzaqlara
Bir şöhrətdir əzəl gündən
Mənim yaşıl budaqlarım!

1970

* * *

Talan olmasın deyə
Elin dövləti-varı –
Keşikçilər qoruyur
Böyük, kiçik anbarı...

Bağbanlar yay zamanı,
Mohsulun güzel çığı
Gözleyir oğrulardan
Bu bağcanı, bu bağlı.

Sərhədçilər söyləyir:
– Düşmən bilsin həddini!
Onlar hər an qoruyur
Vətənin sərhədini!..

Bəs məhabbet?
Bəs vicdan?
Bəs döyünen o ürək,
Kim qoruyur de görək?
Kim qoruyur ürəyi,
Kim qoruyur vicdanı
Keçirib süngülərdən
Hər yalanı, böhtəni?

Sədaqətə, namusa
Gündə min yol and içen,
Amma hər tİN başında
Bunların üstündən keçən
O həyasız adamlar
Xəncər vurur ürəyə,
Ləke yaxır vicdanı.
Gülür, rişxənd eləyir
Zəhmətiyle dolanan
Hər namuslu insana!
Bezen də sən
Görürsən,
Yenice qönçələnmiş
Bir ülvİ məhəbbəti,
Uçurur təpiklərdə
Bir nankorun, nadanın
Amansız xeyaneti.
Sadiq, gözəl bir qızın
Sönür məhəbbət şamı,
Qalır gözündə kamı!..

Dostlar, bu gün biz gerek
Misraları, sözleri
ordu kimi düzərək
Qoruyaq hər ürəyi,
Qoruyaq hər vicdanı –
gəzib keşikçi kimi
gecə-gündüz hər yanı
Əldə sözün qılınçı,
qəlbimizdə zamanın,
bir de elin qüdrəti –
Qoruyaq sədaqətə
Müqəddəs məhəbbəti.

1970

ÇAYIN HƏSRƏTİ

Qurumuş bir dağ çayı...
yatağında çinqıl, qum,
sahilində çiçəklər...
Yayda onu gün vurur,
qışda isə hiddətlə
qamçılayır küləklər...
Hamı əvvəlki dövran,
mavi sular axaraq
qayaları döyerdi?
Gündüz güneş, gecə ay
yellənərək sularda
ona mahni deyərdi.

Eller dağa köçəndə,
bizim ince gözəllər
bozək verib özünə,
qəh-qəh çökib bu yerde,
bir şirin nemət kimi
su çitərdi üzüne.

Gənclər məclis qurardı:
yaşlı otlar üstündə
əllərində qaval, tar.
Doymazlılar neşədən,
dillərində sübhodək
Şirin sevgi, nazlı yar...

Bezen uca dağlara
yiğılanda duman, çən
çaxardı ildirilmişlər,
güclü yağış yağırdı...
Sel gələrdi qıjhaqıj
uçardı sıldırılmışlar...
Mələşərdi quzular,
dəyərdi çayda daşlar

bir-birinə çathaçat...
Hani indi o gənclər?
İncə gözəllər hanı?
Deyin, hanı o həyat?!

Mən baxıram bu çaya...
ürəyimdə qövr edir
keçən günün möhnəti.
Parçalayır bağrını:
daşın çaya həsrəti,
çayın suya həsrəti!..

1970

* * *

Gecə, döyüşqabağı,
səngoro çökdü sükut,
Ürəyimdə sabaha –
qələbəyə bir ümid
Mən baxdım dostlarımı...
Sonra kibrıt çıxarıb
yandırdım tənbəkimi.
Dalaraq düşüncəyə
oxşadım əllərimlə
vəfəli tüsəngimi.
Tənbəkinin ucunda
kim görürdü bu odu –
Palid gözü sanırdı.
Ancaq onlar bilmirdi
Tənbəkide deyil o,
Ürəyimdə yanırdu!..
Bu od, birdən çoxaldı...
Dan sökəndə üfüqdə
olub payız buhudu
İntiqamla, qəzəblə
biz düşmənin üstünə
səpolədik bu odu...
Düşmən, elə sandı ki,

— 38 —

yana-yana döyüşdə
küle dönüb solmuşam...
Xeyr! O gün davada
Mən odlardan yaranan
Bir ofsanə olmuşam! .

1970

* * *

Tökül, ey dağ çayı, uç qayalarda!
Sonra şirildiyib ax çəmənlərdən.
Tökül, ey dağ çayı! Olsam da harda
Daima səsini qoy dinləyim mən.

Tökül, ey dağ çayı, uç qayalarda!
Həyat ver otlara, bu çiçəklərə.
Qoyma bir insani, bir dostu darda, –
Çile öz suyunu sen ürəklərə!

Tökül, ey dağ çayı, uç qayalarda!
Baxım şiriltmə durub bu yerdə,
Könül sizləmasın qoy intizarda, –
Gələnlər, gəlməyir dünyaya bir də!..

1970

* * *

Hacıkənd, Sarı yal, hardasınız siz?
Hardasan, hardasan, Armudlu bulaq?
Mən deyib-gülmedim dünyada sızsız,
Dururmu o meşe, dururmu o dağ?

Dururmu göy tala? Bizim boz çınar
Yenə kölgəsini ora salırmı?
Yaddaşdan silinməz dostluq, etibar,
Məni keçənlərdən xəbər alırmı?

Sarı yal! Üstümə tök ciçəyini;
Yağdır yağışını son də, Hacıkənd!

— 39 —

Şeirim orda qoyub öz üroyini,
Sizindir yazdığını hər kəlmə, hər bənd.

Axit sinom üstdən, axıt suyunu,
Menim köhnə dostum, Armudlu bulaq?
Göstər, ey boz çinar, görüm boyunu,
Qoy hicran çökmesin sinəmizə dağ!

Bələ bir qanun var, unutmayaq biz,
Vetənsiz yaşayan ölüvetənsiz!..

1970

Bir yan taxıl zəmisi,
Bir yanda da göy çəmən.
Bildirçinin, turacın
Səsinə heyranam mən!..

Pozulmasın deyərek
Üstümdəki bu calal,
Keşik çəkir havada

Daim mənə bir qartal!..
Bir cığır am dağlarda!..
Qüvvət alıb zamandan
Bir tükenməz əməldən,

Men səfərə çıxmışam
Bu yerlərdə əzəldən!

Bu yol asan deyildir,
Gizlotmirom, a dostlar,
Deyim sizə düzünü:

Burda atlar nal tökür,
Maral buynuzlu kəllər
Yerə qoyur dizini!..

Məni sellər uçurmaz,
Uda bilməz sildirim...
Yandırı bilməz məni

Qəzeblənib ildirim...
Sanmayın ki, bir quşam,
Zirvələrdə süzürem,
Torpağı sevdiyimden –

Mən torpaqda gəzirom!..
Mən dağlarda mahniyam,
Cığır olmuş insanam.

Xoş arzular yolcusu
Bir əbədi karvanam!
Sərin suyam! Güneşəm!

Mənəm insan ümidi,
Mənəm insan pənahı.
Mənəm dağlar döşündə
Dumanlardan parlayan
Bu dağların sabahı!..

DAĞ CIĞIRI HAQQINDA ŞEİR

Bir cığır am dağlarda!..
Yollarında al günəş,
Yollarında dumdan, çən...
Gah dərəyə enirəm,
Gah çıxıram düzə mən!
Dağlarda tufan qopub,
Od tökəndə ildirim,
Buluşların yaxası
Olanda şırırm-şırırm,
Səs çatmaz zirvələrdən
Gelir mənim sorağım,
Başım göydə olsa da,
Yerde durur ayağım!

Bir cığır am dağlarda!..
Üstümdən kekklik uçur,
Keçir durna qatarı.
Tufanda yol azanlar
Gelirlər mənə səri.
Bozən gedir sinəmdən
Bir ağ quzu, bir çoban;
Bozən də keçib gedir
Yollar yoran bir karvan!..

Bir ağ sapa bənzədib
 Meni düşmən heç zaman
 Yığa bilməz olınə:
 Bir gündə min bir dəfə
 Men dolana bilerəm
 Bu dünyanın belinə!..
 Dağlarından ayrılib
 Getsəm belə hər yana.
 Men dönürəm yene də
 Anam Azərbaycan!..

1969

QƏHRƏMAN AĞAC

Ağaclar oyanmamış,
 Əriməmiş dağda qar;
 Torpağı qızdırırmamış
 Nə al günəş, nə bahar,
 Yol üstündə ən gözəl
 Ən sevimli bir ağac
 Çohrayı çiçeklərdən
 Öz başına qoydu tac!..

Yoldan ötüb gedenlər
 Bunu görüb şad oldu,
 Qarlı, çovğunlu günlər
 Könüllərə yad oldu:
 Sanki birdən çəkildi
 Qışın ağır yuxusu,
 Tutdu bağlı-bağçamı
 Çiçeklərin qoxusu!

Ağac özü də baxdı,
 Heyran oldu bu hala,
 Daha da zinət verib
 Hüsnündəki calala
 Dedi: "Gəlin, insanlar!"

Sizinkidir bu çiçək,
 Sizinkidir başında
 Gördüyüñuz bu leçek!
 Gelin! Sizə verirəm
 Dövlətimi, varımı,
 Bu gün çiçeklərimi,
 Sabah şirin barımı.
 Gelin, gelin! Dünənda
 Həmişə bahar olsun,
 Qoy gözəllik, seadət
 İnsanlara yar olsun!.."
 Ağac belə söylədi...
 Birdən əsdi küləklər,
 Şaxta vurdú ağacı,
 Soldu o şux çiçəkler.
 Qış oynatdı son dəfə
 Qılıncını havada,
 Oldú gözəl o ağac
 Bu dəhşətli davada!..
 Yox, yox!.. Onu udsə da,
 Qorxunc ölüm dumani,
 Unutmadı insanlar
 Əsla o qəhreməni!..

1969

* * *
 Göldə qayıq izi var:
 Göldən insan keçmişdir!
 Cöldə devə izi var:
 Cöldən karvan keçmişdir!
 Dağa bir cuna düşüb:
 Dağdan duman keçmişdir!
 Bağda yarpaqlar solub:
 Bağdan xəzan keçmişdir!
 Kölündə güller açıb:
 Ordan canan keçmişdir!..

1969

TONQAL

—Şair, başın ağarib,
Saçlarına düşüb qar,
Nə gözündə təbəssüm,
Nə üzündə gülüş var.
De, niyə pərişansan?!
— Yox, soruşma bunu sən,
Bu bir karvan yüküdür,
Çökirəm ciynimdə mən!..
Dünya, yaman çalxanır,
Dağılarsa temeli,
Od vurub yandırsa
Onu bir namərd əli,
Düşün sən də, qardaşım,
Sən də düşün bir anlıq, —
Söñer bütün kainat,
Batıb geder insanlıq!..
— Beli.. Ağır dərddi bu. —
Rəngin birdən saraldı,
Ele bil ki, üstünü
Boran aldı, qar aldı?!
— Çoxdandır ki, gözlerim
Yuxu nədir bilmeyir,
İztirabdan, fikirdən
Ürəyim dincəlməyir!..
Dünya insan eşqinə
Nə sönür, nə dayanır.
Gecə-gündüz içimdə
Bir böyük tonqal yanır!..
Dəma, başın ağarib,
Gülüşün də donubdur:
O tonqalın külündür
Saçlarımı qonubdur.
Mən getsəm də dünyadan:
Bezən coşqun, bəzən lal,
Yanacaqdır şərimdə
Alovlanan o tonqal!

1968

* * *

Əger gözüm kor olsa,
Baxaram dünyaya men
Viçdanımın gözüylə.
Əger dilim lal olsa,
Damışaram zamanla
Bulaqların sözüylə.

Döyüşdə parçalansa
Bir dostumun ürəyi,
Ürəyimi verərəm!
Susuz, qorxunc sehrada
Ac qalsa bir göyərcin,
Çöreyimi verərəm!
Əgor günəş qaralsıa,
Dönüb bir şama həmən
Işıq ollam insana;
Ulduzlara nur verib
Zülmətli gecələrdə
Kül ollam yana-yana...

Bir gün bu amal ilə
Əger getsəm dünyadan,
Ağlamayın heç zaman...
Təki dünya var olsun!
Təki viçdan var olsun!
Təki amal var olsun!
Təki insan var olsun!

1968

PİRŞAĞI

Yayın avqust ayında
Gündüzleri təndir tək,
Gecələri ele bil
Bir cənnətdir Pırşağı!

— 45 —

EY BOZ ÇINAR, XAN ÇINAR

Bu dünyaya geləndən
Göz açıb seni gördüm,
Ey boz çinar, xan çinar!
Şair olub könlümü
Mən ancaq sənə verdim,
Ey boz çinar, xan çinar!
Geceler ay doğanda,
Hüsnündəki yaraşlıq
Ömrümə yaraşlıqdır;
Dan söküb, gün çıxanda
Üstündəki hər işiq
Gözlerimə işiqdir,
Ey boz çinar, xan çinar!
Keçmişləri ananda,
Xoyal çatır dadıma.
Nədəndirsə Nizami,
Vazeh düşür yadıma,
Ey boz çinar, xan çinar!
Sən bu qədim Gəncənin
Ən vəfali yarışan,
Cən bizim babaların
Sınmayan vüqarışan,
Ey boz çinar, xan çinar!
Mən darduqça, sən belə
Daim gözəl olub qal.
Ölsəm, qəbrimin üstə
Bir qırmızı yarpaq sal,
Ey boz çinar, xan çinar!
Bir yarpaq sal... Orda da
Mən görüm işıltını.
Ey boz çinar, xan çinar!
Bir yarpaq sal... Orda da
Eşidim xışlıtını,
Ey boz çinar, xan çinar!

1968

* * *
Meşədə böyümüş nəhəng bir ağac,
Palıdlar içinde yaşadı müdəm.
Bir gün genişliyə duyub ehtiyac
Dedi: – Qoy məni də görsün hər adam.

Mənim də öz adım, şöhrətim olsun,
Kimdir bu meşədə tanıyan məni?
Hər eldə, obada səhbetim olsun,
Saxlayım kölgəmdə gəlib-gedəni...

Çıxaraq meşədən, bir səhrada tek
Yaşlı çəmənlilikdə o saldı məskən.
Gün keçdi... Əsərək güclü bir külək,
Ağacı qoparıb atdı kökündən.

Mən isə düşündüm daim təlaşda:
Günah küləkdədir, yoxsa ağacda?

1967

İNSANLAR, İNSANLAR

Var üçün, dövlət üçün,
Ad üçün, şöhrət üçün
Qaraya ağ, ağa qara
Söyləmeyein, insanlar, insanlar!
Özüme xoşdur deyib
Qəlbinizdə ədavət,
Üzünüzdə təbəssüm,
Başqasını siz bədbəxt
Eyləmeyin, insanlar, insanlar!
Böhtan, yalan nədir, nə?
İnanmayın buna siz,
Qoy hər zaman, hər yerdə
Alınınız açıq olsun,
Üreyiniz tərtəmiz!
Siz vəcdana inanın,

1968

Siz kamala inanın,
 Siz insana inanın,
 İnanın yaxşılığa,
 Ədalətə inanın,
 İnsanlar, insanlar!
 Səadətin, həyatın
 Mənəsi zəhmətdədir,
 Siz zəhmətə inanın,
 İnsanlar, insanlar!
 Torpaq böyük nemətdir,
 Siz torpağa inanın;
 Axar suya inanın,
 Al günəşə inanın;
 Gök yarpağı inanın,
 İnsanlar, insanlar!

 Əlimizlə qurulan,
 Böyük calalımız var,
 Bu calala inanın,
 İnsanlar, insanlar.
 Günəşdən daha parlaq,
 Gözəl amalımız var,
 Bu amala inanın,
 İnsanlar, insanlar!..

1958

QAQRA ŞEİRLƏRİ

QARA DƏNİZƏ SÖZÜM VAR...

Sensiz nə gündüzüm var,
 Nə də ki, gecəm mənim,
 Qara dəniz!
 Yalnız sende cəm olub
 Fikrim, düşüncəm mənim,
 Qara dəniz!
 Xəzərimə qardaş ol,
 Ürəyime sirdaş ol,

Qara dəniz!
 Gürəş olub axşamlar
 Qoy sinəndə batım mən,
 Ulduz olub gecələr
 Dalğalarda yatım mən,
 Qara dəniz!
 Durna olub səhərlər
 Qoy üstündə sözüm mən,
 Sona olub daima
 Sularında üzüm mən,
 Qara dəniz!
 Şair sözü düz gərək...
 Dinalə mənim sözümüz;
 Qocalsam da hələ var
 Ürəyimin dözümüz;
 Aclıq qılınç çəkəndə,
 Gün olub ki, səhərdən
 Qəndə,
 Duza,
 Çörəye
 Növbəyə durmuşam mən...
 Amma heç vaxt, heç yerdə
 Sədaqətə, dostluğa
 Mən növbəyə durmadım,
 Özgənin qismətinə
 Mən əlimi vurmadım,
 Qara dəniz!
 Ömrümde göz dikmedim
 Bir kəsin sərvətinə.
 Mən paxılıq etmədim
 Dostumun şöhrətinə,
 Qara dəniz!
 Şair olmaq ağırdır,
 Bunu indi bilmışəm,
 Heyran olub hüsнüne
 Sahilinə gəlmışəm,

Qara dəniz!
 Qayaları titrədən
 Tufanını ver mənə,
 İldirimlər oynayan
 Dumanını ver mənə,
 Qara dəniz!
 İnsanların qaynağı
 Limanını ver mənə,
 Qara dəniz!
 Sakit duruşundakı
 Qüvvətini ver mənə,
 Dalğalarda gördüküm
 Cürətini ver mənə,
 Qara dəniz!
 Bu tükənmək bilməyen
 Dövlətini ver mənə,
 Qara dəniz!
 Dəndlərə dərman olan
 Hikmətini ver mənə,
 Qara dəniz!

1965

DƏNİZ QARTALI

Dünyaya bir qartal gəldi dənizdə,
 Tufanlar qoynunda o yaşa doldu.
 Sonra darlıq etdi ona dəniz də,
 Əfsus! Tufanlarda o həlak oldu!

Dünyada, dənizdə etibara bax,
 Çətindir zamanın işini bilmək!
 Yox, yox! Bu gözəldir, gözəldir ancaq
 Tufanda doğulub, tufanda ölmək!..

1965

OVCUMDA BİR DAŞ VARDIR...

Ovcumda bir daş vardır...
 Zümrüd kimi, sevdiyim
 Bir dilbərin gözü tek.
 Mən bu daşa baxıram:
 Saçlarımı darayıır
 Sahildəki xoş külək.
 Mən bu daşa baxıram:
 Daşimdakı al günəş,
 Daşimdakı asiman!
 Xəyalımda, ozizim,
 Nə sən varsan bu zaman,
 Nə də ki, bir başqası...
 Aləmi unutmuşam,
 Ovcumda daş deyildir,
 Mən dənizi tutmuşam!

1965

BULUD

Dağda meşələrə çökən sükut
 Golib ağır-agır bir topa bulud
 Durdu göy üzündə...
 Günəş qaraldı,
 Deniz de büsbütün başqa rəng aldı.
 Bulud yuxarıdan baxdı dənizə:
 – Nehəng bir gəmi tek mən üzə-üzə
 Gezirəm göyləri...
 Haraya getsem,
 Hansı bir torpağı mesken də etsəm
 Yenə də doymuram!..
 Heyatım şəndir,
 Dünya başdan-başa mənə vətəndir!..
 Sən isə qaynayıb daşsan da bəzən,
 Heç zaman, heç yerə uça bilmezsen.

— 53 —

Sənde görməmişəm belə istedad,
 Təbiət dənizə verməyib qanad!..
 Dəniz baxdı ona... Susdu bir ara;
 Sonra da, özünü çırpdı daşlara:
 – Dayan! Sözlerini saxla sən bari,
 Sən mənim sayəmdə qalxdın yuxarı!
 Sən mənən,
Mən də sən!
 Bu, bir vəhdətdir,
 Bu mənə, bu vəhdət böyük hikmətdir!..
 “Sən – mənsən?! Mən də sən?!”
 Sözünə bir bax:
 Gəl, məni eyləmə eldə oyuncaq!
 Əger, belədirse, söyle görüm, sən
 Bəs niyə göylərə qalxa bilmirsen?
 – Qalxa bilməsem də göylərə bir an,
 Mən heç də mənasız deyiləm, inan?
 Göyde yox, yerdə də olsaq belə biz,
 İnsana xidmetdir hər məqsədimiz!
 – Sən mənə dərs vermə! – hırslındı
 bulud, –
 Mənə tay olmağı büssbüütün unut!..

Bulud, uçub getdi...
 Dəniz qaldı tek,
 Daha qalxamadı o, əvvəlki tek.
 Uddu qəzəbinin...
 Ağır olsa da
 Əzəldən bir qanun var bu dünyada:
 Nadanla səhbətə, bil, girişən sən,
 Axırda qiymətdən özün düşərsən!..

1965

NAZİM YADIMA DÜŞDÜ

Dağların dağa bənzər!
 Yanıq bağın nə qaradır,
Qara dəniz!
Qara dəniz!
 Aç dərdini mənə söyle,
 Qelbindeki nə yaradır!
Qara dəniz!
Qara dəniz!
 O, burada oturardı...
 Dirseklenib bax, bu daşa,
 Eyləyərdi bu göylərə,
 Bu yeri lər hey tamaşa.
Qara dəniz!
Qara dəniz!
 Üreyində Anadolu...
 Bir de dünya çiçək-çiçək.
 Yorularmı xeyallardan
 Vurğun şair, vurğun ürek?
Qara dəniz!
Qara dəniz!
 Sen dalğalı... **Mən pərişan...**
 İki canda bir canıq biz,
 Heç olarmı buna dözmək:
 Sen Nazimsiz, mən Nazimsiz!
Qara dəniz!
Qara dəniz!
 Sularını sarğı edib
 Qoy yaramı bağlayım mən,
Qara dəniz!
Qara dəniz!
 Baş qoyaraq dizlərinə
 Qoy doyunca ağlayım mən,
Qara dəniz!
Qara dəniz!

1964

I

Bu gecə şaqşaraq çalxandı dəniz
Sahilde dağlarla döyüdü sular.
Seyr etdik maraqla bu aləmi biz,
Və dedik: "Dənizde böyük qüdət var!.."

İndi sular olmuş sahilə həmdəm,
Tufan bir aləmdir, sükut bir əlem!

II

Men isə düşündüm sahil uzunu,
Çarışdım həmişə boranla, qarla;
Bəs şair necədir? Soruşdum bunu,
Soruşdum özündən bir intizarla.

Alib pəncəsine bu kainatı
Uçanda göylərə qüdətla ilham,
Birdən dağıllarsa eger büsəti,
Onu seyr edərmi, söylə bir adam?!

Yox, mənim ilhamının! Sen enmə yera,
Daim qartal olub ucal göylərə!..

1964

GÜNEŞ, DƏNİZ VƏ İNSAN

Yanıb göy üzündə bir əzəmetlə
Güneş axşamçağı batdı sularda.
İnsan gördü bunu... Baxdı hörmətlə,
Qızardı lalə tək bu an sular da!
Dəniz yırğalandı üzündə vüqar,
Dedi: - Məndə çıxıb, məndə batırsan.
Nə olsun günəşsən, böyük adın var,
Hər gecə gələrek məndə yatırsan.
Mən sendən nəhəngəm!..
Günəş dinmədi,

Onun sözlərindən heç diksinmədi.
Qəlbində yena də hörmət, ehtiram
Söyledi Dənizə o, aram-aram:
- Özünü hamidan qüvvətli sanma.
Mənim qabağında sən lovğalanma.
Əzəldən hər kəsədə bir qüvvət olur,
Özüne, özgəyə məhəbbət olur.
- Səndə de qüvvət var? - Söyledi Dəniz...
- Gol dostum, bu haqda danışmayaq biz
Mən işiq saçaraq bir an yanmasam,
Göylerin üzündə alovlanmasam,
İnan ki, dağlıb gedər bu həyat,
Söñər başdan-başa böyük kainat!..
O zaman dönersən sən də bir daşa,
Eyləməz hüsnüna heç kim tamaşa;
Üzmez sularında əsla bir gəmi,
Şöhrətin yayılıb gözmezə aləmi;
Buz kimi üstüne yiğilar duman,
Suda balıq olmaz, quruda insan!
Dəniz qürrelənib yena özüne
Dedi: - İnanıram sənin sözünə.
Bunlar əfsanədir!
Ta yaranışdan
Olmuş mənim adım dillərdə dastan.
Qocaman dağları uçurmuşam inən!
Günəş gülümsədi göy ləpələrdən:
- Yamanca inadsan!.. Söyledi ona.
Sonra da üzünü tutub insana
Soruşdu: - Ey insan! Danış görüm sən,
Sən mənim baremdə nə fikirdəsen!
Ümmən sahilində dönüb ümmana
İnsan soode edib söyledi ona:
- Günəş, qadir Günəş! Bu, bir söhbətdir,
Hər telin dünyada bir seadətdir!
Parla, işiq saçılıb parla hər zaman,
Sənsiz nə dəniz var, nə də ki, insan!

1965

BİR CIĞIR İSTƏYİRƏM MƏN...

Ən yüksək zirvəyə qalxmaq üçün mən
Bir ciğir istədim ömrüm uzunu.
Yorulub yollarda qalsam da bəzən
Qoy onun heç yerde olmasın sonu.

Bir ciğir istədim... Qoy düşsün yolum
Dərin dərələrdən, sıldırımlardan.
Əgər zülmət olsa sağlam ve solum,
Mən tutub gedərəm ildirimlərdən.

Bir ciğir istədim... nə dövlət, nə mal,
Olmadı dünyada amalım mənim.
Nedir asfalt üstə duran bir calal?
Boz daşlar, qayalar olsun məskənim!

Keçim o yerdən ki, keçməyib bir kəs,
Məni qorxutmayır ölüm də, qan da.
Otaqda gül bitər, çinar yetişmez,
Batsa da, qoy gəmim batsın tufanda!..

Mənseb axtarmıram!.. Sevirəm ancaq
Ağır zəhmətlərin şöhrətini mən!
Gəzmirəm əlimdə iti bir biçaq
Özüm öz dostumu vuram kürəkdən.

Görürsan, adam var, doymayırlar gözü, –
Nə versən, ötürür neheng balıq tək!
Ancaq özündədir ən şirin sözü,
Qeybət torbasıdır köksündə ürək.

Aldığı yalandır, satdığı böhtan,
Hər şeyi o qurban verər şöhrətə!
Onun ürəyində, sözündə, inan,
Nə xalqa hörmət var, nə də sənətə!

Uzaq, bir çirkabdan, qeybətdən uzaq!
Quşqonmaz bir ciğir istəyirəm mən!
Qoy olsun sirdəşim qartallı bir dağ.
Baxım bu dünyaya ən uca yerdən!

Baxım insanlara, baxım otlara,
Baxım dənizlərə, ter çiçəklərə!
Baxım durna süzen ağ buludlara,
Baxım başsız gezen sərt küleklərə!

Dinləyim hər çayın, quşun səsini,
Mən yerdə doğuldum, yere bağlıyam!
Dinləyim zamanın xoş nəfəsini,
Mən insan adlandım! İnsan oğluyam!

Göylerin dilini elə bilim ki,
Bu ay da, ulduz da həmdəmim olsun!
Ürəkdən sevinib elə gülüm ki,
Qəmsizlik əbədi bir qəmim olsun!

Döyüşdə heç kesdən ummayım əman,
Şərə düşmən olum, xeyrə havadar.
Köçümü dünyadan sürdüyüm zaman
Qoy məndən bir ciğir qalsın yadigar!..

Danış, Qara dəniz! Nə deyirsen sen?
Dünyadan bir ciğir istəyirəm mən!

1965

DƏNİZ YANMADI

Mənsebdən, şöhrətdən sərxiş bir adam,
Deniz sahilinə geldi bu axşam.
O baxdı dənizə... Dəniz yenə lal,
Durmuşdur hüsnündə böyük bir calal.
Durmuşdur torpaqdan, göydən xəbərsiz,
Üstündə nə bulud, nə duman, nə sis.

DAMCILAR

I

– Bu nədir? Heç mənə möhəl qoymayır,
Deyəsən, bu hərif məni saymayır?!
Sanki yumruq basdı o, ağızlara,
Sanki imza atdı o, kağızlara,
Çarpdı harın-harin köksündə ürək:
– Od vurub dənizi yandıram gərək!..

Denizə od vurmaq?! Mən baxdım ona,
Və güldüm bu sözün puç olduğuna!
O ise durmuşdur... durmuşdur, bəli,
Havada oynadı qəzəbdən əli.
Sanki yumruq basdı o, ağızlara.
Sanki imza atdı o, kağızlara.
Çarpdı harın-harin, köksündə ürək:
– Od vurub dənizi yandıram gərək!

Oxucum, qəribə gələsə də size,
O, kibrıt yandırıb atdı denizə.
Dəniz alışmadı, dəniz yanmadı,
Dalğalar içinde alovlanmadı.
O, gördü bu halı, baxdı heyretlə:
– Tez məşəl getirin! – dedi dəhşətli.
Sanki yumruq basdı o, ağızlara,
Sanki imza atdı o, kağızlara.
Çarpdı harın-harin köksündə ürək:
– Od vurub dənizi yandıram gərək!

Məşəl getirdilər... Məşəli aldı,
Özünü hünərlə o, suya saldı.
Yenə də, yenə də dəniz yanmadı,
Dalğalar içinde alovlanmadı,
O özü boğulub qaldı sularda,
Buna qəh-qəh çəkib güldü sular da!..
Harınlıq eləmə!.. Düşünsən bir az,
Od vurub dənizi yandırmaq olmaz!..

Durmuşam sahildə... Dənizdə tufan,
Damcılardır sıçrayır yanaqlarına.
Baxdım damcılara...
Qəlbimdən bu an

Bir şeir süzüldü dodaqlarına
Yox, yox! Süzülmədi.
Göz yaşımıla mən
O şəciri yazaraq verirəm size.
Oxuyun siz onu!.. Bilirom hökmən
Sadiq dost olacaq o, qəlbinizə!

II

Leystan tok yağmadı başıma şöhrət,
Her şey damcı-damcı verildi mənə.
Düşməndə kin gördüm, “dostda” xəyanət,
İnandım mən ancaq zaman deyənə.

Zaman! Adil zaman! Cəld terpən bir az,
Tülkü'lər gəzməsin yuxarı başda!
Yeter, bu dərdlərə tab etmək olmaz,
Ürək yox, inan ki, əriyər daş da!..

Qoy şər yerimesin xeyirin üstə,
Namərd mərd olana çəkməsin qılınc!
Yaman şad olmasın, yaxşı da xəstə,
Namus sayılmasın insana qaxınc!

Oğru oxumasın doğruya meydan,
Çaxsın ildirim tək qoy haqqın səsi!
Daim şöhrət olsun dünyaya vicdan,
Cansıza can versin onun nəfəsi!..

1965

Ədalet və namus yar olsun bize,
Hər kəs hünəriylə yetsin şöhrətə!
Yaltaqlar ox kimi girməsin gözə
İnsan səcdə etsin hər an zəhmətə!..

Yox, unut, şairim, unut sən bunu,
Sən də çalxalanıb gurla, ey dəniz!
Çox asan zənn etmə heyat yolunu,
Enişlər, yoxuşlar az görmediq biz!

Çalxalan, ey dəniz! Çalxalan, gurla!
Qoy gəlsin damcılar üstümə sarı.
Qoy insan yaşasın daim qırurla,
Damcılar olsa da ömrünün yarı!..

Çalxalan, ey dəniz!.. Çalxansın zaman,
Damcılar özü də bir qənimətdir.
Taledən şikayət etmirəm, inan,
Belə bir heyat da bir seadətdir!..

1965

GÜNƏŞ BATIR...

Güneş batır... yenə də
Qan tökülür sulara,
Seyr etdikcə mən bunu
Çekilir qəlbim dara.
Xeyalimdən getməyir,
Bir yenilməz qəhrəman;
Sağ elində avtomat,
Köynəyi qan, alnı qan.
Üsyan edir yadlara,
Qolundakı zəncirə,
Üsyan edir acliğa,
Üsyan edir təhqir!..
Güneş batır... yenə də
Qan tökülür sulara,

Oturmuşam sahilde
Sinəmdə min bir yara.
Sanki özgə deyildir,
Dönüb bir gənc əsgərə
Düşmənə hücum çəkib
Mənəm girən səngərə.
Elə bil ki, mənimdir,
Parçalanın o ürek,
Mənimdir qan boyalı,
Geymədiyim o köynək!..

1965

AZƏRBAYCAN

Qabağında Qara dəniz,
Üreyimde dəli Xəzər;
Ayrılıraq bu yerlərdən
Könlüm yenə uçub gezər
Öz obamı, öz elimi
Dinləyirəm içimde mən
Öz nəgməmi, öz dilimi.
Qabağında Qara dəniz,
Dağlar ağ yelənli at!
Tufanlara sine gerib
Qağayılar çalır qanad.
Sular dəyib boz daşlara
Bir andaca dönür geri.
Ayrılımlar heç dənizdən
Sevsələr də sahilleri!..

Alovlanır yanır sinem,
İçim dəniz, çölüm dəniz;
Üreyimdən ele bu vaxt
Nələr keçir, ah, bilsəniz!
Vulkan olsam, sənsiz sönnəm,
Hara getsəm sənə dönnəm.
Bir ildirim olsam eger.

Dağlarında çaxaram mən.
 Ya bir sərin bulaq olsam
 Düzlərində axaram mən.
 Nə ağırdır həsrət, aman!
 Elim, obam Azərbaycan!
 Qabağında Qara dəniz,
 Gözlərimdə aylı gecə,
 Xan Arazın işıltısı,
 Qulağında Gəncə çayı.
 Cinarların xışltısı,
 Düzlərində çiçək deyil;
 Gözlərimdir baxır sənə;
 Sinəndəki külək deyil,
 Sözlerimdir nəğmə olub
 Dodaqlarda gezir yene.
 Qəlbim vurmaz sensiz bir an,
 Elim, obam Azərbaycan!
 Qabağında Qara dəniz,
 Kimlər gəldi, kimlər getdi
 Bu sulara baxa-baxa!
 Dünya yaman çalxanır ey!
 Ömür —qayıq,
 Zaman—dalğa!..
 Qabağında Qara dəniz,
 Düşündükcə bu gün səni
 Məst eleyir fikirlorın
 Rəngi məni,
 Ətri məni.
 Yaşadıqca sənde olum
 Olsəm belə sənde ölüm,
 Ürəyimdə budur arzum;
 Bir yanımıda dəli Xezer,
 Bir yanımıda xan Arazım,
 Baş ucunda bizim cınar...
 Bundan gözəl söyle, nə var?
 Qoy bir olaq biz hər zaman,
 Elim, obam Azərbaycan!..

1965

PALMA

Qaqrada bir palma var,
 Açımişdır o çətrini.
 Unudaraq bu gün mən
 Çiçəklərin etrini
 Dayanıb baxdim ona.
 Dədim: — Palma, nədən sən
 Daim belə şax durub,
 Uzun ömür sürürsən?!
 Pahna dedi: — Əzizim,
 Dəyişdikcə bu ruzgar,
 Yayda məni gün döyür,
 Qışda isə külək, qar.
 Ancaq mən sarsılmırıam!
 İl in heç bir çağında
 Mən başımı eymədim
 Bir kesin qabeğında.
 Tanımadım dövlət, mal,
 Bilmedim nadir şöhrət,
 Heç kimin yanında mən
 Çəkməmişəm xəcalet.
 Sevdiyim gözəllikdir!..
 Nə dərdim var, nə qəmim;
 Gündüz insan, gecə ay
 Olur mənim hemdəmim.
 Torpağa arxalanıb
 Dolandırdım özümü,
 Özgənin kölgəsinə
 Mən dikmədim gözümü,
 Belə megrur yaşadıım!..
 Vüqarı sınsa əgər,
 Cürüyüb öz içindən,
 İnsan mehv olub gedər!

1965

ƏLVİDA, QAQRA!

Əlvida, gözəl Qaqra!
Həmişə yaşıl olan
Dağlarına əlvida!
Ətrindən məst olduğum
Mandarini sapsarı
Bağlarına əlvida!
Əlvida, gözəl Qaqra!
Ellerime benzəyən
Ellerine əlvida!
Bağçaların bezəyi
Biri qızıl, biri ağ
Güllərinə əlvida!
Hər şeydən çox sevdiyim,
Budaqları sallanan
Palmalara əlvida!
Süfrələrin zinəti
Şərablara əlvida!
Almalara əlvida!
Əlvida, gözəl Qaqra!
Gecələr dinlədiyim
Sükutuna əlvida!
Bir qoyun sürüsü tek
Yamaclarla yiğilan
Buluduna əlvida!
Dənizlərin gözəli,
Qara dəniz deyilən
Dənizinə əlvida!
Suların üzündəki
Gümüşünə əlvida!
Xoş sözünə əlvida!

1965

KOKTEBEL ŞEİRLƏRİ

SEVGİFİLİM

Otağında deniz ətri,
Yatağında dəniz ətri,
Göy sularda yaxalanan
Bedəninin, tellerinin
Ətridir bu, sevgilim!
Dalğaları yarın üzən
Gən sinənin, əllərinin
Ətridir bu, sevgilim!
Sən bir qızıl balıq kimi
Üzən zaman dalgalarda,
Qırmızı bir rəngə çalır
Elə bil ki, dalğalar da!
Dəniz səndən etir alır
Sən dənizdən, sevgilim!
Ayrılmayıb bu al günəş
Bir an sizdən, sevgilim!
Gözlərdə məskən salıb
Gecə-gündüz dəniz özü,
Sənin şirin nəğmələrin
Ləpələrin olub sözü
Qoy var olsun Koktebelə
Qara dəniz, bir də insan,
Sevgilim!
Göy tepələr, bu boz dağlar,
Bu məhəbbət, bu xoş dövran
Sevgilim!

1967

KOKTEBEL

Üç tərofin boz dağlardır,
Qabağında Qara dəniz –
Mavi gözlü pəncərə,
Koktebel!

67

Pəncərədən dan sökülür
Pəncərədən gülür həyat,
Biz baxıraq səhərə,
Koktebel!

Pəncərədən şər qarışır,
Qızıl telli gunoş batır,
Pəncərədə doğur Ay,
Koktebel!

Sahillərdə kimsə olmur,
Qişqırışın qağayılar
Sularda salmış haray,
Koktebel!

Göy bağlara, bağçalara,
Uzaqdakı təpelərə
Çökür gözəl bir sükut,
Koktebel!

Parladıqca ağ uılduzlar
Nə dağlarda duman olur,
Nə göylərdə bir bulud,
Koktebel!

Doğma Krim torpağında –
Sənin cənnət qucağında,
Qeşəng olur gecələr,
Koktebel!

Könlüm üçüb yuvasından
Vəhşi bir çöl bülbüllü tek
Ağaclarda gecələr,
Koktebel!

Gündüzünün bir hüsnü var,
Ay çıməndə dalgalarda
Gecənin də bir hüsnü,
Koktebel!

Ölmərəm mən bir də görəm,
Qara dağı, Filbaşını,
Bu növraqı, bu günü,
Koktebel!
Koktebel!

1967

* * *

Koktebelde bir dağ gördüm –
Kəpəz kimi haçadıl!
Koktebelde bağlar gördüm –
Öz bağımızdır elə bil!
Qızıl qapı, Sehrli dağ
Yaranmışdır tamaşa;
Göz gördükcə baxmaq istər,
Az qalır ağlım çəşə!
Hər qayanın öz adı var,
Hər daşın da öz dərdi.
Dağ da qalır, daş da qalır,
İnsan geldi-gedərdi!
Ürəyimdə insan qəmi,
Gəzdim neçə dağı mən.
Qara dəniz yatağından
Qopub axdı sinəmdən.
Yağma, yağış! Əsma, külək!
İnciməsin Qara dağ,
Tale döyüb, zaman çəkib
Sinesinə onun dağ,
O dağ deyil, bir kitabdır,
Qayalar da varağı.
Uzaq-uzaq zamanlardan
Gelir onun sorağı.
Ürok soyuq daş olanda,
İtirmeyib özünü
Bu dağlara həkk eləmiş
İnsan daim sözünü!

Mən bilirom öz dilim tek
Qara dağın dilini,
Mən bilirom hər ulduzun,
Hər yarpağın dilini.
Mən dağlarda şimşəklərlə
Öz dilimdə danışdım.
Burda əsen küləklerlə
Sanki çoxdan tanışdım.
Könlümdə bir qala qurdı
Bu qardaşlıq, məhəbbət,
Dənizdəki bu firtına,
Dağlardakı əzəmet!

1967

LEYLA

Qanlı döyüş zamanı
Burda bir qız görmüşdüm:
Adı Leyla!
Özü Leyla!
Sözü Leyla!
Gözü Leyla!
İsti, tozlu yolları
Gezdikcə ayaqlarım,
Susuzluqdan partlayıb
Yanırkı dodaqlarım.
Hissəmiz dayanmışdı
Kənddə, yolun içində,
O, hey bize baxırdı
Sevinc, maraq içində.
Çiynamdən avtomatı
Əlimə alıb hemən,
Ondan su istədim mən.
Qız qaçırdı eve san...
Əlində bir kasa su,
Sonra da geri döndü.

Baxdım ona, ürəyim
Şiddət ilə döyündü.
– Alın, için – deyib o,
Kasani verdi məne.
Mən gah kasaya baxdım,
Gah da onun üzüne.
Soruşdum: – Adın nədir?
– Adım, Leyla! – dedi qız.
Düşündüm: toplar susar,
Bir gün gülər baxtımız!

Qızınsa gözlerine,
Nedəndirse, bir anlıq
Cökdü acı bir keder.
Cökdü sanki qarənliq.
Özü de hiss etmedən
Əlimi əlinə aldı,
Qəlbinin hərəketi –
Mənim əlimdə qaldı.
– Getmə, – dedi, – uzağa.
Qal burada, amandır,
Bu döyüşlər yamandır!
– Yox, yox... Qala bilmirəm...
Getməliyik indi biz,
Qabaqda düşmənlərdir,
Arxada Qara dəniz.
Biz ayrıldıq o gündən,
Döyüşlər yetdi başa,
Bir qələbə günəşini
Qondu torpağa, daşa.
Mən yenə bura gəldim,
Görmediim qızı ancaq.
Ürəyime sancıldı
Qara saplı bir bıçaq!
– Leyla! – deyib çağırıldım:
Bağlar susdu, dinmedi.
Bəlkə qara yellerin

Qurbanı oldu Leyla?!
 Ya da qanlı əllərin
 Qurbanı oldu Leyla?!
 Yerdə Leyla olmadı,
 Göydə Leyla olmadı.
 Tapılmadı gözəl qız,
 Alovların içində
 Soldu bizim arzumuz.
 Yox, Yox! Mənim şirimdə
 Yurd-yuva saldı Leyla,
 Kründən bir yadigar
 Qaldı qəlbimdə Leyla!
 Qaldı qəlbimdə Leyla!

1967

* * *

Dünən göydən od yağırdı,
 Bu günsə yağış yağır.
 Yağış yağır narın-narın
 Boz dumana bürünmüş
 Şiş qayalı daqlara.
 Yağış yağır narın-narın
 Ağaclarda al - sarı,
 Yamyaşılı yarpaqlara.
 Denizə yağış yağır,
 Yağış yağır torpağa.
 Yağış yağır yakına,
 Yağış yağır uzağa.
 Yağış yağır bağçadakı
 Yenice qonçalonmış
 Çiçeyime, gülümə.
 İçimdə bir sərinlik var, -
 Ele bil çöle deyil,
 Yağış yağır könlümə!

1967

KÜLƏK ƏSİR DƏNİZƏ

Uzaqdakı daqlardan
 Külək əsir dənizə...
 Deyin, bele bir səhne
 Tanışdırı heç sizə?
 Təpələrden, daqlardan
 Külək əsir dənizə!..
 Külək əsir dənizə...
 Nə dalğa, nə tufan var,
 Suyun üzü büsbüütün
 Olubdur damar-damar...

Ancaq üç gün, üç gecə
 Çalxalanıb hey dəniz,
 Sahil ilə davada
 Neler etdi, bilsəniz!
 Dəniz göydən asıldı
 Dağalarla üç gecə!
 Sular çarpdı daşlara,
 Çarpdı üç gün: şaqşaraq,
 Əsdi qaya, əsdi dağ!
 Amma indi sularda
 Titredikcə bu külək,
 Qoca dəniz dincəlir
 Yatır körpə quzu tek!
 Dəniz yatır... Sanki o,
 Əsla nəfəs almayırlı
 Ayna sular qırılıb
 Qayalarda qalmayırlı.
 Günəş gəzir dənizde!..
 Suyun üzündə min reng!
 Səma qəşəng! Yer qəşəng!
 Nə dalğa, nə tufan var,
 Suyun üzü büsbüütün
 Olubdur damar-damar...
 Baxdıqça bu ələmə,
 Yandı sinəmdə ürək.

- Varmı, - dedim, - dünyada,
 Varmı elə bir külək
 Əsə 20-ci əsrə,
 Əsə bizim zamana?!
 Ağır toplar, raketler
 Susamaya al qana!
 Güle insan, gülo yer,
 Güle daim bu həyat,
 Fırtınasız, tufansız
 Daha xoşdur kainat!

1967

BOLQARİSTAN ŞE/RLƏRİ

ƏSGƏR ÜRƏYİ

Ballada

Varnada günəş batır...
 Dayanmışam sahilə,
 Hava xoş, su da ihiq.
 Denizdə bir gül vardır,
 Lalə kimi qırmızı,
 Bir az da bağrı yanıq.
 Mən denizə baxıram:
 Uzaqlardan esen meh,
 Saçına çekir daraq.
 Mən o güle baxıram:
 Qelbimdə baş qaldırır
 Tükənmeyən bir maraq.
 Yox, yox, bu gül deyildir:
 Sanki qanlı bir ürek.
 Üzür sahile səri.
 Görkəmində mərdliyin
 Basılmayan qudrəti.
 Bir də qəmi, qubarı.
 O, sahila gelerek,
 Qayaların içində
 Qabağında dayandı.

— 74 —

- Söylə kiimsən? - dedim mən.
 O işe aləvənləb
 Suda şəm kimi yandı:
 - Mən sənin eloğlunam...
 Unutmadım Kepəzi,
 Unutmadım Qoşqarı.
 Bu suların altında
 Tökülbür üstümə
 Bizim dağların qarı.
 Vətən cəndən şirindir,
 O, dayandı bu ara,
 Dalğalandı dəniz də.
 Mən də xəyalə daldım:
 Xəyallar da danışır
 Bizim zəmanəmizdə.
 - Beli... Vətən dedim men...
 Neyləyim ki, əllerim
 Yetişmeyir bir ona.
 Məni düşmən güllesi
 Bu dənizin qoynunda
 Bulayıbdır al qana.
 Səni görüb uzaqdan,
 Suları yara-yara
 Çıxmışam indi üzə.
 Öküvün evi uşus...
 Məni həsret qoyubdur
 Bir dosta, şirin sözə.
 Yamanca narahatam...
 Su altından edirəm
 Yer üzüne tamaşa...
 Yene dünya çaxnaşır...
 Yene ölüm, yene qan
 Viçdanlar dönüb daşa.

Amandır! Qoymayın siz
 Parçalanıb ürəklər
 Dənizlərə tökülsün.
 Şər yenə qəh-qəh çəkib,

— 75 —

Qılınc alıb eline
 Xeyrin üstünə gəlsün!
 Sən şairən... Əzizim.
 Qələm götür, yaz bunu,
 Yaz, eşitsin qoy hamı.
 Söylə bütün dünyaya:
 Hər şeydən yaman olur
 Ölülərin qiyamı.
 Güneş batdı uzağda,
 Nədənse, susdu artıq,
 Danışmadı o bir də.
 Dalgalanan sulara,
 Sahildəki daşlara
 Çökdü qara bir perde.
 Mən yene oturmuşam,
 Beyniñde dünya... insan...
 Oturmuşam yene tek.
 Amma indi dənizdə
 Nə bayaqkı gül vardır,
 Nə də ki qanlı ürek!..
 İçimdə tufan qopdu,
 Sanki bu dəm üreyim
 Oldu sinəmdə şan-şan,
 Baxdım heç kim deyildir:
 Öz qalbimdir mənimlə
 Bu sahildə danışan!

1970

GÜLLÜ DƏRƏ

Görən deyir bir cennətdir
 Qazanlıqda Güllü dərə,
 Bolqaristan, Bolqaristan!
 Qızlar mahnı oxuyurlar
 Al gülləri dərə-dərə,
 Bolqaristan, Bolqaristan!
 Baxışlar saf, ürəklər saf,

— 76 —

Əməllor saf, dilekler saf,
 Torpaq deyil, bir röyadır
 Sanki ələm başdan-başa.
 Hər kiçik daş bir tarixdir,
 Hər mənzərə bir tamaşa!
 Bolqaristan, Bolqaristan!
 Hara baxsan, gül qoxuyur...
 Gül qoxuyur axan sular
 Gül qoxuyur şirin sözler,
 Gül qoxuyur saf duyğular.
 Gül qoxuyur bu boz dağın,
 Gül qoxuyur, göy yarpağın...
 Nə gözəldir bu caşalın,
 Nə qəşəngdir bu növrağın,
 Bolqaristan, Bolqaristan!
 Dünya tamam gülə batsın,
 Gülə batsın göy də, yer də!
 Dustaq olub ağlamasın
 Xoş arzular könüllərdə.
 Uzunburun toplar sussun!..
 Gözel olsun daim həyat,
 Yas görməsin, qoy sevinib
 Gül qoxusun bu kainat,
 Bolqaristan, Bolqaristan!

1970

QIZIL QUMLARDA

Bolqaristan...
 Qızıl qumlar...
 Odlu günəş...
 Qara dəniz...
 Dəstə-dəstə göy sularda
 Sohər-axşam çimirik biz
 Çimir alman, çimir bolqar.
 Çimir çex də, fransız da;

— 77 —

Çimir oğlan, çimir kız da.
 Bədənimiz gündə yanmış,
 Qollarımız polad kimi.
 Gelir bəzən üstümüze
 Boz dalğalar harın-harın –
 Şahə qalxmış bir at kimi.
 Bu qardaşlıq dənizində
 Birdir sözü insanların,
 Birdir fikri, hər arzusu,
 Görən gözü insanların,
 Saçlar qara, saçlar sarı,
 Olsa da bil:
 İnsan oğlu
 Öz eşqindən,
 Öz sözündən dönen deyil...
 Qəlbi xain, özü xain,
 Fikri xain, sözü xain
 Olan da var, burda əlbət.
 O namədlər nə dost bilir,
 Nə bir vicdan, nə sədaqət.
 Bezen hara əsse külək
 Onlar ora dönür dərhal,
 Nə söz qanır, nə də amal!..
 Lakin həyat,
 Lakin zaman,
 Çalxandıqca zaman-zaman.
 Su üzündə köpük kimi
 Yox olurlar onlar, inan!..
 Çünkü şerin, xeyanətin
 Ömrü qısa, gözü dardır,
 Yalnız haqda, ədalətdə
 Bir ölmeyən həyat vardır!..
 Çalxan sen də, gurla, çalxan!
 Çalxan yenə, Qara dəniz!
 Üstündəki göylər aydın,
 Özün gözəl, suyun təmiz!..
 Çalxan! Şerim bir quş olub

Məskən salsın göy sinəndə,
 Nə hikmətlər, nə mənələr
 Duydu könüm bu gün səndə!..
 Gel dost olaq, alqışlayaq
 Qardaşlığı, bu ülfəti,
 Goy üzündə al gùneşti,
 Yerde bu saf məhəbbəti!..

1970

YAYLIQ

Xeyalimdən getməyir
 Uca dağlar qoynunda
 Bir kiçik kənd – Almalıq.
 Orda mənə türk qızı
 Verdi o gün sevincə
 Bir ağ yaylıq – anmalık.
 O yaylığın üstündə
 Çəkmişdir rəssam əli:

Bir az torpaq,
 Bir az su;
 Bir al günəş,
 Bir ağ gül.
 Görən deyir: nə safdır
 Sənətkarın əməli,
 Sənətkarın duyğusu!
 Illər keçib o gündən...
 Nə vaxt açıb yaylığı
 Tamaşa etsem ona;
 Sanki baxır gözlerim
 Bərəketli, bəxtiyar,
 Bir sevimli cahana...
 Otağıma töküür;
 Günəş ətri, gül ətri...
 Qanadlanır ilhamım,
 Heç yorulmaq bilməyir,

Vurur sinəmde ürek.
Dönbür bir gülüstana
Bolqaristan torpağı
Könlümdə açır çiçek.

1970

BİR PALIDAM

YARPAQ

Cıynımə bir əl toxundu...
Yox, əl deyil, yaxşı bax,
Payızın son meyvəsi –
Qıpçırmızı bir yarpaq!

Mən yarpağa nəzər saldım:
Şaxta vurmuş, gün döymüş,
Çöhrəsi damar-damar.
Yerden, göydən soruşdum,
Dedim səhər yelincə:
– Burada ne hikmet var?
Deyin, neçin bənzəyir
Yarpaq insan elinə?

PƏNCƏRƏDƏN GÖRDÜM SƏNİ

Gözəl bir yay axşamıydı.
Kükçəmizdən keçən zaman
Pəncərədən gördüm səni.
Yerişində həmən vüqar,
Kürəyində dalgalanan
Saç deyildi: – Bağçaların
Yaz qoxulu yasəməni!
Pəncərədən gördüm səni.
Pəncərədən gördüm səni...
Andım keçən günləri mən,
Uzaqlara uçdu xəyal.

Niyə hicran acı olur,
Niyə şirin olur vüsəl?!
Heç ne batmir bu dünyada,
Heç ne batmir, bil, ey nigar.
Hər buludda bir ildirim,
Hər sükutda bir tufan var?..
De, gördünmü sən də məni?
Pəncərədən gördüm səni.

Pəncərədən gördüm səni...
Mənə elə gəldi bu an,
Bir gün ölüm çəkse qılınç,
Köçüb getsəm bu dünyadan,
Bircə ovuc torpaq olsam,
Səmada bir gümüş ulduz,
Ağacda bir yarpaq olsam,
Məhəbbətin gözləriyle
Batan gündə, doğan ayda,
İnan, səni görəcəyəm!
Durnaların qatarında,

Sakit göldə, axan çayda,
İnan, səni görəcəyəm!
Şimşəklerin işığında,
Göy səmada, boz buludda.
İnan, səni görəcəyəm!
Özgələrin səhbətində,
Ağ çiçəkda, yaşıl otda,
İnan, səni görəcəyəm!
Biz əbədi olmasaq da.
Ölüm bizdən öc almayırlar.
Bu dünyada əzəl başdan
Bir məhəbbət qocalmayırlar!
Eşitdinmi mən deyəni?
Pəncərədən gördüm səni.
Pəncərədən gördüm səni...
Yox, yox! Yetər, sevimli yar,
Bu səhbətlər kimə gərək?

Hele variq... Ömrümüzün
 Qoy barını dadım ürək!
 Hele variq... Biz qalmayaq
 Həyatdakı bir lezzətdən,
 İnsanlığın ilk zinəti
 Açı, şirin məhəbbətdən.
 Gəl, unutma məni bir də;
 Baxım senin yerişinə,
 Baxım senin gülüşünə,
 Baxım senin duruşuna.
 Gözlerinin işığından
 Sən işiq ver gözlərimə,
 İnsan ətri, həyat ətri
 Qonsun mənim sözlerimə.
 Hər gün gəl keç küçəmizdən,
 Abad olsun söz gülşəni.
 Qoy car çəkib deyim mən de:
 Pəncərədən gördüm səni!
 Pəncərədən gördüm səni!

1967

BİR PALIDAM

Tufan yıxmaz, yel uçurmaz
 Bir palıdam! Dayanmışam
 Bu dağların qucağında.
 Dünya görmüş bir dünyayam,
 Sönmeyən bir alovam mən.
 Ataların ocağında!
 Hər budağım min budaqdır!
 Kök ataraq zaman-zaman
 Yayılmışam sağa-sola.
 Mən döyüşlər şahidiyəm!
 Ordulara sine gerib
 Sərkərdələr saldım yola.
 Od püskürdü, alov tökdü,

Çəkdim bəzən qılıncını
 Başım üstə ildirimlər,
 Alammadı girdabına,
 Baxdı mənə həris-həris
 Derin, qorxunc sıldırımlar.
 Titrəmedim! Sarsılmadım!
 Yem olmadım aşlanlara,
 Ömür sürdüm cəsarətlə.
 Sadiq oldum bu torpağa
 Pozulmayaq bir ilqarla,
 Bir əbədi məhəbbətlə.
 Bir yanımdan Araz axır,
 Bir yanımdan dəli Kürüm,
 Xezer coşur üreyimdə.
 Dağlarının, çöllərinin
 Ətri vardır, suyu vardır
 Mənim halal çörəyimdə.
 Meh əsdikcə sərin-sərin
 Piçıldışaş yarpaqlarım
 Nəğmə deyir öz dilində.
 Onlar mənim övladımdır!
 Hor kəs belə xoşbəxt olsun
 Öz yurdunda, öz elində.
 Budaqlarım çadır kimi...
 İsti gündə, soyuq gündə
 İnsanların pənahıdır.
 Xan Kəpəzdən doğan günəş
 Bu əllərin ümidiyidir,
 Bu yerlərin sabahıdır!
 Mən terlanlar oylayıyam!..
 Sinəm geniş bir meydandır –
 Şan-şöhrətdir bu hal mənə.
 Dörd yanımı alsa dumam,
 Hər budağım, süngü olub
 Ainan verməz bir düşmənə!
 Məndən böyük, məndən kiçik
 Palıdlar var!.. Əzəl gündən

Baş əymeyib esla yada,
Bir-birino qardaş deyib.
Sedaqətə, etibarla
Yaşamışlar bu dünyada.
Get, ey bulud! Sus, ey tufan!
Baş qaldırıb yüksəklərə
Qoy günəşə baxsin hamı!
Qoy dünyaya zinet versin,
Bir an belə pozulmasın
Palıdların ehtişamı!
Get, ey bulud! Sus, ey tufan!
Qoy gülle yox, nəğmə qonsun
Mənim yaşılı budağıma!
Xəzən görüb tökülməsin
Yarpaqlarım göz yaşı tek
Mənim ana torpağıma...
Tufan yıxmaz, yel uçurmaz
Bir palıdam! Dayanmışam
Bu dağların qucağında.
Dünya görmüş bir dünyayam,
Sönməyən bir alovam mən
Ataların ocağında!..

1964

* * *

Qabağında kağız, qələm...
Göy üzündə əzəmetlə
Yaz qaldırıb buludlarda
Öz ildirim bayrağını.
Töküb yenə pəncərəmə
Əvvəlki tek sədaqətə
Şaftahılar, gavalılar
Çiçek dolu budağı...

Varaqlara baxıram mən,
Mən baxıram sözlərimə,
İnanmiram gördüyüümə,
İnanmiram gözlerimə.

— 84 —

Kağızlarda qələm deyil, –
Gəzir sübhün küləkleri;
Şer deyil bu yazdım, –
Tökülübdür masam üstə
İlk baharın çiçəkləri!

1967

* * *

Dəmə, bir də demə mənə:
– Alnın niyə qırış-qırış,
Saçların da tez ağarmış?..
Bircə dəfə haqq yolunda,
De, səngərə yatdırımı sən?
Durub xeyrin keşiyində,
Şərə gülə atdırımı sən?
Dəmə, bir də demə mənə:
– Nədir sendə bu iztirab?
Gözündəki bu dalğınlıq
Üzündəki sonsuz əzab?
Sen zamanın daş yükünü
Çökmişənmi küreyində?
Bəzən haqlı ola-ola,
Öz sözünü öz əlinə
Boğmusanmı ürəyində?
Görmürsənmi, car çekerek
Namus, vicdan deyənləri?
Namusunu, vicdanını
Mənsəb üçün, şöhrət üçün
Çörək edib yeyənləri?
Dəmə, bir də demə mənə:
– Baxmayırsan esla sözə,
Nə evinə dəvət edir,
– Nə gelirsən özün bize?
– Dadmışanmı dar günündə
“Dost” eləyən xəyanəti?
Birdən-birə yoxa çıxan
Onlardakı dəyanəti?

— 85 —

Əhdî yalan, sözü yalan
 İnsanlarla ömründə sən
 Heç üz-üzə durmusanmı?
 Qızarmayan üzlərinə
 Son onların öz əlinlə
 Birçə şillə vurmusanmı?
 Demə, bir də demə mənə:
 – Bəs deyilmi bu dərd, qada?
 Başqasına can yandınb,
 Sən özünü salma oda.
 Söylə görüm, yadindamı,
 Arxa olub bir insanın
 Tutmusanmı sən elindən?
 Yaxşı gündə, yaman gündə
 Ürək açan şirin bir söz
 Çixıbdırımı heç dilindən?
 İnsanların felaketi –
 Felakətim olmuş mənim!
 İnsanların seadəti –
 Seadətim olmuş mənim!
 Son gündə bir cilde girib
 Gel nəsihət vermə yenə;
 Rəndələnmiş bu sözləri
 Demə, bir də demə mono!

* * *

Bir yarpağam... Axşam çağı
 Yerə düşdüm budaqdan.
 Görüb məni yol üstündə
 Qayıdanda bulaqdan:
 – Külək salıb, – dedi bir qız,
 Sonra aldı elinə.
 Qelbi yandı intızarla.
 Baxdı payız yelino,
 Sinəsinə basıb getdi...
 Seyrə dalıb mon bunu;

“Niye bu qız pərişandır?” –
 Düşündüm yol uzunu.
 Yar yolunda hicran çəkib
 Bəlkə qahib o, yalnız?!
 İndi məni görən kimi
 O gəncimi andı qız?!
 Yox, yox! O qız bilmədi heç
 Sevib onu uzaqdan,
 Yaxasına qonmaq üçün
 Məni külək salmadı,
 Özüm düşdüm budaqdan!

* * *

Bir göyerçin daşa çırılıb
 Sindirarsa qanadını,
 Məlhəm qoyub yarasına,
 Qurtaracaq fəlakətdən
 İnsan onun həyatını.
 Əgər birdən tufan qopub
 Yol üstündə bir söyüdü
 Yıxsa yere öz kökündən.
 Dünya görmüş qoca bağban
 Bel götürüb həmən gündən
 Başqa söyüd ekər orda,
 Bir vaxt keçər, salxım söyündə
 Dalgalanalar havalarda.
 Dağdan axan bir bulağın
 Tutularsa gözü birdən,
 Əlləriylə açıb insan
 O bulağın tez gözünü;
 İlham alıb göydən, yerdən,
 Gümüş suyun xoş səsiylə
 Ağaclara, çiçəklərə
 Söyleyər o, hər sözünü!
 Əgər birdən sənsə günəş,
 Dünya dönsə bir zülmətə

İnsan oğlu gecə-gündüz
 Qatlaşaraq min zəhmətə,
 Ömrün şirin yuxusunu
 Boğa-boğa o, gözündə,
 Yeni günəş yaradacaq
 Bu sevimli yer üzündə!
 Əgər insan ağlayarsa,
 Əgər torpaq ağlayarsa,
 Əgər zaman ağlayarsa;
 Od püşkürən ildirimlər,
 Min illərin sarayında
 Yandırsa ağlımızın
 Ağır təməl daşlarını,
 Kim silecek, ey insanlar,
 Dünyanın göz yaşlarını?!

1967

MİRZƏ ŞƏFI VƏZƏHİ OXUYARKƏN

1. GİRİŞ

Salam, Mirzə Şəfi, salam ey ustad!
 Şairlər, çinarlar vətəni, salam!
 Qəlbimi sökse də bu gün fəryad,
 Mən sizdən alıram yene də ilham.

Salam, Gəncə çayı! Salam, Hacikənd!
 Ey yaşıl meşələr, ey dağlar, salam!
 Könlüm çıxdan olub bu yerlərə bənd,
 Ey güllər, çiçəklər, ey bağlar, salam!

Tök öz salxumını, ey söyünd, yere
 Ey çinar, titrətmə budaqlarını!
 Təbiət dalanda düşüncələrə
 Ürəkler dindirər dodaqlarını!..
 Gelin yad eləyək Vazehi bir də,
 Bu qədim Gəncədə – bu doğma yerdə!

Sus, ey uzaqlarda çaxan ildirim,
 Xatırla bu axşam şairi sən də!
 Göylərin döşündə açdığın şirim
 Nə hissələr, fikirlər oyadır məndə!

O, şeire baxmadı bir nazlı yar tok,
 Söz onun əlində qlinca döndü.
 Zülmetin bağrını dəldi o şimşek.
 Ona xor baxanın iqbalı döndü.

Dinə balta çaldı, atdı Qurani,
 Özüne din bildi daim insani
 O müftə qazanıb, müftə yeyənlər,
 Mənsebə, şöhrətə şeir deyənlər
 Her zaman ona bir böhtən atdılar,
 Vicdanı, namusu pula satdılar!
 Osa döyeclədi öz zamanını,
 Gah Gəncə, gah Tiflis oldu məkanı!

Axşamlar dağlardan əsəndə külek
 Çınarlar altında o dayandı tek.
 Qəlbində ölməyen böyük bir amal,
 Onu uzaqlara apardı xəyal.
 Saz çaldı, oxudu öz nəğinesini,
 Daşlar da eşidir şeirin səsini!..
 Oxudu...

İndisə başqadır zaman,
 Başqadır, bu dünya, başqadır insan.
 Gel, Vazeh, gel, şair! Gel öpüm səni,
 Gel indi seyr eyle, sən bu Gəncəni.

Na Mirzə Yusif var, nə də axund var,
 Gəncə başdan-başa olub laləzar!
 Söylə, kim demişdir: başdan-binadan
 Son bedbəxt doğuldun bedbəxt, anadan?
 Yalandır bu söhbət, yalandır bu söz;
 Dünyanın qəlbinə saldığıñ o köz

Əsla sönməmişdir!..
 Söñə də bilməz,
 Günsəs olan yerə qaralıq gəlməz!..
 Haqqı, ədaleti tapdayıb keçən,
 Dünəyaya gəlməmiş dünəyadan köçən
 Şairlər az deyil...
 Sən isə müdam
 Xoşbəxt bir sabahdan almışan ilham.
 İnsanlıq, ədalət oldu bayraqın,
 O uzaq illərdən gelir sorağın!
 Sen de yoxsulluğun gel at daşını,
 Tap öz Hafızəni – can sırdaşını!
 Bu dünəyə çıxdıqca yasdan-qaradən,
 Itmir yaradılan, batmir yaradın!..
 Gəlin yad eylöyək Vazehi bir də,
 Bu qədim Gəncədə – bu doğma yerde!

2. ŞAIR VƏ AXUND

Kec baxma, ey axund, kec baxma mənə,
 Nodir gözlərində bu qəzəb, bu kin?
 Mən ki, heç uymadım sizlər deyənə
 Başqadır mənim də inandığım din.
 Demə, Mirzə Şəfi, at şeiri, sazi,
 Bağla ümidiyi axiretə sən.
 Bir zaman solanda ömrünün yazı
 Düşün, kim tutacaq sənin elindən?!
 Söyləmə, ay axund, nədir bu şərab,
 Nədir gözəllərdə gördüyün bu naz?
 Ömür dedikləri sonsuz bir ezbər,
 Hər yanda matəndir, hər tərəfdə yas.
 Tənhalıq, sükünet deşir bağımı.
 Başqa bir aleme can atıram mən.
 Şəriət bilmədi mənim ağrımı,
 Əlimdən yapışan şərabdır hərdən.
 Alışib şam kimi sönür ürəyim

Sənin görmədiyin zülmət içinde
 Bezen bir xəncərə dönür ürəyim
 Teriflər dediyin cənnət içində!..
 Danışma, ey axund!.. Kor olun sizi,
 Çünkü kor etdiniz gözlərimizi!

3. MİRZƏ ŞƏFI, MİRZƏ YUSİF VƏ TACİR

Mirzə Yusif

Paho, Mirzə Şəfi!.. Xoş gördük səni,
 Çoxdandır heç yada salımsan məni?
 Gelmirsen, getmirsen?..

Tacir

Onda adətdir
 İnsanı çəşdirən addır, şöhrətdir.
 Şairlik belədir!
 Gələndə ilham,
 Ona həmdəm olur Nizami, Xəyyam.
 Bir də ki, gözəllər!

Mirzə Şəfi

Yox, inanın siz,
 Həmişə dilimin ezbərisiniz
 Sizsiz dərinərdən mən bu dünyada,
 Mümkünü sizləri salımaq yada?

Mirzə Yusif

Ah, yene kinaya, yene şikayət?!

Mirzə Şəfi

Belə başlanıbdır bizim hekayət,
 Gerek beləcə də o yetsin sona!

Tacir

Yeni darlıq edir bu Gəncə sana?

Mirzə Şəfi

Gəncə yox, zəməne! Bu sıfot, bu göz,
Hər gün eşitdiyim bu tikanlı söz,
Mənə darlıq edir... Elədir, bəli,
Mənə darlıq edir sizin gülməli
Bu iyrənc, bu saxta hərəkətiniz,
Dünyanın canında bir qurdsunuz siz!..

Mirzə Yusif

Bunu eşitmışık... Söyle görək sən
Nə vaxt bu sözlerdən əl çəkəcəksən?!
Sataşma divana, sataşma bizo,
Əger isteyirsin, gəl kölgəmizə
Sənə rütbə verək!

Tacir

Sənə pul verək,
Hara isteyirsin səni göndərek!
Get göz İstanbulu, get göz Bağdadı.
Düşsün dildən-dilə Gəncənin adı!

Mirzə Yusif

İstəsən Şiraza, Səmərqəndə get!

Tacir

Pul bizim, can senin!.. Kef çək, kama yet!

Mirzə Şəfi

Sağ olun, xəcalət verdiniz mənə,
Şəxavət çuvalı açılıb yene!
Belə adamsınız, onda xalqı siz
Neçin nadanlılıqda məhv edirsiniz?

Çapxana düzəldin... Məktəblər açın...
Elmin işığını hər yana saçın!
Qoy hamı oxusun!.. Yazıqdır milət,
Onu pəncəsində böyük cəhalet!

Tacir

O sənə qalmayıb!.. Sən unut bunu,
Bilmirsən milletin nə olduğunu!

Mirzə Şəfi

Mən yaxşı bilirəm! Ac qurd kimi siz
Onun var-yoxunu çapib yediniz.

Mirzə Yusif

Düzələn deyilsən!.. İnan ki, bir gün
Səni edəcəklər Gəncədən sürgün!..

Mirzə Şəfi

Sızsız də mən bunu bilirəm özüm,
Tükənən deyildir məndəki dözüm!
Ölseñ də, qalacaq mənim sənətim,
Gəzəcək dillərdə sözüm, söhbətim!..

4. İLK MƏHƏBBƏT

Bir ağ gülə baxa-baxa yandı Vazeh,
Züleyxamı andı Vazeh,
Yandı Vazeh!..

İlk məhəbbət... gözel Gəncə, yaşıl cyvan...
Sınəsində, xəyalında daim tufan,
O, aylarla bu eyvanı seyrə daldı,
Züleyxaya şeir qoşdu, saz da çaldı!
Bir gün axşam o, baxanda bu eyvana, –
Qız sevincə bir qızılğıl atdı ona.

Güldü onun gözlerinde bütün varlıq,
Yerə-göye sığışmadı bəxtiyarlıq!
Çox sürmədi bu səadət, bu eşq, aman,
Döydü zaman
O xan qızı... Bu bir Mirzə...
Eh, məhəbbət baxırı sözə!

Bir ağ gülə baxa-baxa yandı Vazeh
Züleyxanı andı Vazeh;
Yandı Vazeh!..

5. ŞAIRİN VƏTƏNİ

Hafiz Şirazdandır, mən də Gəncədən –
Dedi Mirzə Şəfi bir iftixarla. –
Çınarlar altında böyümüşəm mən
Burda sirdəş olub qışla, baharla...

Gənca başdan-başa bağçadır, bağdır,
Sübħedek kəsilmir bülbülün səsi!
Bir tərəf arandır, bir tərəf dağdır,
Gözeldir suların hər təranəsi.
Min nemet yctirir bu yerdə torpaq,
Qızılğıl, yasəmən tutub aləmi,
Günəşdən nur əmib açanda zanbaq
Unudur ürəyim qüssəni, qəmi.

Bədnuşun ətrindən mest olur insan,
Bənövşə kolluqdan çağırır bizi.
Bəzən üstümüzü alanda dumən
Güllərə açırıq ürəyimizi.

Nizami torpağı bir lalezardır.
Bu yerin öz şeiri, öz sözü vardır!
At sürüb Göygölə çox çıxmışam mən,
Dağlarda ciynimə qonubdur bulud!

Meşələr xeyala dalanda hərdən
Məni öz qoynuna alıbdır sükut.

Başımın üstündə süzəndə qartal
Əyilib bulaqdan su içmişəm mən.
Qelbimdə, bəcnimdə dəli bir xəyal
O dağdan, dərədən çox keçmişəm mən!

Enişdə, yoxuşda gördüyüñ hər iz
Dolanıb zirvəyə aparır səni.
Quş qanadsız uçmaz, insan məsleksiz.
Unutma, ey könül, şair deyəni!

Gecələr dağlarda azsan yohunu,
Alışib göylərdə yanar ildirüm.
Qorxma, bir palida dola qolunu,
İnan, udinayacaq səni sildirüm.

Bir təmiz ürek var bizim dağlarda,
Düşünür insan tek burda dağlar da!

Gələndə ayrılıq, bir bahar cünu
Aparıñ Göygölü iki gözümde.
Əsla unutmadım vətən mülkünü,
Bir pələng qüvvəti duyduğum özümde.

Tiflisdə edəndə Kürə tamaşa
Duyduğum Genceçayın qıjiltisini.
Az qaldı başımda xəyalım çəşa,
Andım göy otların xıslıtlisini.

Elə bil üstümə töküldü bu dəm
Dağların yağışı, dağların qarı,
Vətənsiz gülmədi gözümde aləm,
Andım xan Kəpəzi, andım Qoşqarı.

Gəncə hər sözümə bir qanad oldu,
Könlüm Gəncə ilə daim şad oldu!

6. BUZ HAQQINDA BALLADA

Bu gün yenə qar yağır...
Yollar, izlər tamam qar.
Əllərində kürek, bel,
Yığın-yığın adamlar
Qar kürüyür, sindirir
Səkilerin buzunu,
Geniş yollar uzunu...

Qar kürüyür adamlar:
Olmasın bir felakət,
Gülsün daim insana
Bir xoşbəxtlik, səadət.
Bir daxmanın, bir evin
Qoy çıraqı sönməsin,
Buz sindiran bir insan
Özü buza dönməsin!

Mirzə Şəfi kənardan
Seyrə dalmışdır bunu:
Ancaq başqa bir fikir
Düşündürür hey onu.
Gözündə qan ağlayır
Onun yenə bu aləm,
Dönüb iti xəncəre
Ürəyini deşir qəm,
Deyir: – İnsan yorulmur
Təbiətlə davada,
Bəzən külüng, bəzən bel.
Parıldayırlar havada.
Amma başqa bir dərd var
Unutmayıñ siz bunu:
Kim qıracaq bilmirəm
Daş baxışlı gözlerin,
Ürəklərin buzunu?!

7. CİNARLAR ALTINDA

I

Axşamdır...Şəhərə çöküb qaranlıq,
Gəlir minaredən azanın səsi.
Yollardan əl-ayaq yiğisib artıq,
Susmuşdur quşların xoş teranəsi.

Qoca cınarlar da xəyalə dalmış,
Yeri de, göyü də qaplayıb sükut.
Sanki gözəl şəhər birdən qocalmış.
Gəzir göylərində qara bir bulud.

Tekcə şəhər deyil...Diqqətli bax son,
Zamanın qəlbində bir ağrı vardır.
Nedir insanları çeynəyib əzən?
Həyat başdan-başa sanki məzardır.

Nə varsə, elə bil tutulub dərdə,
Çırpinır ürəklər məngənələrdə!

II

Çıxdı Mirzə Şəfi öz hücrəsindən,
Əvvəl cınarlara bir nezər saldı
– Niye fikirlisen, söylə görüm sen? –
Sonra şagirdindən o, xəber aldı.
Şagird dillənmedi...
– De, görüm ne var,
Nedir qəlbindəki bu çırpıntılar?
– Yaman darixoram! – dedi Fətəli –
Sanki boğur məni dövranın əli.
Vazeh baxdı ona... Susdu bir ara,
Göynədi qəlbində köhnə bir yara.
Ona da bəlliidir bu qüssə, bu qəm,
Derin bir sükuta dolan bu aləm.
Ona da bəlliidir bu ağır dövran.
Susarmı düşünen, duyan bir insan?!

III

Mesciddən çıxaraq yeriyib qoşa,
Bir çınar altında dayandı onlar,
Mirzənin zəhməti getmedi boşा,
Qaynayır, içində coşur tufanlar.

Sevir Fətəlini o bir övlad tek
Bütün ümidi ləri bağlıdır ona.
Köksündə sevincə döyüñür ürək:
Bir terlan uçurur o, asimana!

Yarpaqsız, budaqsız olsa bir ağac,
Heç yera, heç kəsə o kölgə salmaz.
Qızıldan başına qoyulsa da tac,
Ürəyi olmayan ürəkdə qalmaz.

Amma ki, neylemək.. Neylemək, heyhat,
Başqadır bu dövran, başqadır həyat.

IV

Mirzə Şəfi

Bilirəm dərdini.. Bilirəm, oğlum,
Mənim də əzəldən belədir yolum:
Zülmətdə şam kimi əger yanmasaqq,
Bəzən derya olub çalxalanmasaqq,
Dağılmaz bu sükut, dəyişmez zaman,
Atıb qəm yükünü sevinməz insan.

Fətəli

Cox ağır işdir bu...

Mirzə Şəfi

Ağırdır, bəli,
O zəhmət isteyir!.. Amma, Fətəli,

Səndeki bu bılık, səndeki kamal,
Səndeki o məntiq, qanadlı xəyal
Dağları tərpədər...

Fətəli

Ah, mənim emim...
İnanın, başından aşıbdır qəmim!

Mirzə Şəfi

Əmin nə deyir ki?

Fətəli

Əmim dəcyr mən
Axund olmalıyam.

Mirzə Şəfi

Sən nə dedin, sən?

Fətəli

Menim çarem nedir?!

Mirzə Şəfi

Dəhşətə bir bax,
Fətəli, Fətəli axund olacaq?!
Bəs mənim zəhmətim? Bəs mənim arzum?
Bunları başından at gətsin, quzum!
Sənsiz də az deyil, dünyada onlar,
Başı eminəməli o şarlatanlar!

Fətəli

Şarlatan?!

Mirzə Şəfi

Şarlatan, şarlatan, bəli.
Sözlərim gəlsə də sənə gülməli,
Bu bir həqiqətdir.

Fatəli

Doğrudanmı, siz,
Belə bir əqidə sahibiniz?
İnanə bilmirəm!

Mirzə Şəfi

İnan sən buna,
Vazehin bu sayaq doğulduğuna!
Onlardır qurd kimi dağıdan bizi,
Yeyən beynimizi, üroyimizi.
Onlardır namusu, qeyrəti atan,
Bir qarın çörəyə milləti satan,
Bu məscid, bu azan, bu quran, bu din
İnan, düşmənidir bu yaziq Şərqi!

Fatəli

Sağ olun, ey ustad, sağ olun ki, siz
Mənim gözlərimə bir nur verdiniz.
Daim narahatdım... İndi ise mən
Qurtardım can üzən o şübhələrdən!

Mirzə Şəfi

Çox yaziq milletdir bizim bu millet,
Bildiyi zehmətdir, gördüyü zillət.
Arabir kəndlərə çıxdığım zaman
Donur damarında, ürəyimdə qan.
Biz elin qolundan tutmasaq eger,
Yoxsulluq, cəhalət onu məhv edər!
Hələ sən bilmirsən qoca Şərq nədir,
O ağızı kiliqli bir xəzinədir!
Güneşli gündüzə qatıb gecəni,
Gərek son açasan o xəzinəni.
Gərek qılınc olsun əlində qələm.
Səninlə fəxr edib sevinsin aləm!

Fatəli

Əziz müəllimim, nə qədər varam
Sizo ömrü boyu mən minnətdaram!

Mirzə Şəfi

Bu mənim borcumdur... hələ bu azdır,
Gözləimdə gülen bir güllü yazdır.
Nə vaxtdır sinəmdə əmr edir ürek:
Mən səni Tiflisə aparam gərək.
Orta başqa aləm, başqa diyardır,
Orda daha kamil insanlar vardır.
Orda Rusiyani, Avropanı sən
Taniyib daha da yetkinləşərsən!

Fatəli

Əmim buraxarmı?

Mirzə Şəfi

Deyərəm ona,
Yetməzmi kor olmaq biz müslimana?!
O getdi... Dalmca baxdı, Fatəli,
Yandı ürəyində ümidi məşeli.
Ah, onu gözləyir bir şöhrət, bir ad,
Döyüşlər meydani böyük bir həyat.

1971

SƏMƏD VURĞUN HAQQINDA DÖRD ŞEİR

I. DEDİM ŞEİR YAZIM ONA

Anadan olmasının 50 illiyi münasibətile

Dedim şeir yazım ona...
Sonra gördüm mən, doğrusu,
Yamanca zor bir işdir bu!
Atdım həmən bir kenara
İnad şair cürətini,
Çekdim yalnız bir kağıza,
Sizə tanış, mənə tanış
Onun şair surətini!
Saçlar dümağ, bahar qarı,
Gündə yanmış geniş alın,
Xoş bir sıfət!
O sıfətdə bir iftixar,
Bəzən də bir yorgunluq var!
Diqqət etsən: zaman-zaman,
Cəbhə yarib ordu basan,
Sonra isə məhəbbətlə,
Keçmişinə nəzər salan,
Öz işindən, hünerindən,
Şirin-şirin lezzət alan,
Bir əsgərdə olur əlbət,
Belə alın, belə sıfət!
Orda qalın qaşlar altda
Daim yanın iki göz var:
Ümman kimi o gözlərin
Aram-aram axışında.
Ve bəzən də qəzəb dolu,
Alov dolu baxışında.
Şüar kimi dildə gözən,
Dostlara bir arka olan,
Düşmənləri döyüb ezen,

Qılınc taxmış neçə söz var!
O gözlərin baxışına
Etsən əger sən tamasha:
O baxışlar həyat verir,
Duran qəlbə, soyuq daşa.
O baxışlar bir ölkənin,
Bir torpağın baharıdır.
O baxışlar dost millətlər;
Qardaş xalqlar dünyasında
Azad olan,
Xoşbəxt olan
Bir milletin vüqarndır!
O baxışlar bir hörmətdir
Uzaq-yaxın insanlara,
Orda böyük sevgi sözü,
Ən şirin bir nemət kimi
Düşmüş bu gün dastanlara!
Orda Xəzer şahə qalxmış,
Kür də sakit axıb gedir,
Orda Vaqif şeir yazar,
Bəsti şirin söhbət edir!
Orda Eldar nərə çəkir
Döyüslərdə cəsarətlə!
O gözlərde xeyirxahlıq,
Saf məhəbbət, mehribənlilik,
Körpə uşaq təbəssümü,
Bir də dönmez qəhrəmanlıq.
Tükənmeyən bir dövlətdir!
O gözlərin parlıtı
Könüllərə bir zinətdir!
O gözlərin mənasına
Yer də dardır, göy də dardır,
O gözlərde yazılmamış
Hələ neçə esər vardır!..
Dedim, şeir yazım ona:
Sonra gördüm mən, doğrusu,
Yamanca zor bir işdir bu!

Atdım həmən bir kənara
Inad şair cüretini,
Çekdim yalnız bir kağıza,
Size tanış, mənə tanış
Onun şair surətini!

2. ÖLÜM HAQQINDA SÖHBƏT

Vəfat münasibətilə

— Öldürdü lap bu dərd bizi,
Lap sindirdi belimizi! —
Söylədin sən gözlərinin
Gilesini sixa-sixa,
Göz yaşını əlindəki
Bir yaylığa yiğə-yığa.
Mənsə daldım pəncərədən
Uzaqlara, elə bu dəm
Gözlerimin qabağında
Gelib durdu başqa dünya,
Başqa varlıq, başqa aləm:
Gördüm. Veten lalozardır,
Qonmuş yere etirli yaz...
Kür qıraqı... Ata yurdı...
Əvvəlki tek ötür bir saz!
Sən dedin ki, eşitmərik
Bir də onun xoş səsini,
Dedin bir də duymarıq biz
Onun isti nəfəsinə.
Mənsə durub elə, bu an
Yerə-göyə baxan zaman
Onun yoldaş,
Onun qardaş,
Onun insan,
Onun şair nəfəsini,
Şirin həyat nağməsini,

Gördüm milyon insanların
Milyon səsli dodağında,
Dənizlərin dalğasında,
Ağacların yarpağında!
Sən dedin ki, Səməd bir də
Olmayacaq aramızda
Olmayacaq mənim, sənin,
Bizim şair sıramızda.
Mənsə dedim: — Yalandır bu!
Ölməz şeir! Ölmez sonət!
Ölməz daim insan deyən
Həyat adlı əbədiyyət!
O çaxdı bir ildirim tək
bizim dağlar qucağında
O qaldı bir alov kimi
Babaların ocağında!
Xeyr, yalnız bunlar deyil,
Olmuş, yena olacaqdır;
Onun özü-sıramızda
Olacaqdır yanan əli,
Gören gözü-sıramızda!
Biz onunla döyüşlərdə
Hələ əsər yazacağıq,
Biz ölüma, fəlakətə
Bir son məzar qazacağıq!
Əlimizdə olacaqdır
Əllerinin hərəreti,
Nədir ölüm? Nədir hicran!
Burax, dostum bu söhbəti!

3. ŞAIRİN SESİ

Gözel yay günü... Güneş yavaş-yavaş dağların dahına çekilir. Mən qayıqla gölü o torəsə keçərək meşədə asta addımlarla gəzir, bəzən güneylərə çıxıb çıyəlek yığıram, bəzən də qoca bir kötüyün üstündə oturub xeyala gedirəm.

Ela bu vaxt mis sıfetli, uzun ağı saçları çiyinlərinə tökülmüş bir adamın mənə təref gəldiyini gördüm.

Mən gözlerimə inanmadım. O, Səmədə oxşayır! Yox, bu necə ola bilerdi?! Axi o, aramızdan getmişdir! Bir müddət nə edəcəyimi bilmədim. O işə galib mənim qarşında dayandı.

Səməd

Mənem! Tanımadın! Yox, şübhə etmə,
Yaxın gel, qardaşım, uzağa getmə!

Mən

Yox! Yox! İnanmayır gözüm, doğrusu,
Hoqiqət deyildir, bir yuxudur bu!
Ürəyim dözməyir çəkdiyin dağa,
Ölenler qalxmayırlı bir də ayağa!

Səməd

Elədir, qalxmayırlı... Bu həqiqətdir...
Menisə yaşıdan bir məhebbətdir!
Dogulub dünyaya gəldiyim gündən
Vermişəm qəlbim bi torpağa mən,
Bu yaşıl meşəni bir gün görməsəm,
At minib getməsəm eger bir yana,
Mən qonaq olmasam dağda çobana,
Görməsəm təmtəraq, görməsəm sükut,
Başının üstündən keçməsə bulud,
Baxmasam dünyanın xəritəsinə,
Səsimi qatmasam haqqın səsinə,
Alişib sinəmdə yanmasa ürok,
İcməsəm bu sudan, dərməsəm çiçək
Könlüm sakit olmaz...

Bilirsən ki, sen
Günoşiz, insansız yaşamadım mən!..

Mən

Sənindir, sənindir eşitdiyim səs,
Sənindir duyduğum bu isti nəfəs!
Ölüm qılınc çəkdi, ayırdı bizi,
Ayırdı dost olan üreyimizi!..

Səməd

Bəs niyə ağladın? Nədir göz yaşı?
Belə qarşılılamaz qardaş-qardaşı!..

Mən

Danlılama... Dərnə ki, bu seadətdir,
Bu görüş özü də bir fəlakətdir!

Səməd

Mən varam...
Mən yoxam...
Düz söylədin sən,
Amma ki, unutma: ömrüm boyu mən
Nə qədər qaldımsa çətində darda,
Vaxtsız qocaldımsa vuruşmalarda,
Bəzən itirdimse dostu, yoldaşı
Bir insan görmədi məndə göz yaşı.
Haqq üçün, dost üçün döyüşdə her an
Qızıl qanlar axdı mənim alnımdan!..

Mən

Danış, söhbətindən mən heç doymadım,
Öləndə dizinə mən baş qoymadım.
Gecikdim bir qədər... baxıb üzünə,
Mən qulaq asmadım o son sözüne.

Səməd

Bilirom, gecikdin... İncimədim mən:
 Ölümden daha pis günlərimde sən
 Mənimlə olmusan... Yaxşı qulaq as,
 Atalar sözüdür: haqq unudulmaz!
 İndisə... gel bir az gözək dağları,
 Buzim quşqonmayan qayalıqları...

Biz meşədən çıxıb açıq bir yere gəldik. Burada quşlar oxuyur, ağ, sarı, qırmızı, mavi dağ çiçekləri bir-birini çağırırdı...

Səməd adoti üzrə saçlarını dala aldı, bu gözəl menzərəni seyr etməye başladı. Bir az sonra ise o evilərek, əlləri ilə çiçekləri oxşadı.

Mən bu vaxt ona baxırdım; o, əllərini çiçeklərin üstündə elə geddirirdi ki, elə bil məhrİban bir ata öz körpə uşaqlarını oxşayırdı...

Mən

Gözel çiçeklərdir!.. Hər şəhər təzden
 Gələrək bunları seyr edirəm mən.

Səməd

Seyr etmək? Bu azdır! Gel, yaxşı bir bax,
 Üstündə durduğun bu yer, bu torpaq,
 Saçında oynayan bu serin külek,
 Sinənə basdığın bu gül, bu çiçek,
 Sildirim qayalı bu uca dağlar,
 Bize laylay deyən gözəl bulaqlar...
 Bir şirin nemətdir, bir böyük ələm,
 Əfsus, bunlar haqda az yazmış qələm!
 Ölüm vaxtsız kəsdi mənim yolumu,
 Aldı qələmimi, qırdı qolumu,
 Mən başa vurmadım öz mənzilimi,
 Öz sənət dünyamı, söz mənzilimi!
 Bu ağır bir dərddir!.. Amma ki, heç mən
 Əlimi üzmədim, qardaşım, sizdən –
 Şair dostlarımdan... bilin ki, hər vaxt
 Sənətkar vətənə olacaq xoşbəxt!
 Sevin bu torpağı, bu təbiəti,
 Bunlardır yaşadan şeiri, sənəti!..

Mən

Düzdür, az yazmışq... Sözlərin haqdır.

Səməd

Sənətkar əsərlə yaşayacaqdır!
 Başqa nə vardırsa gəldi-gedərdir,
 Şərsiz keçən gün bil ki, hədərdir!..

Bu vaxt yaxında, sərt qayaların dalında, insan gülüşləri, külüng ve motor sesleri eşidildi. Biz bir an sakit dayandıq, bu sesləri dinlədik.

Mən

Yenə fəhlələrdir!

Səməd

Onlardır, bəli
 Dağlarda yol açır insanın əli.
 Sanki yüngülləşdi bu an bedənim,
 Gözümüz qalmadı istəyim mənim.
 Mən dedim, dağlara yollar çəkilsin,
 Yollar kənarında güller əkilsin,
 Dedim, evlər olsun burda yan-yana,
 Təbiət qoynunu açsın insana!
 Qəlbində qalmasın elin arzusu,
 Bizo gel-gel desin Göygöl, İstisu!
 Dedim, bizim dağlar qoy abad olsun,
 Ellərin qışmeti xoş həyat olsun!
 Dedim, mən görməyim bir də ölüm, qəm,
 Gözəllik içində yaşasın ələm!

Mən

Hər şeirin, hər sözün qopdu ürəkden,
 Böyük əməllerin şairiən sən!

Səməd

Gel, gel gedək ora!.. Dözmeyir ürək,
Onlarla əl tutub görüşək gərək.
Çox şirin olsa da quşların səsi
Hər şeyden gözəldit insan nəfəsi!

Mən

Ora sıldırımdır, qorxuncudur yaman!..

Səməd

Gərək, çətinlikdən qorxmasın insan!
Zəhmetsiz iş yoxdur... Düşünsən əgər,
Asan qazanılan, asan da gedər.

Sənət də belədir...

Döyüb hər dərdə,
Üreyin vurmasa düşüncələrdə,
Ən ağır bir işə addım atmasan,
Ömür çürütməsen, saç ağartmasan.
Bir mənə görməsen bu yaşamaqda,
Getməsen hünerlə daim qabaqda,
Döyüşde hədəfi düzgün vurnasan,
Bezən yixilmasan, bəzən durmasan..
İnan ki, qardaşım, belədir əlbət,
Yaranmaz sənətkar, yaranmaz sənət!..

Mən

Əfsus ki, bunlarsız düşərək moda,
Şairəm deyənlər çoxdur dünyada!..

Səməd

İndi başqa hava çalır bu zaman,
Onlar çıxacaqdır bir-bir ortadan!
Gel gedək oraya... Vaxt keçir artıq,
Çökeçək dağlara yenə qaranlıq...

Biz uca qayalar aşdıq, keçilməz yollardan keçdiq... Mən birdən etrafıma baxdım,
Səmədi görmədim. Qorxu və heyecanla onu seslədim.

Mən

Hardasan, qardaşım, Səməd, hardasan?!

Səmədin səsi

Mən getdim... Axtarma... Cox gecdir, inan!
Odur, şər qarışır... Dağlara bax bir,
Gözləyir yolumu Füzuli, Sabir...

Mən

Sən yenə tek qoyub gedirsən məni,
Bir də görməyəcək gözlərim səni.

Səməd

Yox, yox... Getməliyəm! Düşmə təlaşa,
İndisə menzili özün vur başa!
Gəlməmişdim səninlə danışım bir az,
Bilirdim səhbətim faydasız olmaz.
Nə vaxt lazımlı olsam, utanma heç sən,
Çağır, geleceyəm, ölməmişəm mən!
Mən də bu meydanda döyüşən zaman
Vaqifi köməyə çağırıldım hər an.
Əslindən, kökündən ayrılsa bir kəs
Döyüşdə qələbə qazana bilmez.
Di, sağ ol, mən getdim!..

Mən

Yox, dayan, getmə,
Yenə də ömrümü tar-mar etmə!..
O getdi... Durmadı, səhbəti bitdi.
O, yerdən gelmişdi, yerə də getdi!
Yox, yox! Qulağımda qaldı hər sözü,
Qaldı ürəyimdə Səmədin özü!..

1956

4. QƏBRİN ÜSTƏ DÜŞDÜ İLK QAR...

Bu gün səhər nərin-narın
Qəbrin üstə töküldü qar.
Bu gün səhər başdaşını
Döydü soyuq, öpdü ruzgar,
Qəbrin üstə düşdü ilk qar!
Mən də goldim bu gün səhər,
Geldim bura bir hörmətlə
Qucaqlayıb məzarını
Öpdüm sonsuz məhəbbətə!
Yox! yox! Yalnız mən deyiləm,
Burda xeyli adam vardır.
Sənin şeirin, sənin sözün
Onlara bir yadigarı!
Sən sevərdin insanları!
Cən sevərdin ilk baharı!..
Sən sevərdin sərt küleyi,
Sən sevərdin qışda qarı!..
Belə soyuq günlərdə sən,
Tüfəng alıb çıxdın ova,
Keçdin bizim o yerlərdən
Maral, ceyran qova-qova!
Bezen də sən çobanlarla
Qar üstündə ocaq çatdırın,
Qişda uzun gecələri
Meşələrdə təkçə yatdırın,
Qar üstündə ocaq çatdır!
Həmin soyuq, bax, həmin qar
Məzarına bir həmdəmdir,
Bu ünsiyyət, bu saf dostluq
Əl çatmayan bir aləmdir!
Xeyr! Yağan qar dəyiildir!
Süssün dili küləklərin!
Qəbrin üstə çiçək açmış
Əməllerin, dileklərin!

1957

TAR

M.Müşfiqin aziz xatirəsinə

Gecə keçmiş... Kənd yatır...
Uzaqlara düşüb qar,
Harda isə yenə də
Şirin-şirin ötür tar.
Barmaqlar oynadıqca
Nizamla pərdələrde,
Fikrim qərar tutaraq
Durmayır esla yerda.
Qəlbimdə şam yandırır,
Babaların öz əli;
Füzulinin, Vaqifin
Alov dolu qəzəli!
Uzaqlarda ötür tar...
Gözümdə yar həsrəti,
Alnımızda bir millətin
Bir əbedi şöhrəti!
Uzaqlarda ötür tar...
Köksündə coşğun ümman,
Dinləmişdir bu səsi
Şair Müşfiq bir zaman!
Uzaqlarda ötür tar...
Söylə, nəsən sən belə?
Od tutub alovlanır
Səni kim alsa ələ?!

Sen-neğməsen! Qılınsan!
Öt, ey tarım, sən müdam!
Hər pərdəndə bir aləm,
Hər səsində bir ilham!
Öt, ey tarım, öt yenə!
Mən səninəm, sən mənim,
Sənsiz pərişan olar
Bu sevimli vətənim!

Öt, səsini dinləyim
Olsam belə mən harda:
Yaşadıqca həyatda,
Əger ölsəm – məzarda!

1964

ŞAİRİN ÖLÜMÜ

Ballada

Nazim Hikmətin ölümü münasibətilə

– Nazim öldü! – dedilər
İnanmadım əsla mən,
İnanmadım heç buna.
Gülxana parkindəki:
O cövüz ağacının
Qoparaq öz kökündən
Tufanda solduğuna!
– Nazim öldü! – dedilər
İnanmadım mən... Ancaq
Üreyimin başını
Deşdi iti bir bıçaq!
Sinəmə töküldü Kür,
Dünya uçdu başuna,
Ağladım hönkür-höñkür.
Kişi də ağlayarmı?
Taleyime bax mənim!
Günahım yox bu işdə,
Tir-tir esir bədənim;
İki şair dəfn etdim
Əvvəl 56-da,
Sonra da 63-də.
– Nazim öldü! – dedilər
Könüller dalgalandı,
Uzaq-yaxın şairlər

Həsrətlə onu andı.
Neruda uzaqlarda,
Tixonov-Moskvada,
Səməd isə məzardə...
İstanbul göylerindən
Töküldü göz yaşı tek,
Ulduzlar düşdü suya –
Nazimin ulduzları!
Əsdi acı bir külək
Dolaşdı boz düzərləri.
Türk fəhləsi, kendjisi
Bu dərddən xəber tutdu,
Öz dərdini unutdu!
Qan dolu bəbəkləri
Fəryad etdi insanlar;
Nazimin insanları,
Nazimin çiçəkləri!
Mənsə andım keçən il
Qaqrada, payız vaxtı,
Onunla son görüşü:
O, necə də mehriban.
Ah, necə də xoşbaxtdı?!
Ona şeir oxudum,
Oturmuşduq üz-üzə.
Arabır ciynam üstdən
O baxırdı dənizə.
Dəniz kimi saç boz,
Dəniz kimi qüdrətli
Dəniz kimi tükənməz;
Dəniz kimi köksü gen,
Dəniz kimi dövlətli!
– Nazim öldü! – dedilər.

Kim tanımır bu adı?
Sındı Şərqdən ucalan
Bir qartalın qanadı!
Susdu Şərqi zülmətdən
Aydınlığa çağırın,
Susdu Şərqiñ dərdini

Bayraq edib əlində
 "Üşan!" deyə bağırın
 İnqilabçı şairin
 İnqilabçı ustadı!
 Kim tanımır bu adı?
 – Nazim öldü! – dedilər.
 İnanmadım buna mən.
 Keçdi bir ordu kimi
 Gözlərimin öündən
 Kommunist bir şairin
 Kommunist misraları;
 Hər kəlmənin qəlbində
 Günəş, həyat, məhəbbət.
 Dayanmayan bir yürüş!
 Bezən acı bir həsrət,
 Bezən dadlı bir görüş!..
 Bezən sınır kəlmələr
 Bir dilbərin gözündə,
 Bezən dönüb bir oxa
 Qayadan, daşdan keçir!
 Onun ilham dəryası
 Bu torpağın üzündə
 Neçə eldən su içir!..
 Hərdən şəir benzeyir
 Qərənfilə, nərgizə.
 Dünya olur laləzar,
 "Gel, gel!" söyləyir bize.
 Hərdən isə hər tini
 Edib özünə səngər,
 Alovlardan don geyib
 Şer olur bir əsgər,
 Hər söz barış qoxuyur.
 O, sonuncu düşmənə,
 Bir son kefen toxuyur!
 Yox, yox! Susun, susun siz!
 Ölərmi Nazim Hikmət?
 Şairə nə ölüm var,
 Nə də ki, istirahət!

1963

ƏLLƏRİN SƏNİN

GÖLDİ YAR...

Hayat yoldaşım Zakiyyəyə

Pancoromdə əsdi məh,
 Dedi: – Şair, gəldi yar!
 – Bəs, sən kimsən? – dedim mən.
 Dedi: – Onun nəfəsi,
 Unutdunmu məni sən?
 Güneş düşdü qapıma,
 Dedi: – Şair, gəldi yar!
 – Bəs, sən kimsən? – dedim mən.
 Dedi: – Nədir bu səhbət?
 Mənəm, dostum, o qızın
 Gözündəki parıltı,
 Qəlbindəki herarət.
 Ağacda bülbül ötdü,
 Dedi: – Şair, gəldi yar!
 – Bəs, sən kimsən? – dedim mən.
 Dedi: – Onun səsiyəm.
 Yolunu gözlədiyin
 O qızın nəğməsiyəm.
 Bağçada lale açdı,
 Dedi: – Şair, gəldi yar!
 – Bəs, sən kimsən? – dedim mən.
 Dedi: – Kənül verdiyin
 Gözəlin yanağıyam.
 Bu evin qonağıyam!
 Çıxdım çöle, gördüm ki,
 Doğrudan da gelib yar, –
 Yox, yox! Tekce yar deyil,
 Evinə gəlmış bahar!

1955

BƏNÖVŞƏ

Bu gün səhər keçəndə bir meşənin içindən
Bir bənövşə dərdim mən.
Boynunu aydı yenə
Dedi bənövşə mənə:
– Oğlan, kimsən, nəcisən?
Qoydun gözel laleni,
Niye dərdin məni sən?
Düzəldim mən boynunu,
Sinəmə basdım onu.
Dedim: – Gözel bənövşə!
Sən yaxşı bax üzüme,
Gel qulaq as sözümə.
Sən, altında gəzdiyim
Göylər kimi qəşəngsən,
Bu göylərin altında
Bir gözel qız sevdim mən!
– Axı bundan mənə nə?
– Dayan, deyim mən sənə,
– Onun adı – Bənövşə!
– Onun gözü – bənövşə,
Onun hər bir mahnısı,
Şirin sözü bənövşə!
İndi, onu gəzirəm...
Bax, sinəmdə bu dağa!
Uçdu göyerçin kimi
O qız getdi uzağa...
Bənövşə bir kederlə
Qulaq asdı sözümə,
Tərpəndi asta-asta,
Baxdı mənim üzümə:
– Gedək, – dedi, a dostum!
Gəzek dağı, meşəni,
Haray salaq çöllərə,
Axtaraq bənövşəni!

1956

MƏNƏ LAZIMDIR ANCAQ...

Biri dedi: – Şair, sən
dostları unutmusan,
Və şöhrətdən, dünyadan
Səkkiz elli tutmusan...
Güldüm, dedim mən ona:
– Bunları verdim sənə.
Mənə lazımdır ancaq:
Qızıl günəş,
qara torpaq;
Gülüş dolu
bir cüt göz;
Və bir kelmə
şirin söz!

1955

SƏNİN FOTOŞƏKİLİN

Məktubumda: "Gel deyə sevgilim!"
yazdım sənə;
Sənsə, fotosəklini göndərdin ancaq mənə.
Uzun sürdü bu hicran,
Asdim bu gün şəklini otağın baş ucundan...
Yaxanda bir yasəmən,
gülüşlərin yumuşaq.
Bəli, belə gülərdin
iki il bundan qabaq!
Saçların gecəm mənim,
baxışın ay işığı...
Uzaqda olsan belə,
Sənsən,
yenə, sevgilim,
evimin yarasığı!..
Nə gözəldir, azizim,

göndərdiyin bu surət!
Əfsus, onda duyulmur
qəlbindəki döyüntü,
əlindəki hərəket!

1955

SƏN NƏ GÖZƏLSƏN

Yanağında;
suların, ulduzların gümüşü,
Dodağında:
mehriban körpelerin gülüşü,
Dedin:
– Mənə şeir yaz...
Qulaq asdım sözüne,
Baxdım qara gözünə.
Göllərimin sonası
Uşağımin anası
Sən
Nə gözəlsən!
Mən özəldən meylimi
Başqasına salmadım,
Başqasının sazında
Mən heç nəğmə çalmadım!
Mən senin ürəyində
Duydum bir saf məhəbbət,
Sözlərində haqq gördüm;
Qollarında deyanət!
Yox, sevməzdim mən seni,
Getdiyimiz axında
Olmasaydın hər zaman
Bizim aramızda sən;
Ən qorxulu,
Ən ağır
həyat döyüşlərində.

Getməsəydin qabaqda,
Olmasaydın bizimle.
Bizim sıramızda sən!
Dedin: – Mənə şeir yaz...
Qulaq asdım sözüne,
Baxdım qara gözünə.
Göllərimin sonası,
Uşağımin anası,
Sən
Nə gözəlsən!
Dedin: – Mənə şeir yaz...
Tutdum bu gün əlindən,
Seyrə çıxdım yene mən.
Bu sevimli şəhəri:
Sularda min bir işq;
Küçələrdən, evlərdən
Göz vurdur, güldü bize,
Nur tökdü üstümüzə.
Sənin, mənim
Və bizim elimizlə yaranmış
Ən gözəl bir yaraşıq!..
Sən yoldaşsan,
Sən insansan,
Sən anasən;
Bize qəder doğulmuş
Və indi də doğulan,
Hətta sabah doğulub
Bu dünyaya gelecek
Ən bəxtiyar
Ən qadir
İnsanların anası;
Her vaxt sənsən, əzizim,
Yer üzünүn mənası!
Ən böyük həqiqətsən,
Sən nemətlər yetirən
Ən şirin bir nemətsən!
Dedin: – Mənə şeir yaz...
Qulaq asdım sözüne,

Baxdim qara gözüne.
Göllərimin sonası,
Uşağımin anası,
Sən
Nə gözəlsən!

1956

* * *

Yorğunam, sevgilim,
yorğunam, yaman,
İstəməz ne hekim,
nə de ki, dərman!..
Gel yanına, danış bir,
Qulaq asım sözüna,
Baxım yenə üzünə.
Əy üstündə, ezipim,
Əyilməyən belini,
Qoy başıma əlini...
Yorğunam, sevgilim,
yorğunam yaman,
İstəməz ne hekim,
nə de ki, dərman.
Yetər mənə, ezipim,
Əlinin hərarəti,
Bir insan mehbəbi!

1956

Vüsalına yetəndə unuduram qəməri,
Könlüm qərar tutaraq bir nöqtədə durmazır.
Ömrümə rövənəq veren
Bir həyatdır əllerin sənin!
Qonub çiyinlərimə
Məni göyo qaldıran
Bir qanaddır əllerin sənin!
Sən sevgilim,
Qadınım,
Kommunist yoldaşımsan;
Sən ən ağır günlərdə
Vəfali sirdaşımsan!
Dünən,
Mən,
Alovlardan keçərkən
Mənimlə tüfəng tutdu
Döyüşdə
əllerin sənin!
Oldu mənə bir arxa,
Oldu mənə bir həmdəm
hər işdə əllerin sənin!
Əller – zəhmət,
Əller – dostluq,
Əller – bir saf məhəbbət,
İnan, olacaqdır hər zaman
Mənimlə əllerin sənin!

1951

ELLƏRİN SƏNİN

Bir ağ göyərçin kimi ovcumun içinde
Sixılmışdır əllerin sənin!
Ne incə, nə qəşəngdir,
Sanki bir ağ çiçəkdir –
Əllerin sənin!
Gözlerime qonanda ayrılığın kəderi –
Qəlbim sənsiz vurmaz;

— 122 —

AY İŞİĞINDA

Mən səni gördüm
ay işığında.
Könlümü verdim
ay işığında.
Tez gəldi hicran,
Ayrıldığ haman
ay işığında.

— 123 —

Qov bu möhnəti,
Dağıt zülməti
ay işığında.
Yenə gəl biza,
Duraq üz-üzə
ay işığında.

1955

MƏHƏBBƏT

İyul... isti bir axşam.
Partlayır, yanır ürək...
Bürkü –
Durmuş havada
Bir balıqcı toru tək.
Bax,
Hər gün mənə hemdəm olan bu otaq,
Yad görünür gözümə;
Yazmaq üçün mürekkeb,
Qələm baxımur sözümlə.
Elə bil ki, sinəmdə
Boğulub qalmış səsim,
Danışmağa, gülməyə
Yoxdur əsla həvəsim!
Böyük, ağır daş kimi
Sinəmə enmiş başım,
Başım ağrıyır, başım!
Bu gün mənim yoldaşım
Tek bu qərib axşamdır!
Lakin o da ele bil
Əzilmişdir mum kimi,
Qabağında sallamış
Enli dodaqlarını
Bir qara meymun kimi!
Bu gün golmir evimdən uşaqların xoş səsi,
Bu gün gəzmir üzündə Etibarın nəfəsi!

Bu gün yoxdur qadınım, –
Bu gün yoxdur sevgilim,
Elə bil sinmiş belim!
Gah çıxıram cyyana,
Gah girirəm içəri,
Gah təybatay açıram
Pəncərələri, yenə
Kömək etməyir mənə;
Başım ağrıyır, başım!
Bəlkə yorğunam deyə,
Toplayaraq huşunu gedirəm düşüncəyə
– Nə etdim?
Nə yazdım mən?
Bu gün uzaq düşmüşəm
Sevgiliimdən, qələmdən!..
Elə bu vaxt, bu zaman
Qapı zəngi çalındı
Gəldi əziz sevgilim.
Üzü gülər, mehriban.
Gözüme işıq verdi
Gözlerinin işığı;
Qoluma qüvvət verdi
Hər sözü, danışıçı.
Gəzdi qara saçında,
Kiçik, sərin əlləri;
Elə bil gəldi cana
Ürəyimin telləri.
Sevincimi od edib,
mən od vurdum hər qəmə;
Sarılaraq qələmə!
Bürkü –
Bir anda parçalandı;
Ətalət qorxusundan
Alişib, həmən yandı!..
Nə yamanmış insan olub
İnsanlarla olmamaq!
Nə yamanmış şair olub
Ələ qələm almamaq!
Yaşa insan nəfəsi!

Yaşa insan qüvvəti!
Yaşa mənim ilhamı! –
Ey insan məhəbbəti!

1952

ÜRƏK

Deyirlər: uçsa ürək, qopsa candan,
ölər insan.
Yalandır, qıpçırmızı yalandır bu!
Sevənlərin ürəkdən olmamışdır qorxusu!
Neçə ildir, quş kimi qəlbim uçub sinəmdən –
ölməmişəm niyə mən?
Neçə ildir, kənardə – uzaqlarda durur o;
hesrətılı yandığım,
Gecə-gündüz andığım
İlk sevdiyim bir qızın yollarında vurur o!
Vur, ey qəlbim!
Dur, ey qəlbim!
Daim o yar sorağında,
Ta ki, gülsün məhəbbətim
sevgilimin dodağında.

1954

UZAQDA SANMA MƏNI...

Gecə səhrada azsan,
Əger getdiyin yolu,
Hər təref olsa zülmet,
Uzaqda sanma məni.
Qəlbimdə ilk məhəbbət
Bil ki, dönüb bir quşa,
Yanına qonaram mən!
Ya da bir ulduz olub
Parçalayıb zülməti
Yolunda yanaram mən!
Əger bürküye düşsən, –

Tapmasan bir udum su,
Uzaqda sanma məni
Qoyma gəlsin yaxına
Tənhalığın qorxusu.
Buludları dağıdırıb
Göydə ildirim kimi
Üstündə çaxaram mən!
Olub bir dağ yağışı
Qəlbine axaram mən!..
Əgar cəbhəyə getsem, –
Pozaraq dəstəmizi,
Döyüşde pəren-pəren
Salarsa düşmən bizi,
Yixılsam igidliliklə
Sinəmdə bir laxta qan,
Uzaqda sanma məni!
Bil ki, qan deyil axan.
Eşqimdir, alovlanır.
Səndən ayrı düşəli
Sinəm od tutub yanır!
İşdir, qalxınasam ölsəm,
(Kim ölmeyir dünyada?)
Uzaqda sanma məni!
Gömülsəm də mezara.
Düşmənlərin önünde
Başına örtüb qara,
Uzaqda sanma məni!
Gözəl məxluqdur insan!
Məhəbbətə, əzizim,
Nə məkan var, nə zaman.
Uzaqda sanma məni!
Bir gün məni axtarsan –
Görsən də, görməsən də,
Bil ki, qərar tutmuşuq
Sen məndə,
Mən də səndə...
Uzaqda sanma məni!

1954

MƏN SƏNİ AXTARDIM

Mən səni ulduzların
Işığında axtardım,
Sevgilim, yarım mənim!
Qarışib şimşəklərə,
Dağda dumani yardım,
Al günəşdə, göy suda
Daim səni axtardım,
Sevgilim, yarım mənim!
Küleklerə qoşulub
Dolaşdım səhraları,
Dolaşdım səhər erkən,
Dolaşdım gecəyəri.
Sadiq qalıb sevgidə
İlqara, sədaqətə,
Dözdüm hər məşəqqətə,
Sevgilim, yarım mənim!
Sünbüllərə baxdım mən
Baxdım yolda çinara
Aranda qızılğülə,
Yaylaqda baxdım qara.
Hardan gəldi sorağın,
Atımı çapdım ora,
Sevgilim, yarım mənim!..
Bənövşəni dindirdim,
Dindirdim nərgizi mən:
Dostum oldu şəlalə,
Dostum oldu göy çəmən.
Hər ümmandı, hər göldə
Səni gəzdim, axtardım,
Sənin arxanca vardım.
Sevgilim, yarım mənim!..
Yox, yox! Axtardım səni, –
Gəzdim insan içində
Gəzmədim başqa yerdə.
Gördüm səni nəşədə,
Gördüm səni kədər də,

Sevgilim, yarım mənim!
İnsandakı etibar
Yer üzündə kimdə var,
Sevgilim, yarım mənim?!.
Çəkməsək heç bir cəfa,
Axtarmasaq yarı biz,
Gəzməsək məhəbbəti,
Yaşamağın dünyada
Olmaز esla ləzzəti,
Sevgilim, yarım mənim!

1964

ƏLİM ƏLİNƏ DƏYDİ

Əlim əlinə dəydi:
Gözümüzde güldü çəmən,
Qəlbimdə açdı lalə,
Hər şeydə səni gördüm:
– Nə xoşbəxtəm! – dedim mən.
Bu söhbət düşdü dilə...
Əlim əlinə dəydi:
Ətir saçdı kainat –
İnsan etri,
Cül etri,
Sənin otrın, əzizim
Gözəlləşdi bu həyat, –
Torpaş geniş!.. Götə uca!..
Dünya deyilmə bizim?
Əlim əlinə dəydi:
Qoluna gəldi qüvvət,
Günəş könlüğündə yandı!
Yaşardımmı söyle mən
Olmasaydın əgər sən,
Olmasayı məhəbbət.

1963

* * *

Ağac sallayaraq budaqlarını,
İnsana "Al!" dedi, tökdü yükünü.
Sonra da düzəldib o, vüqarını
Gözlədi baharı, günəşli günü.

Şairin yaradıb, yazdıqca hər an
Başında fikirlər sanki ümmandır.
Üzündə, iztirab, qəlbində tufan,
Ümidi, dayağı ancaq zamandır!..

1971

* * *

– Yaman yağış yağır! – Söylədi çoban –
Çıxara bilmədim malı örүşel!..
– Yaman yağış yağır! – dedi bir oğlan –
Qoy yağısin... Gedirəm qızla görüşə!

1971

* * *

Min il məhkum olsa –
Güler səadət!
Min il hakim olsa –
Ölər felakət!

1972

* * *

Sünbül dənə dolub eydi başını,
Səhərin mehində baxdı torpağa:
Ele bil o gördü can sirdəşini,
O, torpaq qoynunda qalxmış ayağı!..

Əgər qarşılıqlı olsa məhebbət,
Ürək fərəh tapıb güləcək əlbət!..

1973

* * *

– Gözünü zilleyib o göylərə sən,
De, orda nə məna, nə sırr gəzirən?
Bir şey tapmışanını?
Gəl, bunu unut,
Başqa bir peşədən, başqa işdən tut!..

Beyni boş, qəlbi boş olarsa bir kəs,
Heç nədə bir məna keşf edə bilməz!..

1972

* * *

Günəşdən soruştum: – Nədəndir, müdəm
Yanırsan tükenməz bir hərəətlə?
– Bele yanmağımı inanın, şadam,
Yanıram əbədi saf məhebbətlə –
Qoy insan şad olsun, qoy gülsün aləm,
Bu dünya görməsin nə zülmət, nə qəm!

1967

* * *

Xəyanət – gözü kor, quiąğı da kar,
Dayanıb mal kimi baxır üzünə...
Ömründə olmamış bir gün bəxtiyar,
Özü məzar qazır daim özünə.

1968

O tükü mərdlikdən danışır mudam,
Mərdlik görməmişdir onda bir adam!..

* * *

– Yenə fikirlisən? Yenə qüssə, qəm?
Heç kimə qalmayıb, inan, bu aləm!
– Bu günü, sabahı düşünməson, sən
Sevinc də, kədər də, nədir, bilməzsən!

- Bu dərd mənə qalıb? Özgələri var.
 - Elədir... Düşünsən, dərdin çox olar!
 - Qəribə adamsan... Belədir gerçek:
 Beşgənlük dünyadır... Kef sür, nəşə çek!
 - Amalsız, inamsız yaşasa insan
 Səhrada bir daş da yaxşıdır ondan!..

1971

Batıb kənd yolunda qəmə, kədərə,
 Bir ana qərq olub düşüncələrə.
 - Ana, əziz ana! Nə var belə sen,
 Göyləri dumanlı bir dağ kimisən?!
 - Soruşma... Bu yolda cəbhəyə gedən
 Oğlumun izini axtarıram mən!..

1971

- Bir adam dalınca deyindi yaman!
 - Bəs sən nə dedin?
 - Yeriyib haman,
 Gözümüz zilledim onun gözünə,
 Get, dedim, bunları söylə özünə!
 - Xecəlet vərdiniz... Olduqca şadam,
 - Görürsen, mən necə sadıq adamam?

1972

Bu necə hikmətdir,
 De, ey həqiqət,
 Səni tapdalayan
 Çekir xəcalət?

1971

Qayna! Qayalardan tökül, ey bulaq!
 Atam da, babam da içib suyunu.
 Durduqca bu dünya, durduqca bu dağ
 Mən də içəcəyəm, biliromunu!
 Qayna! Qayalardan tökül, ey bulaq!

Bir də əsmeyecək o qara yellər!
 Durduqca bu dünya, durduqca bu dağ,
 İçəcək suyundan bizim nosillər!

1971

Bir tabut üstündə dedi bir çiçək:
 - Dünyada olmaya
 Ölüm, fəlakət!
 Bir qızın elində dedi bir çiçək:
 - Ah, necə şirinmiş
 Heyat, məhəbbət!..

Səher də, axşam da işlədi bağban,
 Verdi çiçəklərə diləklərini.
 Özü bu dünyadan köçdüyü zaman
 Tökədlər üstüne çiçəklərini.

Bu torpaq adıldır başdan-binadan –
 Nə versə, onu da alacaq insan!..

1971

Atılıb yol üstdə qalan bir daşa,
 Canlı heyat verdi bir usta eli.
 Yığlıb cıydı hamı tamaşa,
 O daş bir sarayın oldu teməli!..

1971

Doğrunun üstüne qışqırdı oğru:
 - Bəs hanı həqiqət, böyük həqiqət?!
 Dayandı qaya tek, dinmədi doğru.
 O, yenə qışqırdı... Bilmədi, əlbət,
 Baxıb bu səhnəyə, bu saat, bu an,
 Həqiqət gülürdü ona kənardan.

1965

— 133 —

Rəsul Həmzətova

Başı qırılmayıb dağlı başı tək,
Belində xəncər yox; xəncəri sözdür.
Ela bil qartaldır köksündə ürək,
İlhamı çay deyil, coşqun dənizdir!..

Üzündə mehriban dağlı gülüşü,
Həm də ki, bir kamal duyuylur bunda!
Saçında gördünүn bu ağ gümüşü
Dağlar səpələyib qarda, tufanda.
Bu eşqi Dağıstan veribdir ona,
Amma sıçışmadı o, Dağıstanı!..

1965

İldırım göylərdə çaxdı hiddətli,
Sanki tufan qopdu dəradə, dağda!
Bir an keçdi... yatdı bir sükunətlə,
Unutdu bu səsi dərə də, dağ da.

Ürək də, əzizim, bir asimandır:
Çaxır ildirimlər min bir küləkdə!
Əzəldən sirdaşı onun insandır,
Ürəkdən qopan söz qalır ürəkdə!..

1966

Bir insan doğuldu... Öldü... yiğildi,
Danışdı "natiqlər"... Yaşardı min göz.
Qaldı üreyində üreyin kamı,
Özü eşitmədi bir kəlmə xoş söz!

1965

Barını yediyin ağacı kossən,
Özün barlı ağac ola bilməzsen!..

Qonşum çapdı divarı,
Batdı bu gün qan-tərə,
Qaranlıq otağına
Açıdı özü pəncərə.
Amma qonşum bir dəfə
Öz qeydində qalmadı,
Qaranlıq vicdanına
O, pəncərə salmadı!

1965

Min cür əyri yolu var
Dünyada xəyanətin,
Ancaq yolu bir olur,
Hər zaman sədaqətin.

1970

Birisə pəhləvan deyib özüne,
Yaxına qoymadı bir pəhləvani.
Qüvvət toplamayıb əsla dizinə
O, qalxan cıyledi sözü, böhtəni.

Ay ötdü, il keçdi... Dolandı zaman,
Çirmənib girmədi heç vaxt meydana,
Qırılıb töküldü tutduğu qalxan,
Bir insan pəhləvan demədi ona...

1967

Namərd bir körpü saldı
Dağda çayın üstündən,
Deyirlər ki, axmadı,
Çay qurudu o gündən!..

1968



KOROĞLUNUN QOCALIĞI

ƏSLİ ELDƏN ALINMIŞDIR

*Tüfəng çuxdi mərdlik getdi, ay karay.
Mənni qocalmışam, ya zəmanəmi?*

"Koroğlu" dastanından

I

O kimdir oturmuş yena mükəddər
Ağarır saçları təzə qar kimi.
Tutulmuş başının üstündə göylər,
Düşünür bir özge fikri var kimi...

O kimdir, xəyalı, hələ perişan,
Baxır uzaqdakı sırə dağlara?!
Bəlkə bir dünyadır qəlbində yanın,
Bəlkə də varlığı çekilir dara?!

Bəlkə bir yolçudur elindən uzaq,
Qalmış intizarda, yol üstündə tek?
Ruhunu açmayır bu yer, bu torpaq,
Ömrünün göyündə oynayır şimşek?

Yox, yox! Tanıyıram o ixtiyarı,
O baxış, o görkəm mənə tanışdır!
Alişib yananda qışda buxarı
Ondan qoca nənəm çox danışmışdır!

Onun da bir günü –dövrəni vardi,
Gəzərdi başında qorxmaz dəlilər.
Ordu dağıdardı, karvan çapardı,
Bağdada, Dərbəndə edərdi sefər.

Orda ki, İsgəndər goldi Arana,
Kamal bayraqını qaldırdı Sokrat,
Düşüb qasırğaya, düşüb borana,
O da o yerlərdə oynatmışdır at!

Hər eldən, obadan seçmiş bir gözel,
Nigar möclisində gəzdirmiş bado.
Vurulmuş mərd kimi, yaşamış gözel:
"Namus bayraqındır!" – demiş, – dünyada!

Çənlibel olmuşdur onun oylağı,
Çırpinmış gölündə ördəyi, qazi.
Gəzib dolanmışdır min bir yaylağı,
Alib sinəsinə sədefli sazi.

Qıratın belində uçduğu zaman.
Görən mat qalardı baxınca ona.
Açıdığı süfrəni görseydi bir xan
Onun qışqanardı götür-quoise!

Bezən sehv etseydi işində eger
Yatardı hirsindən üç gün, üç gecə.
Sonra oynayaraq aydın bir seher
Nigarı istərdi hər şeyden once.

Deyərdi: "Hardadır söhbətim, sazun?
Quzular kəsilsin, məclis düzəlsin!
Hani Bəlli Əhməd, hani Eyvazım?
Çağırın, dəlilər yanına gəlsin!.."

Gələrdi dəlilər şövkətlə, şanla,
Hamı kabab yeyib, şərab içərdi.
Öpüb dostlarını, o, bir inamlı
Düşmənin üstüne dağlar keçərdi!

Döyüş cennət kimi gəldi ona...
Yıxardı nərəsi sıldırımları!
Qəzəbdən gözleri döñəndə qana,
Dolardı belinə ildirimləri!

O, bir nəğmə kimi düşməsdür dile,
Her qəlbədə bir yurdu, bir dünyası var!
O, bir iftixardır obaya, ele,
Elin öz üreyi, öz menası var!

Hörmətli dostlarım! Məlumdur size,
Bizim Koroğludan danışıram men.
Bir sual qonmuşdur gözlərinizə,
Cavab alarsınız əsərimizdən.

II

Mənə deyirsiniz... Şair, danış bir
O neçin tutulmuş asiman kimi?
Söyle buludimudur üzündə gəzir?
Yoxsa fikrə dalmış bir loğman kimi?

Bəli, o düşünür... Deyişmiş zaman,
Qalmışdır dağların sinesində tek;
Üzülmüş əlləri dostdan, aşnadan,
İndi Çənlibeldə oynayır külek...

İndi nə "hoy-hoy" var, nə də "çataçat"
Ne qılınc oynadır yanında Eyvaz.
Ne quzu mələşir, nə kişnəyir at,
Nə məclis qurulur, nə çalınır saz!

Nə də durna teli taxıl başına
Yanından keçməyir ince gözəller.
Girmokçın şahların ter savaşına
Uzaq şəhərlərə etməyir səfər!

O daha yorulmuş vuruşmalardan,
Dağlara baxdıqca qəlbə qan olur.
Onun çaldığını çalmayırlar dövrən,
Hər kəsin ömründə bir zaman olur!

Əzəldən cahanda bir qaydadır bu
Çıxan bir günəşin batmağı vardır!
Daşaraq aləmi alsa da bir su
Onun da sinirtek yatmağı vardır!

Göydə qılınc çəkib parlayır şimşek,
Əfsus ki, heyati bir andır onun.

Yazda qolbimizə gülən hər çiçək,
Tez solur, bizi çox etməyir meftun...
Dövrən dəyişmişdir... İndi bax, o da,
Düşgün bir qocadır qoca dünyada!

III

Güneş qürub edir... Koroğlu yalnız,
Onun bir Nigardır qolbine həmdəm.
Bir odur ömrüne nur saçan ulduz,
Onunla dağlırlar hər qüssə, hər qəm.

Onun da saçları qar kimi dumağ,
Darayırlar onları dağlar küləyi.
Onun Koroğludur fikrində ancaq,
Yaşa qadın eşqi, qadın ürəyi!

Nigar

Yenə fikirlisən, Koroğlu, nə var?

Koroğlu

Soruşma dərdimi, soruşma, Nigar!
Qocaldım, dağlarda tek qaldım özüm,
Kəsməyir qılıncım, keçməyir sözüm!..

Nigar

Çox ağır olsa da dərdin, fəryadın,
Yenə də Koroğlu çağrılır adın!
Durur Misri qılınc, durur telli saz,
Sənin hünerinə bir hüner çatmaz!

Koroğlu

İndi tüfəng çıxmış, düşünsən əgər
Nə qılınc iş görər, nə də ki, hünər.
Qızılla, biciliklə yaşayır ələm,
Ondandır qelbimdə bu qüssə, bu qəm!
Saymayır dost dostu, qardaş qardaşı,
Arxadan kəsilir ığidin başı.
Bizi də çökəcək namərdər dara,
Mən həsrət qalmışam keçən çağlara!

Nigar

Koroğlu, bir dəfə hoy desən yene,
Hər kənddən yüz ığid qoşular, sənə;
Qoy səni bu qədər sıxmasın dövran!

Koroğlu

Dursayıdı Xan Eyvaz, qalsayıdı Həsən,
Mənim bu dünyada nə dərdim vardı?!
Ölsəm de yurdumda onlar qalardı!
Kime el tutdursa, əlimi kəsdi.
Ömrümün yanında küləklər əsdi!

Nigar

Onda, fikrin nədir?

Koroğlu

Yığışaq gedək,
Dünyaya sədaqət deyildir gərək!..

Nigar

Ayrılmaq olarmı eldən, obadan?
Özünün əhdini pozarmı insan?

Koroğlu

Yox, Nigar! Fikrində inad etmə sen,
Bu namərd dünyada yaşamaram mən.
Dövranım keçmişdir... Yorulmuşam bax,
Çatındır zamanla döş-döşo durmaq!..
Gedək! Bu yerlərdən gedək uzağa,
Sinəm dözməyəcək bu çarpatz dağa!
Gedək o yere ki, orada çöllər
Hələ görməmişdir bir cinsi-bəşər.
Yaşayaq birtəhər səhralarda biz,
Qoy bizi gülmosın düşmənlərimiz!
İstərəm yem olum qurda, aslana,
Ancaq namərd əli dəyməsin mana!

Nigar

Koroğlu, keçəcək, bu da bir gündür,
Dağlarda yaşamaq hələ mümkün dür?

Koroğlu

Quldurdur dağların hər bir bucağı,
Bu yerlər olmuşdur şöhrət ocağı!
Sənin de tükəndi yoxsa ilqarın?
Ah, gözü kor olsun bu ruzigarın!

Nigar

Amandır, Koroğlu, nə danışdın sen?
Sonsız bir gün belə yaşamayım mən!

Koroğlu

Gətir qılincımı!.. Artıq zamandır,
Bilirsən qəzəbim, kinim yamandır!..

O deyib sözünü ayağa durdu,
Elə bil başından ildirim vurdu.
Aldı telli sazı, baxdı dağlara,
Baxdı əl çatmayan o uzaqlara:
Qarşı duran uca dağlar,
Siz oldunuz elim mənim.
Döndü üzü zamananın,
Qılınc tutmaz əlim mənim!

Ne dövranlar qurdum sizde!
Bulud oynar üstünüzdə;
O zamanı annin siz də,
Hanı əsən yelim mənim!

Çox ölkələr dolaşdım mən,
Şahlar ilə savaşdım mən,
Döryalardan yol açdım mən,
Yatdı daşan selim mənim!

Koroğludan çekdi haşa
Min bir tacır, min bir paşa,
Oxum keçdi daşdan-daşa,
İndi sıñub belim mənim!

IV

Koroğlu yoldadır... Cölləre artıq
Bir qara quş kimi enmiş qaranlıq.
Qalın buludların dağında tek-tək
Ulduzlar parlayır pələng dişi tək.

Yalqızlıq... Sakitlik... Bir özgə aləm...
O indi cöllərə olmuşdur həmdəm.

Yollara çıxdığı zamandan bəri,
Aşıb qayaları, dar keçidləri
Gedir bir an belə baxmadan dala,
Gedir, qərq olaraq fikrə-xeyala.

O daha uzaqdır doğma yerlərdən,
Dumanlı dağlardan, mənzerələrdən.
Uzaqdır, gəlmeyir suların sesi,
Turacın, kəkliyin şirin neğməsi.
Qaldı o yerlərdə temiz bir heyat,
Cavanlıq, məhəbbət, bir saf xatirat,
Bir də dağlar qədər böyük bir vüqar,
İgidlik, sedaqqət, mərdlik, etibar!..
O gedir cöllərde bir xəyal kimi,
Gah şirin, gah acı bir vüsəl kimi,
Bilmeyir mənzili, məkanı hara,
Gedir baş götürüb boş sehralara!..
Bu zaman, azacıq ondan aralı
Taledən, dünyadan belkə yarağı
Bir çay da axaraq gedirdi belə,
Gedirdi, uzağa, qərib bir ele.
O da bilməyirdi mənzili hara,
Vururdu özünü qayahılqlara!..
Nigar yorulmuşdu, o durdu bir an,
Titrədi dizləri yorğunluğundan.

Nigar

Oturaq, Koroğlu, dincələk bir az,
Göz-gözü görməyir, yol getmək olmaz.

Koroğlu

Şəhərə az qalır, dayanma, gedək.
Qabaqda bir qarı yaşayır gərek,
Ona qonaq olub dincələrik biz;
Qurtardı fikirdən üreklerimiz.
Hər tərəf qəşəngdir, gülür asiman,
Nə namərd dəst vardır, nə namərd düşmən!..

Yolu bir tərefdən alıb əline
Koroğlu cöllərə düzəldi yenə.
Getdilər... Onlardan bir qədər uzaq

Qırıb gözlərini yanır bir çiraq.
 Koroğlu yeridi daxmaya sarı,
 Kim bilir dururmu, ölmüşmü qan?
 Omun həyəcanla ürəyi vurdı,
 Gelib cavanlığı önündə durdu:
 Düşdü xatirinə altmış il əzəl
 Rumda bəyendiyi ince bir gözə!
 Mahal paşasının qızıydı o qız,
 Dağlarda çiçəkdi, göylərdə ulduz.
 Dolandi çölləri başında sevda,
 Necə aslan gəzər maralı ovda.
 O, qılınç oynatdı üç gün davada.
 Bilekler, kellelər gözdi havada!
 Paşanın yurduna tufanlar saldı,
 Mərdliklə, hünerlə Məhbubu aldı.
 Haman bu daxına da Gülcəhan qarı
 Bir gecə saxladı gizlin onları.
 Səhəri atlandı o, qartal kimi,
 O günler tez keçdi ilk vüsal kimi!
 Tanıldı... Bu haman daxmadır, bəli,
 Qapını, döyməyə gelmedi əli.
 Səsləndi: "Ay qarı, Gülcəhan nənə!
 Ses verən olmadı onun sesine.
 O bir də sesləndi: – Qarı, ay qarı!
 Aynadan pərdəni çəkib yuxarı
 Bir kişi göründü orta yaşında.
 Tacir papağı da vardı başında:
 – Kimsən e, nə qarı! Öldü Gülcəhan!
 Dünyadan yapışdır-durmazın insan.
 – Elədir, bu dunya tez udur bizi,
 Dağıdır qurd kimi üreyimizi.
 Ah, yazıq Gülcəhan, ah yazıq nənə,
 Ruzigar gülmedi sənin ömrünə!..
 Yorğunuq, mümkünsə yer verin bize,
 Hörmətsiz qalmariq hörmətinizə.
 Uzaqdan gəlmışık...
 – Buyurun, gəlin,

Bura çayxanadır, bir az dincəlin.
 Amma ki, pulunnan...
 – Pulumuz yoxdur, –
 Pulsuz da insanın qiyməti çoxdur.
 – Bu da müştərimiz, dəlisən, nəsən?
 Ya yurdsuz, vətənsiz bir divanəsən?
 – Pul ki əl kiridir, bir gün gedəcək,
 Bir mərdlik qalacaq, bir da ki, ürək!
 – Dünyada mərdlik də, ürək də pulsuz,
 Pulsuz şahlar belə zəncirli quldur!
 Sən deyən zamanə keçmişdir çoxdan...
 – Gərek, bir-birinə əl tuta insan!
 – Başına ağrına, pulsuz varsa gol,
 Yoxsa zəhlə töküb olma bir engel!
 O sonra acıqla pərdəni saldı,
 Koroğlu Nigarla qapıda qaldı.
 Dedi: İlk defədir getdiyim yerden
 Hörmətsiz, şərəfsiz qayıdırıram mən!
 Götürüb Nigarı düzəldi yola.
 O bir düşmən kimi baxdı hər kola.
 Bayaq gözlərinə gülən yamaclar
 Oldu bir cəhənnəm, qaranlıq mezar.
 Bir ağrı, bir qəzəb duydu içində,
 Deniz çalxalandı dəniz içində!

V

– Gel, Nigar, ömrümün can yoldası, gel,
 Bizi qılınç çəkib vurmasın əcəl!
 Gel, gel burada da namərd adam var,
 Elə bil qəlbimi sökür canavar.
 Bu geniş çöllər də ruhuma yaddır.
 Dünya qan dənizi, insan cəlladdır!
 – Gedək, bu sözlərə haqqın var sənin,
 Qoy qərib ölkələr olsun vətənin.
 Qalsaq da çörəksiz, evsiz-eşiksiz,

Bir de başqasına yalvarmayaq biz.
 Səhraya üz tutub getdilər onlar,
 Koroğlu, başında qorxunc tufanlar
 Dönüb arxasına baxmadı bir də,
 Aslan hələk olar qalsa zəncirde!
 Getdilər... Onların öündə bu dem
 Bir qoşa ahenglə göründü aləm,
 Ulduzlar seyrləib, axır buludlar,
 Oyanır yuxudan çıçəklər, otlar,
 Əsir sorin-sorin sabahın yeli,
 Gülür xalı kimi dağların beli.
 Hər tərəf çəməndir, bir laləzardır,
 Hər gülün öz etri, öz rəngi vardır!
 Hələ sert qayalar! Yaşıl meşələr!
 Kollar dibindəki tər bənövşələr,
 Turac qaqqılıtı, bülbüл nəğməsi,
 Dağlardan tökülen suların səsi,
 Bir də göy üzündə durna karvanı
 Saxlayır, yolundan hər bir insanı!
 Koroğlu dərindən bir nəfəs aldı,
 Dağları, daşları o seyrə daldı.
 Yandı, ürəyində cuşa gəldi qan,
 Gözəllik oduna yanmazmı insan?!
 Dedi: – *Gezdiyimi tapmışam, Nigar,*
 Dünyada hər kəsin öz qiyməti var.
 Yaşayaq, bu yerdə salaq yurd-yuva,
 Gah taxıl əkək biz, gah çıxaq ova.
 Uzaq şəhərlərdən, insandan uzaq,
 Olsun məskənimiz bu meşə, bu dağ.
 – *Raziyam, Koroğlu, bu bir nemətdir.*
 Bu nərgiz, bu lalə sözdür, söhbətdir.
 Nədənse, Çənlibel düşdü yadına,
 Özüm dözmeyirem öz fəryadıma!..
 Nigar hönkürtüylə birdən ağladı,
 Göz yaşı od olub yeri dağladı.
 Koroğlu dinmedi, o susdu bir an;

Bezen öz içində qaynayar ümman.
 – Ağlama, keçocək birtəher günün,
 Yoxdur etibarı dünya mülkünün!
 İnsanı yaşadanancaq ürekdir,
 Bize bir sakitcə guşə gerəkdir.
 Ürek azad olsa yoxdur zavalı,
 Azad yaranmışdır insan xəyalı!
 O söhbət eləyir... Fəqət bu zaman,
 Üç tūfəng uzandı ona üç yandan.

Birinci quldur

Durun, tərpənməyin!

İkinci quldur

Sözlərimə bax,
 Yerindən terpenen hələk olacaq!

Koroğlu

Kimsiniz qardaşlar? Nə olmuş belə?

Üçüncü quldur

Gel bizi biciklə tutma sən dile,
 Çıxar nəyin varsa bəri ver görək!

Koroğlu

Biz yoxsul adamıq, nə var, nə verək?
 Quldur olsanız da, mərdlik edin siz,
 Bizi incitməyin görüb köməksiz.

Birinci quldur

Nə mərdlik? Mərdliklə yaşasaq əgər,
 Arvad-uşağıımız acıdan ölürlər!

Mərdlik Koroğluyla getdi dünyadan,
Soyun, paltarını!..

Koroğlu

Rehm elə bir an!

Birinci quldur

Soyun paltarını deyirəm sənə!..

Koroğlu istədi damşsin yene
Ancaq danişmadı. Qalaraq naçar
Soyunub onlara verdi nəyi var.

İkinci quldur

İndi də qarı soyunsun gərək!
Çaxdı Koroğlunun başında şimşək.

Koroğlu

Yaxın gəlmeyin, dəymeyin bizi,
Alçaqlar! Vəhşilər! Ar olsun sizə!
Qocalmış olsam da yenə mərdəm mən,
Ölərem, dönəmərem öz qeyrətimdən!

İkinci quldur

Qocalıq və mərdlik!.. Xah!.. Xah!.. Xah!..
Kaftar,
De görək neçisən? Nə mərdliyin var?
Koroğlu əlinə götürdü sazi
Gəldi xəyalına ömrünün yazı:

Qarı düşmən, ürəyimi dağlama,
Çarxım dönüb, qocalmışam mən indi!
Ağır yurdular, qoç igidlər görmüşəm,
Çarxım dönüb, qocalmışam mən indi!

Çənlibelde gözəl halım olubdur,
Dağlar tutmaz dövlət-malim olubdur.
Sübə kimi qeylү-qalım olubdur.
Çarxım dönüb, qocalmışam mən indi!

Baş əymədim nə sultana, nə xana,
Aslan kimi çox susadım al qana,
Meydan aćdım, evlər qoydum virana,
Çarxım dönüb, qocalmışam mən indi!

Koroğluyam, mərd doğuldum dünyada,
Mərdliyimden haşa çekdi dünya da,
Bac vənnedim bir namərdə, bir yada,
Çarxım dönüb qocalmışam mən indi!

Qoca aslan kimi o coşdu birdən,
İldirim parladı nəzərlərindən.
Yığış qüvvətini cumdu onlara,
Vuruşma başlandı, qızışdı ara.

“Vurhavur” səsləri tutdu hər yanı.
Coşdu, üreklerin alışdı qanı.
Koroğlu gördü ki, meydanda tekdi.
Anıb keçmişini bir nərə çekdi,
Əsdi yarpaq kimi quldurlar haman,
Şığıyb düşmənə vermedi aman.
Onların başını üzdü bir anda.
Yena Misri qılınc qızardı qanda!
Gördü bu səhnəni, sevindi Nigar:
Koroğlu, qolunda hələ tutar var,
Sən nabaq ayrıldın obadan, eldən?
– Mərdlik axtarıram bu dünyada mən.
Ancaq yorulmuşam, yoxdur qüvvətim.
Qaldı Çənlibelde şanım, şöhrətim!
Yaşayaq burada, gələcək zaman
Qalxacaq dağlarda vuruşma, üsyən.

Onda görecəksən, hamidan əvvəl
 Koroğlu atacaq qılınçına əl.
 Mən yene saz çalıb toy quracağam,
 Düşmənin yurduna od vuracağam!
 O, baxdı üfüqə...
 Ondan çox uzaq,
 Ucalmış göylərə vüqarlı bir dağ
 Orada, aşaraq sildirimləri,
 Tutub dişlərində ildirimləri,
 Qolu bazubəndlə, köksü dumanhı,
 Qılinc oynadırdı bir dəliqanlı!..

1945



Pyes

“ŞAIRİN YUXUSU”

(dramatik poema)

İŞTİRAK EDƏNLƏR

Nizami – *şair*
 Məhəmməd – *onun oğlu*
 Xaqani – *şair, Nizaminin dostu*
 Sona xala – *onun arvadı*
 Axsitan – *Şirvan şahı*
 Pərviz – *Şahın vəziri*
 Qürur – *Rəssam*
 İntizar – *Şahın arvadı*
 Hicran – *Şahın qızı*
 Dərbəndi – *Saray şairi*
 Kosa – *Şahın qapıçısı*
 Yasəmən – *kəniz*
 Çoban – *onun sevgilisi*
 Sofi Hesən – *soñi*
 Birinci məzarçı
 İkinci məzarçı
 İran elçiləri
 Birinci əsgər
 İkinci əsgər
 Üçüncü əsgər
 Xanəndə qız
 Saray adamları, saray naibləri
 Zaman baba – *Nizaminin bağbanı*
 Aydoğdu – *bağbanın qızı*

PROLOQ

Qədim Gence. Nizamının evi. Bir payız sahəridir. Evin qabağında bir bağ. Eydandan bağ pilləkən enir. Ağacların yarpaqları saralıb. Zaman baba bağı seyr edir. Onun bir elində bel, o biri elində isə bir səbat var. Sebetdə heyva, nar var. O, qızı Aydoğdunu sesleyir.

Zaman baba

Aydoğdu!.. Aydoğdu!..

Aydoğdu bağın başqa tərefindən gelir

Aydoğdu

Nə var, ay baba?

Zaman baba

Qızım, oyanıbdır bütün el, oba,
Həni bağlardadır... bu heyva, bu nar,
De bizim Gencədən başqa harda var?
Əyilib torpağa səcdə edən kəs,
Dünyada ehtiyac, yoxsulluq bilməz...
Ala bu səbeti...

Aydoğdu səbeti alır. Götürüb bir-bir nara, heyvaya baxır.

Məhəmməd hanı?

Aydoğdu

Yəqin şeir yazır.

Zaman baba

İnsanın canı
Zəhmətlə, havayla borkiyir müdəm,
Zəhmətsiz nə söz var, nə də ki, ilham...

kiçik pauza

Ona de ömrünü vermesin bada,
Şer Nizamiyle bitdi dünyada...

Aydoğdu

O gözəl oğlandır... kamalı dərin,
Öyrənir sırrını seyyarəlerin...

Zaman baba

Bilirem.. O, sənə deyir sözünü,
O səndən çəkməyir bir an gözünü.
Sen də seyyarəsan?..

Aydoğdu

Baba, can baba,
Ey mənə hamidən mehriban baba!

Zaman baba

Nə var, ceyran qızım?.. Nə var – belə sen,
Yenə də dil açıb bağda ötürsən?!

Aydoğdu

Mənə şeir qoşub Məhəmməd o gün,
Ağlum başından alıbdır bütün!..

Zaman baba

Əlbette... əlbette... şair oğludur,
Onun da sinesi sözle doludur...

kiçik pauza

Aydoğdu

Amma, İlyas baba kefsizdir yaman...

Zaman baba

Qızım, dağ başına yiğilar duman.
Şairlik həm sevinc, həm də ki qəmdir,
O başqa bir dünya, başqa alemdir!

kiçik pauza

Yene sapsarıdır bağçalar, bağlar,
Düşür budağından bir-bir yarpaqlar...
Bu dünya beledir... keçdikcə zaman,
Ömrün budağından qopur her insan
Mən gedim işləyim. Bir arzum var: sən
Dünyada daha xoş günlər göresən!..

Zaman baba əlində bel gedir. Aydoğdu əlindəki sobati pillekənə qoyur. Getmələ istərkən Məhəmməd eyvanda görünür.

Məhəmməd

Aydoğdu!.. Aydoğdu!.. Getmə, bir dayan,
Her zaman fikrimdə bir sənsən, inan!..

(O, pillekənle aşağıya enir)

Aydoğdu

Şeirmi yazırdın?

Məhəmməd

Yazırdım... feqət
Çətindir qazanmaq şeirlə şöhrət!..

Aydoğdu

Odur ki, ömrünü vermə sən bada,
Şer Nizamiylə bitti dünyada!

Məhəmməd

Elədir, Aydoğdu... sözlərin haqqdır,
Vaxtı boş keçirmek məncə nəhaqdır...
Münəccim olaram... ya da ki həkim,
Onda sonetimə xor baxmaz heç kim...

Nizami çiynində lebbədə eyvana çıxır. O, asta addımlarılla pillekənlə bağla düşür.
Mehəmmədin, Aydoğdunun yanına gelir. Onların alınlardan öpür.

Nizami

Mənim balalarım!.. Xoşbəxt olun siz,
Ürekda qalmasın bir isteyiniz!..

(O, bağlı seyr edir. Kiçik pauza)

Payız nə gözəldir!.. Min neməti var,
Əyir budağını bağda heyva, nar!
Yarpaqlar tökülr yero sapsarı,
Ağarır uzaqda dağların qarı!..

Bir də fəlakətlər olmasın deyə,
Kəpez keşik çəkir orda Gencəyo.
Susub Gəncəçay!..

Məhəmməd

Neçin belə sən,
Son günlər gözümə bir cür dəyirson?

Nizami

Çoxdan Xaqanidən bir xəbər yoxdur,
Ömür sona yetir... dərd isə çoxdur...
Ah görüm zamanın kor olsun gözü,
Onun da qelbinde qaldı her sözü!..

Orda bir xagan var, burda bir xagan,
Gonca bir zindandır, Şirvan bir zindan!..

Zaman baba gelir.

Məhəmməd

Bu çoxdan belədir... De nədir bu qəm,
Nə vaxtdır əline almırsan qələm?

Nizami

Narahat olma sən... qurbanın olum.
Ey mənim kamalı, mehriban oğlum...

(Onun əlinindən öpür. Kiçik pauza)

Bir yuxu görmüşəm, qorxunc bir yuxu,
Sanki daşa dəyib ilhamın oxu!..

Həm: təəccübələnir.

Zaman baba

Nə yuxu?.. Məhəmməd gəlməsin gözə?

Nizami

Gedək... öz yuxumu danışım size.

Onlar bir-bir pillələrlə yuxarı çıxırlar. İşıq sənür.

Pərda

I şəkil

Şirvan. Şahın sarayı. Sarayın qabağında böyük bir bağça. Bağçaya kiçik daş pillələr enir. Bahar seheridir. Güller, çiçəklər açılmışdır. Məhəmməd və Qürur bir ağac altında dayanıb səhbət edirlər.

Uzaqdan kəniz qızın həzin mahnısı eşidilir.

Mahnı

Bir yarpağam... üzülmüşəm budağımdan,
Ayrılmışam öz elimdən, torpağımdan.
Tək qalmışam baxa-baxa bu yollara,
Ahım, ünüm çatınır yara, çatınır yara...
Gel-gel, mənim öz sevgilim, öz çobanım,
Sənə qurban olsun canım, olsun canım...
Çəkil duman bu dağlardan, bu dağlardan,
Bir səs gəlsin uzaqlardan, uzaqlardan,
Dözmək olmur bu ağınya, bu hicrana,
Xəber verin mərd çobana, nər çobana...
Gel-gel mənim öz sevgilim, öz çobanım,
Sənə qurban mənim canım, mənim canım...

Məhəmməd

Bax kəniz ağlayır sevgilim deyə,
Hər sözü ox kimi batır üreyə!
Yox-yox olmayacaq, qardaşım, heç bu,
Nə qədər alçalmış insan duyğusu!
Hele sevgilisi o iğid çoban!
Zəncirli pələng tək çırpinır, inan,
Çapanda atını o, dağdan-dağa,
Kəndlər arxasında qalxır ayağa!
Yaziq kömək umur pərvərdigardan,
Bir gün asılacaq sarayda dardan!..
Duyduqca qaralır gözümüzde aləm,
Didir ürəyimi parçalayır qəm!..

Qürur

Sənə yaraşmayırlı ezizim bu hal,
Neçin gözlərinde yurd salıb mələl?
Böyük Nizaminin övladısan sen,

Gəncə qartalının qanadısan sən?
Şirvandan başlamış Təbrizə qədər
Onun şeiri ilə fəxr edir ellər.

Məhamməd

Onun taleyi də bir tale deyil,
Saçına dən düşüb, qocalır hər il.
İndi də çağırır bura Axsitan,
Zindanlar içində yaşayır insan!..

Qürur

Bunlar ki, tarixdə əzəldən vardır.
Hər dövrün ağası bir hökmdardır!..

Məhamməd

Hökmdar! Hökmdar! Bu ada bir bax,
Gözleri olsayıdı, bu ana torpaq
Özü də qorxardı yaratdığından,
Quduz canavardır sanki Axsitan!
Hər axşam, hər səhər görürem ki, mən
Bir qız qaçırlımış şaha kəndlərdən.
Ağlayır, hisqırır, yatmayırlar onlar,
Min qapı bağlamış başsız qanunlar!..

Qürur

Yenə təzələdin dərdimi mənim,
Duyduqca buz kimi olur bedənim.
Azad bir oğlandım kəndimizdə mən,
Çəkib yaradardım sevdiklərimdən.
Gecələr dırmanıb bir dik qayaya,
Baxardım göylərdə süzülən aya.
Olardı ilhamım bulud karvanı,
Alardı fikrimi səhər dumani.
Gülərdi gözümdə bir saf məhəbbət,
Olardı ilhamım gözəl təbiət!..
İndi salınımışam bir daş qəfəsə,

Ürək fəryadları çatır heç kəsə.
Gündə emr cıloyır mənə Axsitan,
Gerek yaradasan bir qanlı meydan.
Orada görünə baş üstündə baş,
Qandan yaqtı kimi parlaya hər daş!
Yıxıla yan-yana min bir pəhləvan,
Mən də bir tərəfdə əlimdə qalxan
Durub iftixarla şiri-nər kimi
Baxım cəsədlərə igid ər kimi!..

Məhamməd

Sən onun qəlbindən keçənə bir bax,
Elə bil dünyada Rüstəm olacaq!..

Bu zaman uzaqdan Hicranın ayaq səsi galır. Məhamməd onu görmür.

Qürur

Sus, deyen gələn var?..

Məhamməd

Vəzirdir yeqin.
Yenə gözlərdə parlayacaq kın...
(Gələnin Hicran olduğunu görür)

Yox, yox bu Hicrandır!
Hicrandır, Qürur.
Görəndə könlümdə tufanlar qopur!..

Qürur

De, novruz dərdidir qəlbindəki derd,
Səni də kəməndə saldı məhəbbət.
O sənə layiqdir... gözəldir Hicran,
Sənə çox görməsin onu Yaradan.
Helelik... men getdim... sağ ol, qardaşım...

(Gedir)

Məhəmməd

Bir odur sarayda mənim sirdəsim,
Bilirəm, qəlbində vardır məhəbbət.
Doğrudan yaraşır ona sədaqət.
Görürəm çox sevir şeiri, sənəti,
Neylesin, gözündə qalib niyyəti!..

Hicran Mehəmmədə yaxınlaşır, onun elində bir dəstə gül vardır.

Məhəmməd

Hicran! Hicran!..

Hicran

Səni soruşdum Sona xaladan!
Dedi ki, son günlər qəngin görünür,
Üzündə-gözündə bir kin görünür,
Söylə, nə olmuşdur, əzizim, yenə?

Məhəmməd

Sensiz bir zindandır bu saray mənə
Bir gün görməyəndə dağılır qəlbim,
Könlümün sazında ağlayır hər sim,
Sənədə de varmıdır insaf, mürüvvət?!

Hicran

Yadımdan çıxmırsan... nə edim fəqət...
İnan ki, qorxuram mən şah atamdan,
Onun nəfəsindən titrəyir Şirvan.
Yenə de hər zaman fikrimdə sənsən...

Məhəmməd

Səndəki sevgiyə inanıram mən!..
Hicran, ay Hicran,
Görən, heç ömründə sevmişmi atan?

Hicran

Nə bilim... Eh, onda sevgi nə gəzir,
Şahinkı qızıldır, bir də ki, vəzir...

(kiçik pauza)

Yazıq anamı da uddu bu saray,
Ağladı, bir kəsdən görəmədi haray.
Soldu gözəlliyi, soldu kamalı,
Getmir gözlorimdən onun xəyalı
Ona oxşayıram mən bəxti qara...

Məhəmməd

Bu söz yaraşmayır bir şux nigara!..
Sen mənim sevdiyim bir ilk şahımsan,
Ömrümüzde ilk yarım, ilk ponahımsan,
Sensiz məcnun olar, gələrəm, inan.

Bu vaxt Derbəndi, vezir onları görüb çekilişlər.

Hicran

Kamsız öldürməsin bizi Yaradan!
Gedirəm... görərlər... senindir ürək...

(Gedir)

Məhəmməd

(ah çekib onun dalınca baxır)

Ağladar, incidər güldürməz məlek!

Gelmək istəkən birdən pilləkəndə intzar çılgın bir vəziyyətdə
onun qabığını kesir.

Intzar

Görmək istəyirdim seni bayaqdan,
Bu qədər insafsız olarmı insan?

Məhamməd

Buyurun, söyləyin nə sözünüz var?

İntizar

Yazlıq bir kənizdir, olur İntizar.
Cavab ver eşqimə, incitmə məni,
Yata bilməmişəm bütün gecəni.
Özüm də bilmirəm nədir günahım,
Dünyada bir sensən mənim pənahım!..

Məhamməd

Sən şahın həremi, şahın yarışan!..

İntizar

O ərdir, sən könül hökmdarısan!..
Əlac et bu xəstə qadın qəlbiniə.

Məhamməd

Sus, xanım, bu sözlər yaraşmir sənə.
Axsitan eşidər... bir xəber duyar...

İntizar

Mənim də qəlbimin öz arzusu var!..

Yene vezir, Dərbəndi onları görüb çekilişlər.

Məhamməd

Mən könül vermişəm başqa bir yara,
Xəyanət etmərem o şüx dildara.
Sevgi dedikleri təmiz bir ölkə,
Onun üfüqləri götürmez ləkə!
Siz isə el çəkin bu ehtirasdan...

İntizar

Ah, sənde yoxmudur, bir damla vicdan?

Məhamməd

İntizar!

İntizar

Nedir son qərar?
Boxtiyar cylomə bu soyuq yeri,
Torpağa aparma gözəllikləri!..

Məhamməd

Qiyma gəncliyimə, arzularım var...

İntizar

Mənim də qəlbimi didir alovlar,
Özüm də küskünəm öz taleyimdən,
Şaha körpə ikən verilmişəm mən!

Məhamməd

Sarayda nə çoxdur cavan oğlanlar,
Qızılla, rütbəyle fəxt edir onlar...

İntizar

Könül sevdiyinə baş eyər ancaq!..

Məhamməd

Məhəbbət deyildir eldə oyuncaq.

İntizar

Mən dedim sözümüz... bitmişdir artıq,
Sən yaxşı fikirləş...

(Gedir)

Məhəmməd

Gəlir ayrılıq,
Ömrün göylerində yena çən, duman,
Əzablar içinde ölürem, aman!
Xeyanət, chtiras yurdudur bura,
Güller açılmadan tutulur xara!
Yox, yox mən səninəm, səninəm, Hicran,
Sənsiz gözlerimdə bir heçdir cahan!..

Gədir. Vəzir, Dərbəndi gelirler.

Vəzir

Demək ki, sarayda kiçik bir uşaq,
İki məlakəyə sahib olacaq!
Mən sənin halına yanıram, yazıq,
Hicran da əlindən çıxmışdır artıq.
Sen de bir şairsen, şöhrətin vardır,
Hər yanda, hər yerde hörmətin vardır!..

Dərbəndi

Neyleyim, belədir taleyim mənim,
Ölməmiş, üstüne gəlir kefənim!
Bir zaman qəlbimi aldı İntizar,
O uçdu, əlimdə tutmadı qərar.
Ah, indi də Hicran!..

Vəzir

Əzoldən bu sayaq doğulub insan.
Güclüər yaşayır, gücsüzər ölü,
Ağacdan yarpaqlar yellə töküür...

Dərbəndi

Demək ölməliyəm, bitmişdir daha?!

Vəzir

Hələ Nizami də söz verib şaha,
Yığışış Şirvana gəlir Gəncəden...

Dərbəndi

Sarayda baş şair olmayıacam mən?!

Vəzir

Şübhəsiz, saraya o gələn kimi
Şahın olacaqdır ürək hemdəmi.

Dərbəndi

Di mənə yol göstər... bir yol, qardaşım,
Buz kimi donmuşdur, işləmir başım.

Vəzir

Yalnız bir yol vardır... cəsaret, hüner,
Bununla yaşayır dünyada ərlər!..

Dərbəndi

Yalnız bir yol vardır... cəsaret, hüner,
Bununla yaşayır dünyada ərlər!..

Vəzir

Şah sənin dostundur... inanır sana,
Odur ki, vaxt tapıb bir dəfə ona
Söylə ki, Məhəmməd edir xeyanət,
Hicrana açmışdır o gün məhəbbət.
Şah da bir kişidir, qısqanıb o da
İnan, Məhəmmədi o dəm məhv edər,
Səninsə talyeyin ay kimi gülər!

Dərbəndi

Ah, Pərviz danış bir, danış, qardaşım!..

Vəzir

Ey mənim namuslu, sadiq sirdaşım!
 Bu, Nizaminin də qəlbini didər,
 Biryolluq sarayı tərk edib gedər.
 Alarsan Hieranı!.. Yenə də saray...
 Gelər hüzuruna o güneş, o ay...
 Dərbəndi! Dərbəndi! Çağırar hamı,
 Uçar buludlara şair ilhamı!

Dərbəndi

Sağ ol, Pərviz, sağ ol... xəcalətindən
 Ölməsem, inşallah, çıxacağam mən!

Vəzir

Gördünmü, bax belə, ayrı cür olmaz,
 Qoy sərsin üstüne qanadını yaz!..

(Dərbəndi gedir)

Vəzir

Sadiq qardaşındır, ölməmiş Pərviz,
 Sarayda namusla yaşayırıq biz.
 Bir dəfə qanmadı yekəbaş dana
 Felek de sarayda düşər zindana!..
 Cox qalsa, şah vəzir eyleyer onu,
 Qoy getsin.. kəsərem bir gün yolunu!..
 Sonra da, şah qalır... asandır o da,
 Qoy adım çəkilsin bütün dünyada...
 Gelsin, öz qoynuma girsin ıntizar,
 Qəlbimdə qalmasın gərək arzular!..

(Gedir)

Pərdə

II şəkil

Saray, Axşamdır. Şamlar yanır. Divarlarda pəhlevanların çəng səhnələri canlanır.
 Axsitan döşəkəcə üzündə oturmuşdur. Qəmgindir. Vəzir onun qarşısında dayanmışdır.

Vəzir

Buyur, dinleyirəm möhtərəm şahım,
 Sizsiniz dünyada mənim pənahım!..

Axsitan

Qoy qalsın bunları... danış bir görək.
 De, neçün sinəmdə çırpinır ürek?
 Neyçün darixıram bu sarayda mən?
 Kənlüm həzz almayırlaşlıncələrdən?!

Vəzir

Beikə yorgunsuzunuz, böyük hökmədar?
 Bilmirəm, bəlkə də bir arzunuz var?
 Söyləyin, hazırır əmrə bu saray,
 Göylərin zinəti o ulduz, o ay...!

Axsitan

Dünya bir boşluqdır... Yoxdur vəfası,
 Tükönmiş hər şeyin eyşü sefası.
 Mənim də üstümü almışdır artıq
 Böyük igidləri yixan qocalıq.
 Yaşamaq, ölməmək isteyirəm mən,
 De, indi nə gələr sənin elindən?

Vəzir

Yaşamaq... Ölməmək... möhtəşəm şahım...

Axsitan

Sizsiniz dünyada mənim pənahım!
 Gördünmü acızsən? Acızdır insan,
 Hamı gedəcəkdir bir gün dünyadan...

Vəzir

Bizdəmi, bizdəmi, böyük hökmətar!

Axsitan

Yox, səni çox sevir o pərvəndigar!

Bu vaxta qədər onları ayaq üzündə dinleyen kosa üzünü şahə tutaraq.

Kosa

Doğrudur, doğrudur, zənnimcə gərək
Bir vəzir qalacaq bu dünyada tek...

(gülərək gedir)

Axsitan

Baxırsan? Kosa da anlamış bunu,
Anlamış dünyanın puç olduğunu!..

Vəzir

Şahum, yorgunsunuz... vardır, cananlar,
Sizi əllerində gəzdirər onlar.

Axsitan

Cananlar, pəriyər çox gördüm vəzir,
İndi bir başqa şey qəlbimdə gəzir.

Vəzir

Buyurun, buyurun, böyük hökmətar!
İnsan qocalıqca, arzu çoxalar...

Axsitan

(yerindən duraraq)

Ataın Mənuçöhrün rəşadətindən,
Onun yenilməyen şücaətindən,
Anam Tamaranın sədaqətindən,
O qadın qəlbinin mehəbbətindən
İstərim yazılsın böyük bir dastan,
Gülsün əzəmetli qanlı bir meydən...
Mən də az olmadım vuruşmalarda,
Qalmışam çox zaman çətində, darda.
İgidler basmışam, şirlər yixmişam!..
Qılıncla, qalxanla horbdən çıxmışam!
Etmişəm, qəlbimdən keçmişə nələr,
Önümüzə baş əymis daş qərinələr.
Basılmış, qırılmış burda düşmanlar,
Nəslimin çox şanlı bir tarixi var!..
İnsan tarixilə edir iftixar.
O zaman əbədi yaşayaram mən.
Baxaraq dastanın hər bir sözünə.
Gördükcə bunları güc gələr mana,
Olar ömrüm üçün gözəl bir ayna!..
Yalnız onlar olaş məne təsəlli,
Qaldıraq könlümü sənətin eli!..

Vəzir

Baş üstə, baş üstə, asandır bunlar,
Nə çoxdur sarayda böyük sənətkar.
Dərbəndi... Xaqani, şahum, hər zaman
Ontar emrinizle yaradar dastan.
Yəqin, Nizami de ləngimez, gələr,
Onda daha çoxdur iqtidar, hünər...

Axsitan

(bir qədər düşünərək)

Bacarsa, Nizami bacarar bunu,
Mən "Leyli Məcnun"la tanıdım onu.
Ləl töküb dindirir sözün ağzına,

Şairlər pərəstiş cyloyir ona!..
O şeirə dil verdi, xəyala qanad,
Nizami! Dünyaya ballidir bu ad!

Vəzir

Buna nə vardır ki... dərixmayın siz,
Qoy gəlsin Nizami... düzeldərik biz...

Axsitan

Əmrimi saymasa, gəlməsə əger,
Zərbimdən yixılar, uçar bu göyler!
İnan, hosrot qalar tək övladına,
Tanrı bir daş ürek vermişdir mana!..

Vəzir

Nigaran olmayın, gözləyin bir az,
Gülsün qəlbinizdə çiçəkli bir yaz.

Şah oturur. Dərbəndi, Xaqani, Məhəmməd gelirler.

Axsitan

Bir şeir oxuyun... açılsın könül,
Qoy sözün başında dil açısn bülbül.
Görünsün hər kesin gücү, qüvvəti,
Artırın sarayda bu təraveti!..

Dərbəndi

Şahım, qarşınızda qulunuzaq biz,
Hazırıam, əmr etsa hər ne qəlbiniz.

Vəzir

Dərbəndi başlasın... onda çox söz var.

Məhəmməd

Yox, yox... Xaqanıdır şeirə hökmədar.

Xaqani

Dərbəndi başlasın, başlasın görək...

Vəzir

Qoy şeirin səsile döyünsün ürək.

Dərbəndi əvvəl şaha baş əyib, sonra bir terifname deyir.

Dərbəndi

Ey adil padişah, ey böyük insan!
Bize göndəribdir səni Yaradan.
Dəryalar qəderdi səxavətiniz,
Dünyanı tutdunuz igidliliklə siz.
Var olun, yaşayın illər uzunu,
Dərbəndi Tanrıdan istəyir bunu,
İndi izn verin əmrinizlə mən
Oxuyum özümün qəzəllərimdən.

Axsitan

Maşallah! Maşallah, afərin səna!..

Vəzir

Yaradan vergidir, veribdir ona!..

Dərbəndi

(qürurla oxuyur)

Hər gecəm oldu kedər, qüssə, felakət sənsiz,
Hər nəfəs çəkdim hədər, getdi o saat sənsiz.
Sənin o cəlb eyləyen vəslinə and içdim, inan,
Hicrinə yandı canım, yox daha taqət sənsiz.
Başqa bir yanı necə axtarıram, ey nazlı mələk,
Bilirəm, sən də dedin, yox daha hacət sənsiz.
Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,
Sən əzizsən, mən ucuz, bir heçəm, afət, sənsiz.

Nə gözüm var arayım mən soni, bəxtim də ki yox,
Nə de bir qaçmağa var, məndə cesarət, sənsiz.
Son Dərbəndidən əger arxayı olsan da, gülüm,
Gecə-gündüz arayıb olmadı rahət sənsiz.

Axsitan

Aha bunlar söz deyil, cavahiratdır!..

Xaqani

Doğrudan, Dərbəndi lap qiyamətdir!..

Vazir

Bos neçin mənalı güldünüz yene.

Xaqani

O sözler əvvəldən tanışdır mənə.
Qardaşım Nizami yadına düşdü.

Axsitan

(ayağa qalxaraq)

Mən heç baş tapmırıam bu necə işdir?!

Dərbəndi

Bu sözlər böhtandır, böhtandır mana!

Axsitan

Şübə bir ləkədir o pehləvana!..

Xaqani

Təriflər deməklə yaranmır sənet,
Ona qəlb lazımdır, bir də məhabbət!..

Dərbəndi

Demək ki, uşaqlıq, bacarmınq biz?..

Xaqani

Cünkü kiflənibdir sizin beyniniz!

Axsitan

Xaqani, yadından çıxmasın zindan,
Ovucda gizlənə bilərmi ümiman?!
O mənim dostumdur, ilhamı vardır,
Dillərə düşəcək kelamı vardır!

Vazir

Bu bir paxılıqdır, böyük hökmədər,
Şairlər içinde belesi çox var...

Xaqani

O sonin adına yaraşır, məncə...
Cüntki gün çıxanda ariyir gecə!..

Qürur elində çekdiyi rəsm gelir, o, rəsmi şaha verərək.

Qürur

Buyurun, çəkmişəm, hazırdır əsər,
Baxıb keçmişinə qoy gülsün bəşər!..

Şəkil ortaya qoyulur, hamı ona tamaşa etirir.

Məhəmməd

Doğrudan, gözəldir!.. Qəşəngdir, Qürur,
Qanlı vuruşmalar bax beş olur.

Tökülür üst-üstə əller, kelleler,
Özü də bilməyir nə edir bəşər.
Sonra da baxdıqca tökdüyü qana,
Acıyır sərkərdə yaziq insana!..

Şah adamlara baxır, heç kim dinmir. Xaqani şəkla baxdıqdan sonra,

Xaqani

Əsərdir, yaratmış cavan bir ustad,
Al qanlar içində canlanır həyat.
Onun sevmədiyi qılıncdır, qandır,
Hər şeydən qiymətli onca insandır.
Sərkərdə qan tökmüş... o, pəşmandır, bax,
Çənli, dumantıdır hər dərə, hər dağ...
Afərin! Afərin! Çox sağ ol, Qürur,
İnsan yaratdıqca, sənətkar odur!..

Xaqani onun alnından öpür. Şah danışmayanlara baxır, sonra şəkildən yeni bir şı
tapmış kimi qazəbli ve mənalı bir torzla

Axsitan

Dediniz, gözəldir... Heç sözüm yoxdur,
Qürurda cəsəret olduqca çoxdur.
Fəqət anlamıram, bəs neyçün heç mən
Özümü tapmadım əsərinizdən?!
Bəs orda, o yanda dayanan kimdir?!

Qürur

O, böyük sərkərdə İskəndər Kəbir!

Axsitan

Sərkərdə, İskəndər, ah bəs mən, bəs mən?

Qürur

Doğrusu, o böyük igidliklərdən
Bir şey yaratmağa gəlmədi əlim,
Nə ki, var, deməyə acizdir dilim...

Axsitan

Acizdir, acizdir!.. Söze bax, axmaq,
Olarmı heç mənim əmrimdən çıxməq?!

Xaqani

Həqiqət lazımdır, şahım, həqiqət!

Axsitan

Həqiqət olmazsa yaranmaz sənət?!

Xaqani

Bəli, yaranmayırlar, belədir düzü,
Yalandan dindirmək olmayırlar sözü.
Şairdə olmasa təmiz bir vicdan,
Deyməz bir qəpiyə yazdığını dastan!

Dərbəndi

(Xaqanini göstərerek)

Xaqani Tebrizə gedəcək deye,
Yeqin ki, onu da alır yedəyə?..

Qürur

Siz ki, bir daşınız, sakitcə durun,
Haraya qoysalar orda oturun!..

Axsitan

İndi də dikbaşlıq edecek bize.

Vəzir

O da bir təhlükə olacaq size.

Axsitan

Söyləyin naiblər gəlsinlər bura,
Qoy onlar son qoysun danişqlara!..

Bir dəstə adam daxil olur. Əllərində qamçı var, şah üzünü onlara tutaraq Qüruru
gösterir.

Axsitan

Tutun qollarını... O əllərinə
O qədər vurun ki, şahın emrinə
Belə hörmətsizlik etməsin bir do.
Vurun, elə vurun görünsün al qan,
Qüvvətin gücünü anlasın insan!..

Qürurun qollarını tuturlar, onu şəklin üstüne getirirlər,
əllərinə döyürler.

Məhamməd

Şahım, insaf edin, o, sənətkardır,
Onun şüşə kimi bir qəlbə vardır!..

Axsitan

Sen mənə qonaqsan! Dayan kənardə...

Məhamməd

O bir sənətkardır, olsa da harda.

Qürur

(gücsüz bir halda yera düşərek)

Dayanın, vurmayıñ, böyük hökmədar!

Axsitan

Qoy hələ döysünler, çox günahın var.

(Yenə vururlar)

Dayanın indi,
Aparın, qoy bilsin fərمان kimindir!..

Qüruru həlsiz vəziyyətdə aparırlar. Kosa içəri gelir. Bir nəfər atının geldiyini xəber
verir.

Kosa

Şahım, bir atlı var, olarmı gəlmək?

Axsitan

(bir qəder açıqlı)

O kimdir bu zaman? De gəlsin görek!

Məhamməd

(Xəqaniye)

Bu gələn atamdır... atamdır mənəce,
Hardadır, daxmamız? Hardadır Gence!..

Nizami bir elinde qamçı, bir elinde kiçik bir heybe daxıl olur. Xaqanını ve oğlunu görərək

Nizami

Xaqani... Mehəmməd!.. Xoş gördük sizi.

Məhəmməd

Dağılmış ayrılıq yormuşdur bizi!..

Onlar görüşüb öpüşürler. Şah gələnin Nizami olduğunu görərək.

Axsitan

Xoş gəlmİŞ Nizamİ!.. Xoş gəlmİŞ bura,
O, bir yaraşıqdır bu saraylara!..

Nizami öz hərəkətləri ilə razılıq edir.

Xaqani

Gedək, dincəliniz... Yorğunsuz, yəqin,
O, görən gözüdür bu məmləkətin.

Adamlar bir-bir çıxırlar,

Pərdə

III şəkil

Yenə də saray. Sarayda bir otaq. Hicran pəncərə önündə dayanıb göylərə uçaq ağ buludlara baxır. Asta-asta oxuyur. Səhərdir.

Hicran

Bir laçınam, düşdüm tora,
Könül uçur uzaqlara.
Əlim çatmır, neylim, yara,
Nə zalimdir, ah, bu zaman
Eşqə düşüb yandım, aman!

Yarşıyıldır dağlar, çöllər,
Sərin-sərin əsir yellər,
Göz vuraraq açır güllər.
Nə zalimdir, ah, bu zaman,
Eşqə düşüb yandım, aman.

Uçma bülbül, dayan bir az,
Mənə sirdəş yaranmış yaz.
Gel mənimlə eylə pərvaz,
Nə zalimdir, ah, bu zaman,
Eşqə düşüb yandım, aman!..

Nəğmənin son sözleri bitdiyi zaman Məhəmməd gəlir, onu görüb pərdənin dalında gizlənir.

Hicran

Görən Məhəmməd də dərddən yanır mı?
O da göz yaşılı məni anır mı?
Onsuz hər dəqiqəm bir uzun ildir,
Uç, bülbül, dərdimi sən ona bildir.
Söylə ki, saralıb solmuşdur Hicran,
Sensiz bir zindandır ona xanıman
Yox, uçma... belkə də, nə bilim, o da...
Az olur vəfəli insan dünyada!

Mehəmməd pərdenin dəhəndən çıxaraq.

Məhəmməd

Vəfəsiz deyildir, inan Mehəmməd,
Dalinca sürünbüb, gəzir məhəbbət...

Hicran

(diksinorok)

A, sənənmi, aman!..

Məhəmməd

Söylə, qorxdunmu sən, sevimli canan?

Hicran

Sən allah, gelmə, get... görərlər bizi...

Məhəmməd

Qoy barı bir daş ürəyimizi
Açıb söhbət edək burda könüldən,
Yollarə baxmaqdən yorulmuşam mən!..

Hicran

(kinayeli)

Görürəm, saralıb al yanaqların...

Məhəmməd

Ona işiq sahər gül dodaqların!

Hicran

Sən şair oğlusən, çox olur sözün.

Məhəmməd

Mənə ilham verir o xumar gözüñ.
Gülsün, çiçəklənsin sevginin bağlı,
Dumanlar görməsin ömrümün dağı!..

Hicran

Atan da gəlmışdır... gedək buradan,
Qəlbimə siğmayır bu daş xaniman!..

Məhəmməd

No bilim, əzizim, bəlkə də birdən...

Hicran

İnan ki, özümü öldürərəm mən!..

Məhəmməd

Amandır, sense də bir xeyir danış,
Bizi ayırmasın bir boranlı qış!..

(Hicran getmək istəyir)

Getmə dur, doyunca qoy görüm sonı!..

Hicran

Di bəsdir, biabır eylemə məni.

Xaqani, Nizami gelirlər. Onları görüb dayanırlar. Mehəmmədə Hicran bir-birini
qova-qova pərdenin dalma keçirlər.

Nizami

O kimdir, Xaqani? Kimdir o peri?
Uçurur xeyali gözəllikləri!..

Xaqani

O şahin qızıdır... Hicrandır adı,
Bülbül tek qəfəsənə keçir həyatı.
Bir türk kənizindən doğulmuş yaziq,
Mehəmməd o qızı vurgundur artıq.
Hicranı çox sevir, ürəyi vardır...

Nizami

Mənə Afaqımdan o yadigardır.
Onun gözləri tek qaradır gözü,
Çox vaxt hekimənə olur hər sözü.
O oğul deyildir, yoldaşdır mənə,
Ağır günlərimdə sirdaşdır mənə...

Xaqani

Göl gedək, Axsitan gözləyir bizi.

Nizami

Qoy bunlar bilməsin gəlməyimizi.

Gedirlər. Mehəmməd, Hicran pardənin dalından çıxırlar.

Məhəmməd

Baharın etridir nəfəsin sənin,
Vəfasız kim olsa mezar görməsin!..

Hicran

Görməsin... Bu mənim ilk ilqarımdır,
Sədaqət anamdan yadigarımdır!..
İntizar yan tərefdən gəlir. Onları görüb gizlənir.

Hicran

Di çıx get, görərlər... bəs deyil daha?

Məhəmməd

Hicransız zindandır mənə bu dünya,
Qoy baxım yenə də camahna mən,
Vurğunam o böyük kamalına mən!
İnan, ömrüm boyu üzümə gülsen
Dünyanı tezədən yaradaram mən!

Onlar ayrılırlar. Hicran bir tərəfə, Mehəmməd o biri tərəfə gəlməyə hazırlaşırlar. Bu vaxt İntizar pardənin dalından çıxır. Bunu gören Hicran teləsik gedir.

İntizar

(istehza ilə)

Demək ki, Hicranı sevirmiş oğlan!?
Sizi dinləyirdim orda bayaqdan,
Çox yaxşı xəyanət edirsən şaha!

Məhəmməd

Dayan. And verirəm o bir Allah'a!

İntizar

İndi əlimdedir hər ixtiyarın,
Göl eyil, qarşısında sınsın vüqarın!..

Məhəmməd

Mən neçin eyilim?.. Sevirem onu,
Könül bəyonmışdır tərlən ruhunu!..

İntizar

Könül bəyonmışdır... bəs mən? İntizar?
Qalsınmı qəlbimdə, söyle, arzular?
Bir kimsə anlamır mənim ağrımı,
Parçala əlinlə dağıt bağımı!..

Məhəmməd

Sinədə bir olur əzəldən ürək,
Odur ki, birini o sevsin gerek!

İntizar

Mən indi bildim ki, hələ uşaqsan,
Qızıldan, dövlətdən qaçarın insan!
Şah da qocalmışdır... ölüb gedəcək,
İxtiyar sənindi, sarayda kef çək!
Yenəmi göylərə dikildi gözün?

Məhəmməd

Çünki mənasızdır, məncə, hər sözün.
Nə çoxdur istəsən dünyada dövlət,
Hər şeydən ucadır, məncə, məhəbbət!..

İntizar

Elesə varlığın puç olacaq, bil,
Artıq daş ürəyim yumşalan deyil!
Necəsən, qışqırmı səs salımmı mon?
Bir zorər görərsən etdiklərindən!

Məhəmməd

Sus, bəsdir, yaramaz, ifritə qadın,
Nolardı, bilmirəm yaranmasaydın!..

Dərbəndi onları görməmiş kimi gelir.

Dərbəndi

Heç yaxşı olmadı... bu əhvalatı...

(Məhəmməd özünü itirmiş bir halda).

Məhəmməd

Burda nə vardır ki... saray hayatı...

İntizar

Bir saf küləfət kimi yaşayıraq biz...

Dərbəndi

Ancaq eşitdiyim o sözleriniz
Bütün xəyanətdir sevimli şaha!..

Məhəmməd

Dərbəndi, kiriyin!..

İntizar

Şahiddir Allah!

Dərbəndi

Mən qulam, o isə bir ulu hakim,
Cəza alınlıdır suçluşa hər kim!..

Məhəmməd

Siz ki, şairiniz bu böhtən nədir?

Dərbəndi

Artıq sözleriniz bir efsanədir...

(O, yuxarı-aşağı qaçaraq)

Ay haray, ay haray!.. Tez gəlin, aman,
Xoyanət etmişdir şaha bu oğlan!..

Bir dəstə adam golir, onların içinde Hicran da vardır. Dərbəndi golənlərə

Darbəndi

Xəyanət edirdi, budur, baxın bir.

Məhəmməd

O sənin əlindən çox yaxşı gelir!

Hicran

(heyecanla)

Yox, yox, siz baxmayın, uymayın ona,
Bu sözlər böhtəndir şair oğluna!..

Darbəndi

Daha deməliyəm... dayanmaq olmaz...

(Gedir. İntizar onun dalması)

İntizar

Dayanın, getməyin sebr edin bir az.

Məhəmməd

Bilirəm, saraydır, zindandır bura,
Dar gəlir namusu doğulmuşlara!..

Həm gedir. Məhəmməd pərişan halda çıxır. İntizar Dərbəndinin, sonra
Məhəmmədin dalması baxır. Öz otağına torof gedir.

Pərdə

IV şəkil

(İkinci şəkin quruluşu eyni ilə)

Əyanlar əyleşmişlər. Cariyelər xidmot edirlər. Əllərdə şərbət piyaleları və şərab
badoləri var. Rəqqasələr rəqs edirlər, həmə səddər. Şah neşoli halda ayaga durur.
Nizaminin yanına gelir. Onun əlinde bado vardır.

Axsitan

Var olsun Nizami! Var olsun sənət!
Var olsun bu saray, bir də məhəbbət!
Olmasın üzlərdə bir kədər, bir qəm,
Nəşələr içinde gülsün bu aləm!

İçirlər. Xanəndə qız bir fars mahnisi oxuyur. Mahnu bitən kimi şəh işarə edir, həmə
dağılır.

Şair, pis olmadı bu gün səyahət,
Açıb gözlərini gülür təbiət.
Atmış yaşamağımı her çiçek, her gül,
Dolanır gülərin başına bülbü'l.
Bir yaşıl məxəmrələ örtülmüş her dağ,
Jalədən piyale doldurmuş zanbaq.
Necə, gözəldirmi Şirvan mahalı?

Nizami

Olduqca gözəldir, kəndlının hali
Duyduqca insani yandırır, fəqət,
Ona pis görünür gözəl təbiət...

Axsitan

İnsanı yandırır?

Nizami

Yandırır bəli,
İnsan ac olanda, görməz gözəli.

Axsitan

(gülərək)

Yenə de tutmuşdur şair damarın,
Az çəkin dərdini çarıqlıların.

Vəzir

Dünyada şah, şahdır, rəiyyot rəiyyətdir,
Onların payına düşən zəhmətdir.

Nizami

Reiyyet de canlıdır, insandır, məncə,
Aysız qaranlıqdır hor zülmət gəca.
Onlardır saxlayan, bəsləyen bizi,
Verən suyumuzu, çörəyimizi...

Xaqani

Mən de çox demişəm bunlardan şaha,
Neyləyim, bir sözüm qalmadı daha...

Nizami

Qoy gülsün, açılsın clin qabağı,
Körpə uşaqların yaqut dodağı.
Nağmələr oxusun hər axşam, sohor,
Xoşbəxt gün keçirsin, yaşasın ellər.
Olmasın kəndlərdə bir nəfor də ac,
Qalxın duman kimi, getsin ehtiyac?!

Axsitan

(vəzirə)

Çox gözəl, hökmədarda ədalət olsun,
Demək ki, paylayaq xəzinəmizi?

Nizami

Gerek hökmədarda ədalət olsun,
Vətəno, insana məhebbət olsun.
Yaradan istəyir bizlərdən bunu,
O adil xəlq etmiş insan oğlunu.
Elmin sarayına keçib hückuma,
Göndərək gəncləri Bağdada, Ruma,
Axsın ölkəmizə qoy mədəniyyət,
Baş eysin insana qoca təbiət...

Axsitan

Afərin, işimiz qurtarıb daha!

Vəzir

Məncə, yol göstərmək nəhaqdır şaha.
Özünün dorya tek bir kemalı var,
Şahlar nəslindəndir, böyük hökmədar.

Nizami

Vəzir, təyinində yanlışmış ancaq,
Yaraşmır bu yaşa heç vəzir olmaq.
Zöhhak da bununçun düdü taxtından
Çünki bir-birinə qardaşdır insan.

Axsitan

Bir cüre olmayıň bağda hər ağac,
Hər başa qoyulmur dünyada bu tac.

Nizami

Foqət bir yaratmış hamını torpaq,
Yenə de hər insan torpaq olacaq.
Divara qoyulmuş hər kerpic yeqin
Köllosi olmuşdur bir müstəbidin...

Axsitan

(mehriban tərzdə)

Şair, əndazedən nahaq çıxırsan,
Bil ki, Axsitanın qarşısındasən.
Böyük şahənşahlar nəslindənəm mən,
Dənizlər quruyur mənim səsindən.
Mən səni cyledim saraya dəvət,
Ele bil senindir bu var, bu dövlət,
Burda oğlunun da çox hörməti var,
Yeqin bu yaxında bir rütbə alar.
Sən də bizim kimi ye, dolan, yaşa,
Aclığın camını vur artıq daşa.

Nizami

Xeyr, ayrılmayırlım könlüm Gencədən,
Onun havasıyla böyümüşəm mən.
Hər çinar kölgəsi bir yuvam olmuş,
Quşların nəfəsi ilk havam olmuş.
Ovlamış qəlbimi Göygölə Kəpəz,
Hanı o yerlərə dünyada əvəz?

Axsitan

Belkə şikayət var? De, kimdən, nedən?

Nizami

Çoxdan gileyliyəm mən zəmanədən.
Bu dövran deyildir, qara zindandır,
Əlində boğulan yazıçı insandır!..

Axsitan

Nə çıxar deməkdən ey insan, insan,
Özünün səmtinə axacaq zaman...

Nizami

Eyb etməz, ac desin qoy mənə şahlar,
Mənim könül kimi bir dövlətim var...
Xəzinəm ilhamdır, açarım qələm,
Nizami, Nizami söyləyir aləm.
Daxmada ölsəm də bir gün kimsəsiz,
Sabah güləcəklər buna, bilin siz.

Vəzir

Yüksəkdən başladı bu avazını.

Nizami

Mən uşaq deyiləm, sən yum ağızını.

Axsitan

(vezirə mehriban bir tərzdə)

Bənd olma, şairdir, dəliqanlıdır,
O bir dənizdir ki, hey tufanlıdır...

(sonra üzünü Nizamiyə tutaraq)

Bəs dastan haqqında nədir fikriniz?
Əger başlasanız inanın ki, siz,
Onun hər sözünə bir mükafat var,
Çox sevir şairi, şeiri şahıar.
Ən böyük ənamlar alacaqsınız,
Sarayda baş şair olacaqsınız.
Farsın kəlamilə bəzə o qızı,
Gövhərlə parlasın, hər sözün ağzı!

Nizami

(düşüncəli və ağır bir tərzdə)

Mən türkəm, deyiləm sırgalı bir gül,
Ölerəm, bu əmri etmərəm qəbul.

Türkün qılıncı tek itidir sözü,
Əfsus, öz qədrini bilməyir özü!..
Şahname yazmağı bacarmırıram mən,
Çünkü tərif demək gelmir əlimdən.
Ürəyin odunda yanmasa esər,
Sözdə zinət olmaz, qələmdə kəsər!..

Axsitan

Bu tərif deyildir, bir həqiqətdir,
Vətənə, sənətə böyük xidmətdir.

Nizami

Şahlardan nə görmüş bu yazıq vətən,
Yaxşı bax, bayquşdur dörd yanda öten,
Onlarda görnədim soxavət, hüner,
Dad çəkir şahların əlindən eller!

Axsitan

Şahın qarşısında az danış bir az.

Nizami

Qoşqarı qılıncla dağıtmaq olmaz.

Axsitan

Səni de Xaqani çıxarıb yoldan,
Bilin ki, açıbdır ağızını şabran.
Divarlar soyuqdur orda buz kimi!..

Nizami

Yeyin ürekleri siz quduz kimi
zindanlar gücüne yaranmır sənət,
Pula satılmamasın görək mehbəbet!
Aldınız əlimdən doğma dilimi,

Ala bilməzsiniz, şair könlümü!
Böyük insanların şairiyəm mən,
Yazırıam qəlbimin istəklərindən.

Axsitan

(kinaya ilə)

Kimlerdir o böyük insanlar görək?

Nizami

Nüşabə, İskəndər, Əflatun, Babək!

Axsitan

Maşallah; İskəndər, Nüşabə, Babək.

Nizami

Çör-cöp yox, dağları qaldırır ürek!

Vəzir

Şaha söz qaytarmaq olmaz, bir dayan,
İnan ki, özünə quyu qazırsan.

Axsitan

Mənim qüvvətimi anlasın burax,
Qoy bilsin, oğluna hesrət qalacaq!..

Nizami

(saralılmış halda)

Bilirəm, şairi çox sevir şahlar,
Onların dərya tek soxavəti var.
Nə etsən etginan, qorxmayıram mən,
Çünkü yaralıyam çərxi-fələkdən...

Xaqani

Ah, demək onu da boğacaq saray,
Gərək örtülməsin buludda o ay!

Axsitan

(qəzəbli)

Tüstülər, alovlar çıxır başından,
Gərək əllərimi boyasın al qan.

Bu zaman sehnenin dalından ses-küy gelir. Dərbəndi qışqıra-qışqıra sehnəye daxil olur.

Dərbəndi

Xəyanət, xəyanət, xəyanət, aman.

Dərbəndinin dalınca bir dəstə adam da gelir.

Axsitan

Nə olmuş, Dərbəndi, tez eylə beyan!

Dərbəndi

Ey böyük padşah, ey hökmərim.

Axsitan

Nə vardır, tez danış...

Dərbəndi

Yox iqtidaram.
Şahima xəyanət etmiş Mehəmməd.
Özündə duyaraq nədənse cürət.
İstəmiş xanımıə əl atsın bu gün,
Saray camaati görmüşdür bütün...

Gələn adamlar da başları ilə bunu təsdiq edirler.

Axsitan

Gör kimlər yiğilmış mənim başıma,
Bəxt əli qılınclı çıxdı qarşımı!

Nizami

(Dərbəndiyə)

O menim oğlumdur, eyləməz bunu,
Şətə, sənətlə bəslədim onu!..

Dərbəndi

Neyləmək, gözümle görmüşəm fəqət...

Nizami

Oğlum oğurluğu etməmiş sənət,
Yalanlar, böhtanlar qalacaq sizə,
Girərək qurd kimi ürəyinizə!..

Axsitan

Nizamini, şairi etməyin təhqir,
Sözünə məsuldur, o yaxşı bilir!..

Dərbəndi

Şahim, qızınız da görmüşdür bunu,

Axsitan

Yaxşı olmayıacaq bu işin sonu!
Tez olun, onları gətirin bura,
Xain kim olmuşsa, çəkilsin dara!..

Mehəmməd, Hicran, İntzar gelirlər.

Məhamməd

Nə qılıq, buyurun, böyük hökmdar?

Axsitan

Xəyanət kim etmiş, cdin aşikar.
Kimdir ləkə vuran, təxtü-tacıma,
Kimdir balta çalan bəxt ağacına?!

Məhamməd

İnanın, saraya gəldiyim gündən,
Öz temiz qəlbimlə yaşamışam mən...

İntizar

Şahim, aldanmayın, bunlar yalandır.

Məhamməd

(Dərbəndini göstərərək)

Böhtanlar deməkdə o pəhləvandır!..

Axsitan

(hırslı)

Düz deyin, hər sözün bir sərhədi var.

Məhamməd

Nə varsa söylədim, böyük hökmdar.

Vəzir

Məncə Məhəmməddir günahkar buna,
Heç yalan danışmaq yaraşmır ona.
Hər şeydən böyükdür şahın namusu.

Məhamməd

Günahım temizlik olmuş, doğrusu.
Menim öz sevgilim, öz ürəyim var,
Könlümün yanında bir çiçayım var.

Axsitan

Baş tapa bilermi dincəyen sizi,
Şeytan da anlamaz kəloyinizi...

İntizar

And olsun qəlbime, məhəbbətimə...

Axsitan

(Hicran)

Söylə, ne bilirsən bu işdən, Hicran?
Xəyanət kim etmiş söylə onlardan?

Hicran

(utancaq)

Şah baba, bilmirəm.

Axsitan

Di, danış söylə.
Necə olmuşdursa, aç bəyan cyle!..

Dərbəndi

Hicran söyləyəcək, deyəcək yəqin,
O safdır, qəlbində yurd salmamış kin.

Hicran

(kəsik-kəsik)

Şah baba...

Axsitan

Utanma, utanma görək.
Az qala partlaya sinəmdə ürek.

Hicran

Şah baba, Məhəmməd eyleməz bunu,
O mənə vermişdir çünki könlünü...

Axsitan

(həyəcanlı)

Könüldən, sevgidən danişır bunlar!..

İntizar

Menim də qəlbimdə qopdu tufanlar...

Axsitan

Mən görək yandırıım od vurub bura,
Dəhşətdən zəlzole düşə dağlara.
Qayalar kül ola, syana sesimdən,
Həle ölməmişəm, Axsitanam mən!..

Nizami

Siz də sevmişiniz yeqin bir zaman,
Sevon ürəkləri mehv etməz insan!

Axsitan

Gör kimlər göz dikiib şahın qızına!..

İntizar, Hicran gedirler.

Məhəmməd

Könül ixtiyarsız vuruldu ona.

Axsitan

Kiriycin, kiriycin, dağılin yetər,
Qəlbimi çeynəyir, didir şübhələr.
O edam edilsin, düşsün zindana!

Vazir

(Məhəmməde)

Xəyanot etmeyin şahlar şahına.

Axsitan

Onun bir də başqa günahı vardır,
Çobana-çoğula o havadardır!

Nizami

Zamandır, səbəbkar məncə bunlara,
Zamandır dil verən o üşyanlara!..

Axsitan

Zamandır! Zamandır! Az daniş bunu,
Bilmedim oğlunun kim olduğunu!
Qurtardı!..

Nizami

Dayanın! Baxın Allaha!..

Axsitan

Şah əmri bir olar, dəyişməz daha!..

Pərda

V şəkil

Xaqqanının evi. Evin yan tərəfində yaşıł bir yer. Səhərdir. Evdən yaşıllığa kiçik bir pillekən enir. Nizami və oğlu yaşıllıqda söhbət edirlər.

Nizami

Nə könlə sirdəş var, ne qəlbə hemdəm,
Nə şair ruhunu oxşayır aləm.
Nə verir təsəlli bu dünya mənə,
Üstümə qurd kimi düşüb zəmanə.
Kime el verirəm kəsir elimi,
Dövranın gərdişi eyir belimi.

(Göydəki buludları gösterir)

Onlar da qaçırlar öz yerlərindən,
Yurdsuz buludlara oxşayıram mən!..

Məhəmməd

Bu gün kədərlisən, atacan, yenə,
Qoy ezbər verməsin, bu dərdlər sənə.
Sən açdırın dünyanın gözünü sözlə,
Sən baxdırın aləmə bir açıq gözlə.
Duyaraq dərdini önce insanın,
Güldü günəş kimi hər bir dastanın.

Nizami

Sənin taleyindir yandıran məni,
Mənə çox görürler, can bala, səni.
Görünür, muradsız ölücək ürək,
Deyirdim oğluma toy edəm gərək...

Məhəmməd

Belke də... Vəfasız deyilsə Hicran.

Nizami

Yox, oğul, vofasız deyil, o inan.
Vofasız şahlıdır, zamandır, bala.
Onlardır sebebkar daim bu hala.
Qızla satılır indi məhəbbət,
Əllərdə saz donur, dillərdə söhbət.

Məhəmməd

Bilmirəm heç niyo sevdim mən onu?
Mən bclə bilmirdim eşqin yolunu.

Nizami

Sev, oğul, sevgisiz bir heçdir insan,
Sevginin üstündə qurulmuş cahan,
Üfüqden qızaran güneşə bir bax,
Aşıqdır, dünyaya işiq salacaq.
Aşıqdır, baş alıb o gedən sular.
Aşıq olmasalar axarmı onlar?
Bax seviniş, dərdlidir bağçada bülbüл,
İşvəylə, naz ilə ona baxır gül.
Odur ki, bahardır, açılmış çiçək.

Məhəmməd

Sevgi başdan-başa məşəqqətlidir.

Nizami

Onunçun hər şeydən o qiymətlidir.

Bu vaxt Xaqqani və Sona xala evin pillekənindən aşağı düşürlər. Onlar Məhəmmədle Nizaminin çox semimi söhbət etdiklərini eşidib dururlar.

Nizami

Ah, gənclik gözümdə canlandı yenə,
Mən də çox dözinüşəm eşqin dərdinə.
Mən də çox çıxmışam, yar sorağına,

Səhər şəh düşəndə çay qıraqına;
Cananın zülfünə sözlər demişəm,
Bəzən kədərlənib qəm də yemişəm.
Məhəbbət ölmeyən əbədiyyətdir,
Onun da beiyi, bil, sədaqətdir.
Gənclikdir yaşadan o böyük adı,
Onunla fəxr edir, insan həyatı!..

Sona

Yenə də sevgidən danışır kişi,

Xaqani

Onu da öldürür çörxin gərdişi...
Məhəmməd bir dostdur, qardaşdır ona.
Odur ki, hər nə var, deyər oğluna.
Get, çaydan, çörəkdən, hazırla görək.

(Sona gedir. Xaqani üzünü onlara tutaraq)

Nizami, qardaşım, buyurun gedək,
Sona hazırlayıb Allah verəndən.

Nizami

Qəfəsə quş kimi çırpınıram mən.

Məhəmməd

(uzaqdan gələn Qüruru görür)

Dayanın, Qürurdur, tələsik galır,
Yeni nə vardırsa o yəqin bilir.
Görəsən, nə oldu sevimli Hicran?

Qürur galır

Qürur

Əzizim, əmrini verdi Axsitan,
Seni salacaqlar indi zindana.
Hicran, hey yalvardı-yaxardı ona.

Məhəmməd

Ah, nədir günahı o yaziq qızın?!

Nizami

Sənin də qəlbində qalacaq arzun.
Didib ürekleri, yeyir saraylar,
Şahlarda ədalət, mürüvvətmi var?!
Göz yaşı içərək böyümüş onlar,
Qılıncla hökm edir, oğul, qanunlar!..

Məhəmməd

Ela bil zəhərdir günlərim mənim,
Yıxılr dağ kimi, uçur bədənim.

(Xaqaniye)

Əmican, dözməyir, darıxır ürək,
Nə günah işləmiş deyin o mələk?

Xaqani

Oğul, şox görmüşəm bu zindanı mən,
Bax zəncir yarası getmir əlimdən.
Min qanun sınanmış mənim başında,
Düşmüşəm saraya cavanlığında.

(Nizamiye)

Bilirəm, gelecek duyacaq bizi,
Gelecek sevəcək hər şeirimizi!..

Nizami

Xəyaldır, uçduqca uçur uzağa,
İnsanlıq xəyalla gedir qabığa...

(Oğluna)

Nə bilim, can bala, nə bilim görək,
Kim bilir Yaradan nə göstərəcək?
Bəlkə də mərhəmət gelib qəlbinə,
Şah bənd olmayacaq bir daha sənə.

Qürur

Ondan gözlemeyin heç zaman bunu,
Yaddan çıxarmayın şah olduğunu.

Sona gəlir

Sona

Durmayın, di gəlin, hazırda yemək

Ham: Xaqanının dəlinca gedir. Məhəmməd arxada gedir, ah çəkir.

Məhəmməd

Ne qədər ağırdı sevib, seviləmək
Hicran, Hicran.
Sənsiz gülməyəcək Məhəmməd bir an.

Sona birdən onun dalda qaldığını gördü

Sona

Ay oğul, gəlsənə, nə olub sənə?
Azarın, bezarın qoy gəlsin mənə.
Dərd çəkmə, anya oxşayır qızlar;
Onların həm bali, həm tikəni var.

Məhəmməd

Axsitan zindana salacaq məni,
Hiçqırıq boğacaq o məhbubəni.

Sona

Qırx illik dostluğu vuraraq yere,
Əmini o saldı ağır dərdlərə.
Qurddan töreyənlər, qurd olmaz məyər?
Nə bilim İlahi bir tədbir çəkər.

Onlar asta-asta pillaşanlərlə çıxırlar. Sona axura qalır. Bu vaxt çoban gelir. Sonanı
görüb sevincə

Çoban

Salam, Sona xala!

Sona

Sənsən, ay bala?
Səndən uzaq olsun hər dərd, hər bəla...

Çoban

Xala, Yasəməndən mənə bir xəbər,
Beynimi, qəlbimi yeyir qəm, kədər!..

Sona

Körpə tərlən kimi yazıq dardadır,
Gecə də, gündüz də intizardadır.
Ah, görüm sarayı qalsın virana,
Şah onu hədiyyə verir İrana!..

Çoban

Hədiyyə. İrana. Yazıq Yasəmən,
Hələ ölməmişəm bu dağlarda men!

Çox sağ ol, ay xala, söyledin bunu,
İnan, unutmaram ömrüm uzunu!..

(O, Sonaya baş eyib gedir. Sona onun dalınca)

Sona

Ona kömək eylə böyük yaradan,
Könlü yasdan çıxsin, qəlbi qaradan!..

(Sona otağa girir)

Sehne bir müddət boş qalır. Bir az sonra üç nəşər saray əsgəri gelirler.

Birinci Əsgər

Adamın ürəyi gəlmeyir, vallah,
Bilmirəm nə deyim, bu zalim şah!..
Bu cüre oğlana zindan yaraşmaz.

İkinci Əsgər

Vəzifə başında az deyin bir az,
Bu şahın əmridir, aparaq gərek.

Birinci Əsgər

Hele sevgilisi, o gözəl mələk,
Bunlar dərd olacaq böyük şairə.
Ah, torpaq, aralan, mən girim yerə,
Onun gözəl, göyçək dastanları var.
Oxuyur şeirini gəlinlər, qızlar,
Çox sevir oğlunu, onsuz durarmı,
Şairin qəlbini dəymək olarmı?

İkinci Əsgər

Az danış, az danış, di çağır gərek,
Səslə Məhəmmədi biz gedək gərek!

Üçüncü Əsgər

Kəndlinin damarı tutmuşdur yenə,
Sözsüz baxmalıyıq biz şah deyənə!

Birinci Əsgər

Kənd şair yetirir, saray öldürür,
Dünyanı hər zaman günəş güldürür,

İkinci Əsgər

Az danış, az danış, di çağır gərek,
Səslə Məhəmmədi, tez gedək gərek.

Birinci Əsgər

Çağırram atası çıxsa eşiyə
Bir söz deyəmmərem mən o kişiye?

İkinci Əsgər

Böyük hökmədara etmə xəyanət,

Birinci Əsgər

Sizlərdə xalvarnan olur mehbəbat.

İkinci Əsgər

Bu ki, lap xaindir, danışma alçaq,

Birinci Əsgər

Xainler çox gözəl yaşayır ancaq

İkinci Əsgər

Şahın əsgəriyik, nökeriyik biz,
Ona sadıqlikdir her vəzifəmiz.

Birinci Əsgər

Məhəmməd zindana düşməsin gərək!

Üçüncü Əsgər

Sən şahın əmrini saymursan demək?

Birinci Əsgər

Men saymırıam, bəli.

İkinci Əsgər

(Əlini düşünə döyür)

O üşyan eyleyir, ölməmiş Əli
Xain ölməlidir, çək qılınçını,
Kim meğlub olarsa qoy çıxsim canı!

Birinci Əsgər

Sarayda olsam da, mən kişiyəm, gel,
Sənsə namussuz ol, dövlətdən, yüksəl!

(Onlar qılınc çəkib vuruşurlar).

Üçüncü Əsgər

Salın qılıncları.

Onlar dayanırlar... səsə evden Nizami, Xaqani çıxır.

Nizami

Bu nədir, qardaşlar? Nə edirsiniz?

İkinci Əsgər

Belə etməliyik şah yolunda biz.

Üçüncü Əsgər

Xaindir, qoymadı köçsün dünyadan!..

Birinci Əsgər

Məncə yaşıatmağa yaranmış insan!..

İkinci Əsgər

(Əlindeki fermanı Məhəmmədə verərək)

Buyurun, hökmədar vermişdir ferman,
İndi getməliyik, gözləmir zaman...

Məhəmməd fermanı oxuyur, atasının üzüne baxaraq

Məhəmməd

Demək ki, zindana düşməliyəm mən?
Bilirdim, bu gələr şahın əlindən.

(Əşgerler onu aparmaq isteyirlər. Nizami sarsılmış halda)

Nizami

Dayanın, dayanın, durun, cəlladlar,
Gözümün işığı bircə oğlum var!

Xaqani

Amandır, dəymeyin, son pənahına.
O bir ilhamdır ki, verilmiş ona!..
Onunla yaranmış böyük əsərlər,
Deyin ki, tapmadıq, yoxmudur hünər?..

Üçüncü Əsgər

Şair, ləngitməyin, dayanmaq olmaz,
Böyük hökmədarın əmri pozulmaz.

İkinci Əsgər

Bizim işimiz var, buraxın gedək.

Nizami

Gör nələr töredir bu zalim fələk!

Məhəmməd

Ata, sən bənd olma, getməliyəm mən,
Biliyəm ağırdır bu iş ölümdən,
Neyləyək, belədir vəfasız heyat,
Qayıt Gəncəmizə əsərlər yarat!

Nizami

Mən hara qayıdım, aman, can bala,
Ümidim, pənahım, mehriban bala!
Səni də çox gördü mənə Axsitan
Neyləyim, milçeyi fil etmiş zaman!..

İkinci Əsgər

Şairim, unutma bir əsgərik biz,

Nizami

Qorxmayıñ, alınmaz böyük rütbəniz!

İkinci Əsgər

(Məhəmmədin əlindən tutaraq)

Buraxın, hirslenər böyük hökmədar...

Xaqani

Yazıqlar, sizin ki, bir qarınız var!

(Hər iki əsgər Məhəmmədin qolundan yapışırlar)

İkinci ve Üçüncü Əsgər

Qurtarın, qurtarın, yaramaz daha
Xeyanət etmerik, biz böyük şaha!..

Məhəmməd

Ata, son dəfədir, gel öpüşək, gel.
Dünya sədaqətə olmasın engəl.
Bəlkə görüşmədik kim bılır bunu,
Unutma oğlunun, ata, ruhunu!

(Onu atasından aralayıb apanırlar. Nizami onun da hincə)

Nizami

Dağıldı her ümid, uçdu hər dilek,
Açımsıdır qapını amansız külək!
Ah, neçin doğuldum bu dünyada men,
İnsan bir cəsəddir, zəmanə kofon!
Heç kəs oğul dərdi, görməsin aman,
Sinəndə ağlayır sanki bir ümman!

Pərdə**VI şəkil**

Axşamdır. Şamlar yanır. İntizar təkdir. O çox perişan görünür.

İntizar

Özüm də bilmirəm nə eylədim mən.
Diksiniň üreyim öz eməlimdən.
Günahsız zindana düşdü Məhəmməd,
Məni öldürəcək hər zaman bu dərd!..
Günbəgün saralır, solur camalıım,

Ah, neden böylə təz dəyişdi halim?!
Yedi gəncliyimi, yordu ehtiras,
Oxşamır ruhumu bu nazəndə yaz!..
Yaşamaq mənasız bir şeydir mana,
Neyleyim, mən sirdəş olmadım ona!..

Axsitan

(gelir)

Yenə pərişandır Dərbənd gözəli?
Onu tək yaratmış xilqətin eli!
Söyle, ne olmuşdur sevimli nigar,
Neçin kədərlidir maral baxışlar?

İntizar

Heç bir şey... Deyəsen, xəstəyəm bir az.

Axsitan

O hansı dərddir ki, dəva tapılmaz?
Qocalmış olsam da inan ki, yenə,
Pərestiş edirəm gözəlliyyine!..

İntizar

Pərestiş!.. Pərestiş!.. Nə var ki, daha.

Axsitan

Utanma, dərdini aç, söylə şaha.

İntizar

Çoxmu isteyirsən məni doğrudan?

Axsitan

Şübhə yaraşmayırla heç sənə, canan!
İnsan qocalıqca daha çox sevər,
Zənnimcə, görmüşdür eşqimi dilbər!

İntizar

Nahaq, zülm etməyin incidir məni,
Qorxuram hörmətdən salalar səni!

Axsitan

Mən qəlbim deyəni etmişəm ancaq...

İntizar

Bütün Şirvan ehli təşvişdədir bax;
Deyirlər Məhəmməd düşüb zindana,
Zənnimcə bu layiq deyildir sana.

Axsitan

İntizar! İntizar!.. Neyləyer onlar?
Mənim öz istəyim, öz əməlim var.
Tökülün, deyərək omr etsəm eyer,
Töküler ulduzlar, boş qalar göyler.
Hökümümlə yaşayır Şirvan mahalı,
Qoy fikir yormasın gözəl maralı!..

İntizar

Sonra bir şey çıxar, azad et onu,
Nizami çox sevir birçə oğlunu!..

Axsitan

(Bu sözlərdən şübhələnərək)

Nizami əmrinə qarşı durarken,
Qəlbinə bir yara vurmaliyam mən!..

İntizar

Sözünü yerəmi!..

Axsitan

Dü yaxşı, baxaram, görək...
Bununla özünü yormasıñ mələk!..

İntizar

Sözümüz yerəmi?..

Axsitan

Salmıram, inan,

İntizar

Hər nə demişdirlər, etmiş Axsitan!..

Axsitan

Söyledin xəstəyəm... get dincəl bir az.

(O, İntizarı zəpnir. Sonra özü düşüncəli haldə qayıdır)

Düzdürmü, qadına inanmaq olmaz?!
Bəlkə də Dərbəndi anlamış bunu,
Məhəmməd bir əsir elemiş onu?!
İçimdə ilan tek şübhə dik durur,
Üreyim yenə de şiddətə vurur?
Bəlkə də qocalıq xoş gəlmir ona?!
Qarşı durmamışam bir arzusuna!
Yox, qəlbim, şübhənin çıx zindanından,
Eşqinə xəyanət etməz bu canan!..

Vəzir gelir

Vəzir

İranlı qonaqlar durmuş müntəzir!..

Axsitan

Qəlbimdə buz kimi bir küleğə gezir...
Çağırın, çox şaddır deyin hökmədar!..

Qonaqlar galırılar

Birinci Qonaq

Şirvan hakiminiə çoxlu salamlar!

İkinci Qonaq

Onun dünya qədər səxavəti var!..

(Onlar şahla görüşürler. Şah razılıq edir)

Birinci Qonaq

Şahımız almışdır məktubunuza,
Teşekkür eymək azdır, doğrusu!..

(Şah məktub verir)

Axsitan

Inanın, çox şadam, çox şadam ki, mən, -
Bize qonaq gəlib dost bir ölkədən!

(Vəzir)

Al oxu, məktubu.

(Vəzir məktubu alıb oxuyur)

Vəzir

Salam olsun size, ey şahi-Şirvan!
Aldım məktubunu... çox şadam, inan.
Qoy daim ucalsın textü-tacınız,

Heç balta görməsin bext ağacınız!..
Mənuçöhr varisi, böyük Axsitan.
Seninlə foxr etsin hemiše Şirvan!
Xoş gündə, pis gündə qoy var olaq biz,
Döyüşdə siz olun ilk sərkərdəmiz!..
Daş-qasıla bəzənmiş bir kəmərim var –
Onu göndərirəm size yadigar!..
Yaddan çıxmayacaq bu dostluq bir an,
Sizə minnətdardır hemiše İran!..

İkinci Qonaq məktub oxunub qurtardıqdan sonra işarə edir, kemeri getirirler.
Şah keməri alır.

Axsitan

Şaha bəxşeyişim gözəl bir qızdır,
O yerde çiçəkdir, göydə ulduzdur!
Maraldır... böyümüş Şirvan dağında,
Bülbul tek oxuyur yaşıł bağımıda
Axır baxışları piyalə kimi,
Gülür yanaqları şux lalə kimi!..

(üzünü vəzirə tutaraq)

Sabah xanəndələr versin səs-səsə,
Getsin şahənşaha o gözəl koniz!..

Birinci Qonaq

Hər zaman çox olsun səxavətiniz!

(onlar gedirlər)

Axsitan

Yıxdı Nizamini verdiyim ferman,
Artıq düşəcəkdir dağın başından.

Oğlu zindandağı... Dünyadan köçür,
Atadır, gözüne qaranlıq çökür...

Vəzir

Onun vüqarını bu qırar ancaq,
Zənniməcə, dastanı indi yazacaq!

Axsitan

Bəs necə, şahların nəslindənəm men.
Sixsam yaş töküller daşın gözündən!
İstədi baxmasın şahın əmrinə!

Vəzir

Durmaz, yanınıza geləcek yeqin!

Axsitan

Qoy bilsin, hakimi mənəm ölkənin!

Xaqani telesik içəri girir. O, şaha

Xaqani

Aman! Dağlamayın şair qəlbini,
Sevir Alläh qədər Məhəmmədini...
Cavandır vurulmuş Hicrana əlbət,
Əzəldən qanuna siğmir məhəbbət.
On gündür ayrılib kağız, qələmdən,
Qurtarın siz onu qəmdən, ələmdən!..

Axsitan

Dastanı alımı görək boynuna?

Vəzir

(şaha)

Yazarsa, mərhəmət eyleyin ona.

Xaqani

Şair ilhamile yaşasın gerek,
Qılınçın gücünə danışmır ürək.
Oxuyur şeirini hər tərəf, hər yan,
Onun sonətinə baş əyir İran!..

Axsitan

Yazmasa, oğlundan çıxacaq əli!

Nizami telesik içəri girir.

Xaqani

(hırslı)

Darıxına, uçacaq zülmün heykeli!

Nizami

Söz açma, qardaşım, söz açma ona,
Onlar ne vermişdir Azərbaycana!

(şaha)

Polağı sanmayın mum kimi yumşaq,
Vüqarlı böyütmüş məni bu torpaq.
Kəpezin qoynunda böyümüşəm mən!
Almışam dərsimi bəbeklərimdən!

Axsitan

Demək ki, sözümdən çıxırsan yenə?

Vazir

Şair! Baxmalısan şahın emrinə!

Nizami

Mən hara! Şah hara? Yaxşı baxın bir,
Günəş gelən zaman qaranlıq gedir!
Ədalət, məhəbbət axtarır qəlbim,
Neyləyim, qırılmış sazında hər sim!

Axsitan

Bu tərslik çox baha oturar inan?

Nizami

Sabah dağılacaq bu çən, bu duman!
Dövrün daş qəlbində bir gövhərəm mən,
Yenə çıxacağam zülmət içindən!..

Xaqani

Gələcək namusla sevəcək onu,
Bu yer əziz tutmuş hər vaxt oğlunu!

Axsitan

(hırslı)

Əmr edin qurulsun qoy dar ağacı.
Parlasın şöhrətlə şahların tacı!
Qoy qalsın ömürlük oğluna həsrət,
Düşsün alov'lara, yansın məhəbbət.

Nizami

Öldürün! Sizindir bu taxt, bu dövran,
Şaha yalvarmamış Nizami bir an!

Nizami və Xaqani çıxırlar.

Axsitan

(Nizamının dalınca baxdıqdan sonra)

Gör kimin oğlunu sevmişdir qızım?

(kiçik pauza)

Bes, vezir qelbimde qalacaq arzum?
De görün Dərbəndi bacarmaz bunu?

Vəzir

Bu gün başqa sayaq görmüşəm onu.

Axsitan

Necə?

Vəzir

O da məcnun olub düşüb çöllərə.

Axsitan

Kime aşiq olub?!

Vəzir

Qızınız Hicrana... o şüx dilbərə...

Axsitan

Ah, nankor, namussuz!.. Görürsən o da!..

Vəzir

Şahim yaxşı adam azdır dünyada?

Axsitan

Gör kimlər yığılib, mənim başıma
Bəxt eli qılınclı çıxdı qarşuma!

Yerlər də, göylər də düşməndir mana,
Kainat gözümüzde dönmüşdür qana!..

Vəzir

Şahim, gecə keçmiş dincəlin bir az,
Gülsün bextinizə çiçəkli bir yaz.
Siz, böyük şahsınız, hökmədarsınız,
Bu dünya durduqca siz də varsınız...

Vəzir onu yataq otağına aparır. Şahı qoyub qayıdır. Səhnə bir qədər qaranlıqlaşır.

Dərbəndi gəlmədi... Gəlmədi axmaq.

(şah tərəfə)

Səni böyrü üstə o nər yıxacaq...
O da bir danadır, kəlləsi boşdur.
Hansınız ölsəniz, yenə də xoşdur...

Dərbəndi elində qılımcı laübəli haldə gelir.

Gəldimmi, qardaşım? Ay yazıq, yene,
Başqası göz dikmiş sonin sevginə!

Dərbəndi

Son şaha dedinmi sevir Hicranı?

Vəzir

Dərbəndi... Dərbəndi... Adil şah hamı?

Dərbəndi

Söylə nə olmuşdur?

Vəzir

Nə olacaqdır?
Görünür Hicranı şah alacaqdır!

Dərbəndi

Ah quduz canavar... Aman, qardaşım,
Dağıldı hər arzum... Ağriyır başım!..

Vəzir

Sus, yavaş danış bir, dirlə sözümüz...

Dərbəndi

Elə bil nizələr deşir gözümüz.

Vəzir

Bu gecə, şah ölməsə əyer,
Bütün tədbirlərim məhv olub gedər.
Şən toxta özüne... Odur, yatır bax.
Qaldır qılıncını, mehv olsun alçaq!..

Dərbəndi

Ölersəm, bəs onlar, böyük əsərlər?

Vəzir

Eyb etməz, qardaşın yiğib düzəldər.

Dərbəndi

Raziyam, raziyam... İnan, bu saat
Ölüb gedəcəkdir o murdar heyat!..

Vəzir perde dalında gizlenir. Dərbəndi siyirmə qılınc şahın otağına təraf gedir. O,
qapıya yaxınlaşar-yaxınlaşmaz içəridən şahın səsi gelir. Qapı taybatay olur.
Dərbəndi açılmış qapının sağ qolunun dalında gizlenir.

Axsitan

Kimsiniz? Kimsiniz? Boğmayıñ, aman,
Ah, məni öldürür, Məhəmməd, Hicran!..
Mən hələ güclüyəm, Axsitanam mən,
Denizlər qan olmuş mənim səsimdən.
Dağılin, buraxın, ah boğazimdən,
Nədir şiril-şiril bu tökülən qan?!
Bunlar doğrudurmu, yuxumu, nədir?
Yoxsa məni boğan zülmət gecədir?..

Dərbəndi qapının dalından çıxır.

Dərbəndi

Dayan, yuxu deyil, vurmasın gerek,
Bütün sevgiləri öldürən ürək...

Axsitan

Dərbəndi. Bilirdim... Sənsənmə alçaq?
Ah mənim üstümə gələnə bir bax!

Dərbəndi

Onu, sən deyilsən, qılınc bildirər!

Axsitan

(istehza)

Yox birdən, Dərbəndi məni öldürər!

Onlar qılıncla vuruşurlar, Dərbəndi yuxır.

Aldı cəzasını... Söhbət də bitdi!..
O, ölü gəlməşdi, ölü də getdi!

İntizar

Didir üreyimi, yeyir həyəcan...
 Ah, nədir gördüyüm bu qılınc, bu qan?!
 Şahim, nə olmuşdur, de bunlar nədir!

Axsitan

Odur!.. Öz ağızından düşen tikədir!
 Vurmaq istəyirdi... Mən vurdum onu,
 Qoy bunlar sıxmasın sənin könlümü,
 Öləmək istəmeyən, öldürsün gərək,
 Yenə de mənimlə ellaşır fələk!..
 Gör ki mən yığılıb mənim başıma!
 Bəxt əli qılıncı çıxdı qarşıma!
 Göyələr də, yerlər də düşməndir mana,
 Kainat dönmüşdür gözümüzde qana!..
 Qoy aləm bilsin ki, Axsitanam mən,
 Dağlar suya dönür mənim səsimdən!..

(Onlar gedirlər. Vəzir gizləndiyi yerdən çıxıb onun dalinca)

Vəzir

Görünür ölüm də girişmir şaha,
 Uçdu bir ümidi, qalmadı daha!..

Pərdə

VII şəkil

Güllü, çiçekli bir bağça. Bağçanın ortasında gümüş fəvvərəli bir hovuz vardır. Sahədir. Kanız qız hazırlanır neğmə oxuyur. Hovuzun kənarında Kosa ve Sofi Həsən söhbət edirlər.

Kanız qızın neğməsi

Yatan baxtım dursana,
 Nə olubdur de sana?
 Aparırlar elimdən, –
 Ayıırlar gülüməndən.

Bir maraləm dağ hanı?
 O gəzdiyim bağ hanı?
 Tufan qopar, əs, külək,
 İnsafsızdır bu fələk!

Harda qaldı o çoban,
 Qılınc vuran, ox atan?
 Aparırlar elimdən
 Ayıırlar gülüməndən...

Kosa

Yenə də ağlayır yazıq kəniz bax,
 Bağının başına sanki çəkir dağ.
 Neyləyim... dövlətin olsayıdı əyər
 Sənin də qəlbino heç dəyməzdilər...
 Yoxsulsan, beləsən, satılacaqsan,
 Gündə bir qucağı atılacaqsan...

Sofi Həsən

Oğul, bu qanundur qoca dünyada,
 Dağ kimi oğlanlar gedibdir bada.
 Odur ki, göz yumub bu əziyyətə,
 İnsan baxmalıdır əbədiyyətə...

Kosa

Qoy görek, qoy görek... Ay Sofi Həsən
 Elə sən də bizi ora çekirsen?

Sofi Həsən

Nə varsa ordadır!.. Büyük Yaradan
 Bir saf gözəllikle gülür hər zaman.

Dünya vəfəsizdir, de, nə var burda?
Görünməz bir aləm yaşayır orda!..

Kosa

Sənin nə vecinə... bir çöl, bir çadır,
Az yesen, çox yesen bir xurma çatır.
Mənim tək ayrılib evdən, eşikdən,
Bir parça çörəyə heç işləmirsen?
Min cürə müsibət görürem hər gün,
Doğrusu, bezmişəm saraydan bütün...
Görürsen? Ayrılıb nişanlısından.
Bir şaha bəxşeyiş gedir o canan!..

Sofi Həsən

Gel sən də mənimlə ora gedək, gel,
Göylərlə məşgül ol, göylərə yüksəl,
Baxıram gecələr, seyyarələrə,
Açıılır gözümüzde min cür mənzərə.
Bilirəm insanın taleyini mən,
Saysız ilduzların tərpənməsindən.
Yunanda bir alim olmuş qabaqlar,
Bu, ondan qalıbdır bize yadigar...
Kosa

Yox, aşna göylərdə nə işim vardır,
Bu yer də, o göy də qəlbimə dardır.
Əğər qızılın var, azad et onu,
Sevindir bir yoxsul qızın könlünü!

Sofi Həsən

Nə qızıl? Mən şaham, tacirəm nəyəm?
Yaradan bir şamdır, mən pərvanəyəm.
Bütün qızılların anasıdır bax,
Yene ayaqlanır bu qara torpaq!

Mən ona aşiqəm, o ülviyyetə,
Odur ilham verən hər bir sənətə.
Hər şeydə, hər yanda onun özü var
Onun nəfəsi var, onun sözü var!..

Kosa

Gel, qardaş, dərinə salma sən məni,
Yorğunam, yatmadım bütün gecəni.
Gözlə, Nizami də geləcək əlbət,
Mən getdim!.. Onunla edərsən söhbət...

(Gedir. Sofi Həsən onun dalinca)

Sofi Həsən

Yorğunsan... Get dincəl, bir mənanmı var?
İnsan sayılmayı yaratmayanlar...
Ey Tanrı, ey Allah, bilməyirəm mən,
Onu insan deyə xəlq etdin nədən?!
Onun sözleri bitər-bitmez Nizami gəlir. Ona tamasha edir. Saray adamları o
tərəf-bu tərəfə gedib gəlir. Onların vacib bir şey üçün gedib gəlmələri
sezilir. Sofi Həsən getmək istərkən, Nizami onunla qabaqlaşır

Nizami

Neçin hirsəndiniz o yazığa siz?
Dünyada olmayı heç şey sabəbsiz.
Bəlkə savadsızdır, bilməyir dərin
Böyük mənasını siz deyənlərin?

Sofi Həsən

(onu tanımır)

Səndəmi beləsən... Tərk eylə məni...

Nizami

Olmazmı bir qədər dinləyim səni?

Sofi Həsən

Eşitdim Nizami gelib-Gəncədən,
İstədim onunla bir görüşəm mən.
– O şeyxdir... Danışmaq mənasız olmaz,
Dedim ki, ürəyim açılsın bir az...
Görünür getmişdir, gecikdim yəqin,
O bir şöhrətidir bu təbiətin!..

(Getmek isteyir. Nizami əvvəl bilmir nə desin, sonra yan utancaq bir halda)

Nizami

Dayanın, getməyin... Nizamiyəm mən...

Sofi Həsən

Məni aldatmayın, o, sən deyilsən!?
Bir şeyx paltarında o olsun gərək!..

Nizami

Ləbbadəm yoxsa da... o, mənəm, gerçək...!

Sofi Həsən

(onun üzüne menali baxaraq)

Sizdemi düşdüdüz bu saraylara,
İlləm siğışdımı bu dörd divara?
Buraxıb mənəli o sakitliyi,
Söyleyin, sarayda tapdırınız neyi?!

Nizami

Xeyr, saraylara düşmədim bir an,
Əzəldən həmdəmim olmuşdur insan.

Sofi Həsən

Demək ki, atdmız gözəllikləri?

Nizami

Sofilik, əxilik ozəldən bəri
Bir məslək olaraq dar gelmiş mana,
Başqa yol lazımdır indi insana!..

Sofi Həsən

O nedir? Nə yoldur, söyləyin gərək?

Nizami

İnsan qılınc çekib vuruşsun gərək!
Hər zülüm döş gərib açmasa meydan, –
Haqqı tapınayacaq bu yaziq insan!..

Sofi Həsən

Kiriycin, kiriycin... Tökülməsin qan,
Xudanın eşqiylə dolansın cahan!..

Nizami

Dövrün çaldığını anlayın bəri,
– Kim qızıl gəzirse, yarır dağları!..

Sofi Həsən

(onunla görüşə heysilənir kimi)

Sağ olun!.. Çöllərin aşiqiyəm mən,
Min məna tapıram hər gecəsindən...

Gedir. Xaqanı gəlir. Nizami onun
dahncı menali-menali baxır

Xaqani

Burda Sofi Həsən deyirlər ona.
O, aşiq yaranmış bu asimana!..

Nizami

Yazıqlar... Səhrada nicat tapırlar,
Menasız olsa da bir mənası var!..

Bu zaman xanonde səsi gelir. Səhne adamlı dolur. Şah, vezir, golmiş qonaqlar
görünürər. Kəniz qız çox pərişandır. O, şahın ayaqlarına
düşüb yalvarır.

Kəniz

Sən Allah, sən Allah!.. Deymeyin məna
Aman, göndərmeyin məni İrana!
Mənim öz sevgilim, öz nişanlım var,
Yazığam, çəkməyin sinəmə dağlar!..

Axsitan

Qız, bəsdir, ağlama!.. Ayağa dur sən,
Üroyim yumşalmaz... Bil, gedəcəksən!
Olarsan bir böyük şahın həromi,
Lezzətələ vurarsan başa aləmi!..

Kəniz

Bəs mənim nişanlım? O igid çoban!

Axsitan

Qurtardın çobanın patavasından!

Kəniz

Yazığam, dəyməyin, qurtarın məni!

Vazir

Böyük şah baş hərem edəcək seni!

Kəniz

(ona, buna yazıq-yazıq baxır)

Deyirlər Gəncədən şeyx gəlib, hanı
Osa da qurtarsın yazıq insanı!

Nizami

(Kənizi ayağa qaldırır)

Dur, qızım! Ağlama, ey bəxti qara,
Sənjin de gül ömrün tutuldu xara.
Bəsdir, sizildama, alışdı sinəm,
De nedir, istəyin, ey taleyi kəm?!
Bir şeymi umursan, de zəmanədən?
Çox yaxşı bələdəm bu dövrəna mən!..

Axsitan

Yeter, damışmayın... buraxın onu...

Nizami

Unutma bir yazıq kız olduğunu!

(o, belindən kemərini açır)

Bu onun qiyməti... buraxın getsin,
Güldür, bülbülüyle murada yetsin!..

Axsitan

Satılmış, bəxşeyiş verilir şaha.

Nizami

Dünyaya bir sözüm qalmadı daha!
Bəxşeyiş verilir canlı bir insan,
Təfə hikmətinə, ey çərxi-dövran

(O, bir saray əsgərinin belindən qılınçı çəkib kənizə verir)

Qızım, Nüşabənin bacısınan sen,
Al, qoru haqqını her bir düşməndən!..

(Ortada teşviş emələ gelir. Kəniz qılınçı alır.)

Kəniz

Əllərim titrəyir... titrəyir... ata!..

Nizami

Bir açıq gözlə bax sən bu heyata!
Bil ki, qorunmaqçının bağçada her bir
Qızıl gül ciyində tikan bitirir!..

Bu vaxt ucaboylu, enlikürek, siyirmeqilinc bir çoban gelir. O, düz adamların ortasına yetirir, hamarı heyət bürüyür.

Çoban

(kenizi görerek)

Yasəmən!.. Yasəmən!..

Yasəmən

Səni gözleyirdim daş qəfəsde mən,
Görünür bivəfa deyilmiş çoban!..

(ağlayır)

Çoban

Ağlayıb qəlbimə dağ çekmə aman!

Yasəmən

Bəxşeyiş verirlər məni bir şah!..

Çoban

İnan ki, zərbimdən uçaq bu dünya!

(Şah)

Şahım, bu yerlərin öz adəti var,
Namusla yaşamış bizim babalar!..

Nizami

(Xaqaniye)

Qardaşım, Xaqani, sən ona bax bir,
Sanki dağ yerində torpenib golir!
Onda Ferhadımın şücaeti var!

Xaqani

O dağlar oğludur, sədaqəti var!

Axsitan

Onu rədd eyleyin... gedəcək kəniz!..

Çoban

Çarıqlı olsaq da, namusluyuq biz!..

Çoban: Yasəməni aparmaq isteyir. Əsgərlər ona mane olur.
Vuruşma düşür. Bir neçə əsgər yaralanır.
Şah, vezir özlerini itirirler.

Vəzir

(şaha)

**Şahim, o güclüdür... bir pəhləvandır,
Sarayı uçurur, durun, amandır!..**

(Vurus dayanır)

Axsitan

(bir qədər düşündürək)

Verəm nişanlınu... bir şərtlə fəqət...

Çoban

Canımı alsa da xoşdur məhəbbət!..

Axsitan

**Damda bir pələng var... öldürsən oyər,
Özünün olacaq o nazlı dilber!..**

Yasəmən

(şaha)

Şahim, qəsd etməyin ona, amandır.

Xaqani

Qızım, heç qorxma sən, o pəhləvandır!..

Axsitan

(çobana)

Çoban, razısanmı?

Çoban

Raziyam, ey şah.

Yasəmən

Kömək et, Allah!

Axsitan

Aparın onu!

Çoban

Belkə xoşbəxtlikdir bu işin sonu!..

(Çoban Yasəmənə baxıb gedir. Onu aparırlar)

Vəzir

(şaha)

Sağ çıxmaz... kənizi aparacaqlar...

Kəniz

Onu böyütmüştür qartalı dağlar!

Xaqani

**Kim bilir, no oldu biçarə çoban?
Ah, yaziq məhəbbət. Ah, yaziq insan!**

**Çoban sağ eli ilə bogulmuş pələngi qaldıraraq götürür.
Hamunu təəccüb götürür.**

Çoban

(şaha)

Bu da, bu, böyük şah... Nə sözünüz var!

(Pələngi onun ayaqları altına atır)

Axsitan

Apar, özündür o güzel nigar!..

(Sonra veziri kenara çekerek)

Vozir, o tehlike olacaq bize!
Əsgərlər öldürsün gelib üz-üzə!

Çoban Yasəməni alb yola düzəlir.

Nizami

(çobana)

Get, oğlum, sədaqət yaraşır sana,
Alqış bu torpağın igid oğluna!

Axsitan

(əsgərlərə)

Qoymayın sağ getsin... öldürün onu,
Çekin qılıncları, kəsin yolunu!..

Çoban Yasəmənle bir az uzaqlaşırken,
əsgərlər onun dañınca düşür.

Birinci Əsgər

Ey, dayan, bir dur!

Çoban

(sesi gelir)

Kim yaxın gələrsə, bil həlak olur!..

Onlar vuruşa-vuruşa yenidən sehnədə görünürler. Çoban qızı qoruyur. Birdən oxla
vururlar. O, Çobanın qolu üstüne düşür.

Çoban

(vuruşa-vuruşa)

Yasəmən!.. Yasəmən! Yaziq Yasəmən!..

Yasəmən

Çoban, igid çoban... məhv oluram mən.

(iki-üç əsgər Çobanın üstüne golir)

Çoban

(onlara)

Çekilin!.. Ölməmiş, o sağdır, aman...

Vuruşa-vuruşa sehnəden çıxırlar.

Nizami

(çobanın dañınca baxaraq)

Nə günler yaşayır gör böyük insan!
Altı xeyalını payız dumani...
Bəs mənim ümidi, Məhəmməd hanı?
Onun da sevgisi dağlıdı belə,
Tutuldu o gülüm acı bir yelə!..

Xaqani

Bu axşam Məhəmməd asıl dardan,
Mərhəmət görmədik pərvərdigardan.

Nizami

Ah, nələr çekmədi yazığın başı,
Ömür sarayının tökülür daşı.
Saralır gözümüzde çiçəklər, otlar,
Elə bil üstümə gəlir buludlar.

Pərda

VIII şəkil

Sıldırıım dağlar arasında bir düzənlilik. Axşam üstüdür. Dar ağacı qurulmuşdur.
Dar ağacının yanında iki məzarçı bir məzar qazır. İş qurtarmaq üzrədir. İkinci və
Üçüncü sərsy əsgərləri golirlər.

İkinci Əsgər

Tez olun!.. Tez olun!

Üçüncü Əsgər

Şah gələcəkdir,
Bunlara sevinib, o güləcəkdir!..

Birinci Məzarçı

(mənəfi)

Ölümle sevinməz insan üreyil!

İkinci Əsgər

(acıqlı)

Qəlbində qalmasın şahın dileyi
Bu onun əmridir!..

İkinci Məzarçı

Bilirik, bəli.

Üçüncü Xidmətçi

Qoy bunlar gəlməsin sizə gülməli,
Tez olun!.. Tez olun!..

Birinci Məzarçı

Biz senetkarıq.
Şah hara əmr etse, biz orda varıq.

(Əsgərlər gedirlər. Məzarçılar öz işləri ilə məşğul olurlar)

Birinci Məzarçı

İndi çəkilecək Məhəmməd dara,
Daş ürək veribdir Tanrı şahlara.
O, şahın qonağı olsa da belə,
Həmişə yaxşılıq etmişdir ele...

İkinci Məzarçı

Kəndlinin xətrini çox istəyirdi,
Vəzirə, onlar da candır, deyərdi.
Qoymazdı vergiler çoxalsın, artsın,
Hər yetən kəndlini bir yana dartsın.

Birinci Məzarçı

Ne bilim belədir... cavandır yazıq
Zəhrimər axşam da yetişir artıq.
İnsan ot kimidir, göyərir, solur,
Hamı torpaqdandır, torpaq da olur...
Şahın özünə də gələcək növbət,
O da bir kəsəyə dönəcək elbet.

İkinci Məzarçı

Bıçarə Hicramın nödir günahı?
Titredir yerləri, göyləri ahi.
Şahın qəzəbinə o qurban oldu,
Tez yanılıb tez sönən bir şamdan oldu!..

Birinci Məzarçı

Qurtardıq, gəl gedok... nə işimiz var,
Bizi bir qanundur, gələn fərمانlar.

II Məzarçı

Fərمانla yatdıq biz, fərmanla durduq,
Ömrü bu peşəyələ biz başa vurduq.

(Gedirlər. Nizami və Xaqani galırı)

Nizami

Qoy onu son dəfə görüm mən barı,
Əziz Afaqının ilk yadigarı
Bu gün verilecek bu soyuq yero,
Dərdliyəm, fəryadım çatınır göylərə!..
O da mənim kimi görmədi bir gün,
Uçdu, arzuları dağıldı bütün... .

Xaqani

Nizami, bağımı dağlama sən də,
Tökülür çiçəklər xəzan əsənde!..

Nizami

Övlad ayrılığı yamandır, qardaş,
Əgər mən çəkəni çəksəydi bu daş
Buz kimi eriyib, inan, axardı,
Onun dərya qədər kamalı vardı!..

Səni də, səni də mahv etdi saray,
Başında tufan var, qəlbimdə haray!..

Bu zaman əzan səsi gelir. Nizami sakit dayanıb bu səsi dinleyir.

Nizami

(Xaqaniyə)

Bir zaman dinləyib onun sesini,
Şer tək sevərdi her kəlməsini.
Şahlara ədalet istərdim ondan,
Görünür çox zaman yanılır insan!
Ah, indi qəlbimdə şübhələr vardır,
Ömrümün sarayı nə təmərdir!..

(səs gələn tövə)

Artıq mənasızdır sözün, söhbətin,
Son ilk düşmənisən bəşəriyyətin!..

Xaqani

Dini pərdə sanıb insan gözüne,
Mən də inanmadım onun sözüne!..

Əzan səsi kəsilir. Şah, Vəzir, II və III əsgərlər galırı.

Axsitan

(III əsgər)

Cellada deyin ki, getirsin onu,
Qoy bilsin şahların kim olduğunu!..
Gözlerim qan görsün, ürəyim vursun,
Dünya bir qıl olub önmədə dursun!

— 241 —

Üçüncü Əsgər

Baş üstə, bu saat böyük hökmədar...

(Baş əyib gedir)

Vəzir

(kinaya ilə)

Şairdə yenə də bir əzəmət var...

Axsitan

(dar ağacını gösterir)

Bax budur inaddan doğan nəticə,
Çökmüşdür üzünə qara bir gecə.

Nizami

Gecə bir anadır, övladı sehər,
Onunla işığa yetişir bəşər!..

Axsitan

Sənin ki, övladın öləcəkindi?

Nizami

Onu yer vermişdir... gedir, yerindir!..

Xaqani

Mehəmməd ölsə də dastanlar qalır,
Əsərsiz qəlbəri dumalar alır,
Bu şöhrət, bu mənəsəb kor etdi sizi,
Kor etdi qan içən ürəyinizi!..

Nizami

Bayquş cəlalıdır bu cəlaliniz,
Görüm daşa dönsün bu iqbaliniz!

Ədalət deyərek mən qələm çaldım,
Ədalət görmeyib vaxtsız qocaldım.
Dünya eşitdişə mənim adımı,
Eşidən olmadı bu feryadımı!..

Vəzir

(Xaqaniyə)

Biz nahaq buraxdıq zindandan sənil!..

Xaqani

Sən kiri, kim sayır de insan sonı?
O, ləldir. Olmadı dünyada sərraf,
Qolbi saf, sözü saf, məhəbbəti saf!..

Cəllad təntimis haldə gelir.

Cəllad

Felakət üz vermiş, şahim, felakət!

Axsitan

De görüm hardadır, hanı Mehəmməd?!

Nizami

Mənim terlan oğlum ne oldu, cəllad!

Cəllad

(şaha)

Onu buraxdırıb gizlince Hicran,
Sonra hər ikisi çıxmış aradan!..

Axsitan

Demək ki, qaçmışlar?!

Collad

Qaçmışlar, bəli.

Axsitan

Gərək qan-qan desin colladin əli!
Ah, qızın! Ah, Hicran! Ah, südü murdar!

Vəzir

Bu bir xeyanətdir, böyük hökmədar?!

Axsitan

Əmr edin qoşuna, yayılsın çöle
Onlar keçməlidir bu saat əle!
Deyin qılınc çəkib şah gəlir özü,
Tökülsün torpağa, xainin gözü!..

Vəzir

Səbr edin. Kəndistan qalxar ayağa.

Axsitan

Yağış yox, qan yağsın gərək torpağa!
Kəndistan od tutub odlarda yansın,
Qoy dağlar, dərələr qana boyansın!
Saxlaya bilmirse bir el başını,
Kəsin, it başı tek atın başını!..

Şah qılınc çekir. Onlar gedirlər. Götür qaralır, külek eəir.

Nizami

Nə canda güc qaldı, nə qolda hünar,
Uçdu qəlb otağım yandı seraser;
Nə ürek dayanır, qurtarsın heyat,
Nə dövran fikrimə verir bir qanad,
Nə elim iş tutur, nə qaçıր işden,
Bədbəxt doğulmuşam bu dünyada mən!
Orda bir xaqan var, burda bir xaqan,
Gencə bir zindandır, Şirvan bir zindan!
Kim bilir nə oldu, qaçdimi onlar?
Ömrümün nə ağır macerası var!

Xaqani

Gel gedek axtaraq... kim bilir bunu,
Kim bilir bu dərdin nə olduğunu!..

Onlar gedirlər. Səhnəde müxtəlis səmət qaçan saray eşqərləri görünürler. Götür guruldayır, şimşək çaxır, Məhəmməd başıqçıq Hicranla gəlir.

Məhəmməd

Yoruldun, əzizim... gəl bir az dincəl.

(Dar ağacını göstərir)

Çəkib qılıncını durmuşdur ecel!..

Hicran

(onun sinecini sıxır)

Üreyim döyünür... yaxlaşır ölüm...

Məhəmməd

(onun başını sıqlayıır)

— 244 —

— 245 —

Ölüm də bir sayaq heyatdır, gülüüm!
Biz kamsız getsək də, bir kamdır o da,
Məhəbbət yaşayır, ölmür dünyada.
Geləcək şairlər anacaq bizi,
Şer yaşadacaq bu sevgimizi!..

Hicran

Sel kimi yayılıb çöllərə esgar,
Səni asacaqlar tutulsan eger?..
Budur dar ağacı, bax bu da məzar!

Məhəmməd

Saray bunun üstə tutubdur qərar.
Bundadır onların hər ixtiyarı,
Bundadır şahların dövləti, vari.
Bunlardır yaşadan o xanımanı,
Bunları məhv edən yaziq insanı!..
Atam da ədalət axtarır müdam,
Varmı ədalətli görek bir adam?
Sən qayıt, əzizim... Bari sən yaşa,
Sənin həyat eşqin dəyməsin daşa!

Hicran

Mən hara qayıdım? Gedərmi Hicran?
Qoy udsun da o qar, o boran.

Məhəmməd

(kimlərinse geldiyini görür)

Kimdir o gələnlər? Danışma, dayan!..

Hicran

Ölsem də, səninlə ölcəm, inan!

Məhəmməd

Atamın yanında asılmaram men,
Ölüm istəyirəm o kor fələkdən!..

(belindəki kiçik xəncəri çekir, sonra yena qına qoyur)

Hicran

(adamların geldiyi tərefə baxır)

O şahdird... yanında Qürur və Cəllad!

Məhəmməd

Tarixə ləkədir dediyin o ad,
Gel burda gizlənək.

Hicran

Nə bilim, görək!
Az qala sinəmdə partlaşın ürək!..

Onlar iri bir daşın dalında gizlənirler. Şah, Qürur və Cəllad gelirlər.

Axsitan

Yeqin özərini atdıralar çaya,
Burda bir qaladır hər daş, hər qaya!..

Cəllad

Göye də uçsalar tapacayıq biz!

Axsitan

Hər şey qadirdir bu şah nəslimiz!
Olmasa, Nizami qoy gəlsin bura,
Oğlunun yerinə çekilsin dara!..

Qürur

Şahim, bu dərd olar Azerbaycana,
Yayılib şöhrəti, adı hər yana?!

Axsitan

Qəlbimi bir şübhə yeyir, doğrusu,
Bəlkə İntizarın hiyləsidir bu?!
Yoxsa mənim qızım belə etməzdi,
Pis işlər dalmca əsla getməzdi!

(Collada)

Hər daşda, qayada qurun bir tele,
Onlar quş da olsa keçəcek ələ!..

Gedirlər. Daldə Qürur qalır

Qürur

Ne oldu biçarə, ne oldu görən?
Təkmi qalacağam bu sarayda men?!
Eşqi, məhəbbəti tutuldú xara,
Qaçdır boyat deyə düşdű dağlara!..

(Qürur onlar gizləndiyi daşın dalına gedərkən,
Məhəmməd daşın dahindən çıxır)

Məhəmməd

Ah, sənsənmə Qürur?!

Qürur

Dostum, Məhəmməd.
İçimi qurd kimi parçalayır dərd!
Sizi axtarırlar, təz qaçın, qardaş!..

Məhəmməd

Bizə qala oldu gördüyün bu daş,
Söyle ki, Gəncəye qayıtsın atam,
Məhəmməd ölsə də ölməsin ilham!..
Di sağ ol, qardaşım!..

Qürur

Yaxşı yol size,
Görüm çatasınız niyyətiniz!..

Onlar sıldırmıq dağlara tərəf gedirlər. Səhnədə yenə də o tərəfə – bu tərəfə qaçısan
əsgərlər görünürək. Collad siyirmə qılıncla səhnədən keçir. Qürur tekdir. Nizami və
Xaqani perişan halda gelirlər.

Nizami

(Qürura)

Can oğul, onlardan bir xəbər varmı?
Heç mənim dərdim tek bir dərd olarmı?

Xaqani

Döşündə cılmasa firtına, tufan,
Durulmaz bir dəniz, durulmaz ümman.
Böyük Firdovsini salsaşa yada,
Bir gün görməmişdir o da dünyada!

Qürur

Mən gördüm onları...

Nizami

Nə dedi oğlum,
Nə dedi Məhəmməd, qurbanın olum?

Qürur

Dedi ki, Gəncəyə qayıtsın atam,
Məhəmməd ölse də, ölməsin ilham!..

Nizami

Ah, onu bir dəfə görəydim bari,
Töküldü üstümə dağların qar!..
Yox, ümid şeirədir, şeirədir ancaq,
Mənim qisasımı şeir alacaq!..

Şah ve Vəzir galırılar

Axsitan

Şair, tapılmasa Məhemməd inan,
Özün qabağımda asılacaqsan!

Nizami

Qoy olsun, belədir şahlarda adət,
Mən sizdə görmədim vəfa, sədaqət!..

Cəllad bayaq Məhəmmədin və Hicranın gətdikleri tərəfdən gelir.

Axsitan

De görüm nə oldu, nə oldu, cəllad,
Didir ürəyimi bir acı fəryad!?

Cəllad

Onlar özlerini çaya atdırılar!..

Qürur

İgid bir ölümle kama çatdırılar!..

Nizami

(Xaqaniye)

Ah, görüm zamanın kor olsun gözü.
Oğlumun qəlbində qaldı hər sözü!..

Axsitan

Xah. Xah. Xah. Dastanım bu oldu mənim,
Ölümle isindi, qızdı bədənim...
Xirtdeyin indicə keçəcək ələ!..

İntizar

(şaha)

Yox, sənin dastanın bitməyib hələ,
Xirtdeyin indicə keçəcək ələ!..

Axsitan

İntizar... İntizar... Bu cüret nedir?!

İntizar

Artıq can otağım bir vıranədir!
Öldürdün sən mənim məhəbbətimi,
Sulara qərq etdin Məhəmmədim!..

Axsitan

Məhəbbət!.. Məhəbbət!.. Sən buna bir bax,
Ela bil töküldü üstümə bir dağ!..
Duymuşdum men sənin bu niyyətini,
Dərbəndi bilirmiş xəyanətini!

İntizar

Mən qurdum tələni qızın Hicranı,
Bu gün mən göndərdim onu Şabranı.

Dedim qoy zindandan çıxsın Məhəmməd
Amma ki, Hicrana olmasın qismət!..

Axsitan

Mənim yazıq balam!.. Məhv oldu Hicran!..
Beynim qan, qəlbim qan, məhəbbətim qan!..
Budurmu sədaqət?! Budurmu vəfa?!

İntizar

Məni cana yiğdi verdiyin cəfa
Gündə bir kənizə nəzər saldın sən,
Gecələr dərdimlə yalmız qaldım mən!

Axsitan

Gör kimlər yiğlib mənim başıma,
Bəxt əli qılınchlı çıxdı qarşımı!..

İntizar

Mən Xaqan qızıyam!.. Qılıncım çek!

Axsitan

Nə qədər çirkinmiş səndəki ürək!..

Onlar qılınc çekib vuruşurlar. Hamı heyret və heyacan içindədir.

Qürur

(heyecanla)

Salin qılıncları... Durun bir anlıq!..

(Onlar yene vuruşurlar)

Nizami

Qadına yaraşır bu qəhrəmanlıq!..

(Onlar vuruşurlar)

Xaqani

Qoy görsün o ulduz, qoy görsün o ay,
Can verir müstəbid... dağılır saray!..

Axsitan

Hamı düşmən olub mənim üstüme,
Eşqim, məhəbbətim geldi üstüme!..

İntizar

Yalandır... özünle gedəcək bu dərd,
Səndə nə eşq var, nə de məhəbbət!

Onlar yene vuruşurlar. Nəhayət, İntizar şahı berk yaralayıır.
Şah yoxlur ve ölürlər.

İntizar

Gözümde qoydunsa mənim kamımı,
Mən aldım qılıncla intiqamımı!

Nizami

(Xaqaniyo)

Bilirdim, bilirdim zaman gelecek,
Qanla dövran süren, qanla ölçək!

(İşq sönür)

Pərdə

EPİLOQ

Gence. Proloqda olan veziyet cyni ile tekrar olunur. Günortadan keçmişdir.,
Nizami, Zaman baba, Mehəmməd, Aydoğdu evyandən enirlər. Onlar pərişandırlar.

Məhəmməd

(atasına)

Bu yuxu, deyildir, bu bir dəhşətdir,
Senin gördüklorın bir felakətdir!..

Nizami

Her kes oğlu dərdi görməsin, aman,
Sinemde ağlayır sanki bir kaman!..
Yaxşı ki, sarayda yaşamadım mən,
Şan-şöhrət keçmədi əsla qəlbimden.
Nə xəlet istədim, nə dövlət, nə mal,
Var olsun qoy şeir, var olsun amal!

Zaman baba

Elədir... yuxunu unudun getsin,
İnsan zəhmət ilə murada yetsin.
Hər gün dua edək böyük Allaha
Biz möhtac olmadıq vezire, şah!..

Məhəmməd

Qoy uçsun o saray, qoy ölsün o şah,
Biz orda qan töküb etmedik günah.
Haqqı ədaleti unutmadıq biz,
Böyük əməllerle vurdı qəlbimiz!..

Zaman baba

(Nizamiyə)

Yaxşılıq toxumu səp ürəklərə,
Yaxşılıq şöhrətdir daim bəşərə...

Nizami

İndi İskəndərdir fikrimden keçən,
Əqlin çəsməsindən odur su içən.
Odur xeyalımda, qəlbimdə müdam,
Bir onun eşqiyle çalxanır ilham!
Ömür vəfa etse, yorulmasa əl,
Şerim yandıracaq bu yolda məşəl!..

(Mehəmməde)

Nə bilim, can bala... sözün doğrusu,
Belə son dastanım bu olacaq, bu!

Məhəmməd

Son dastan nə üçün? Belə demə, bil,
Senin söz xəzinən tükənən deyil!

Nizami

(Zaman babası)

Sonra bir arzum var... Zaman kişi, sen,
Mənim qərarımı özün bilirsən.

(Aydoğdunu ve Mehəmmədi göstərir)

Bunların toyunu lengitmək olmaz,
Biz də bu dünyada sevinək bir az.

(Onlarımlarınlarından öpür. Aydoğdu utanıb gedir)

Zaman baba

Sən bilən yaxşıdır... o gün olsun sən
Bu birçə oğlundan nəvə görəsən!..

Nizami

Sağ ol Zaman kişi...

Bu vaxt çöl qapısı döyülfür.

Zaman baba

Qonaqdır yəqin...
Qapısı açıqdır bizim həyətin?

Nizami

Mehəmməd gör kimdir, de gelsin ona,
Dağ-dağa arxadır, insan-insana...

Məhəmməd gedir. Bir az sonra yanında Xaqani qaydır. Məhəmməd qonağın kim olduğunu bilmir.

Nizami

Xaqani!..

Xaqani

Nizami!..

Nizami

Çox şadam, inan,
Güldü gözlərimdə gül açdı cahan!..

Xaqani

Çox sağ ol, əzizim... çox sağ ol, qardaş,
Zamanda bir sənsən, könlümə sırdaş!

(Mehəmmədi göstərir)

Yeqin Məhəmməddir?

Nizami

Oğlumdur, bəli...

(Xaqani Məhəmmədin aynından öpür)

Xaqani

Ona kömək olsun taleyin əli!
Görəsin ömründə bir dərd, bir qada,
Nəsibi xoşbəxtlik olsun dünyada!..

Nizami

Vaxtında gəlmisin... sevinir ürek,
Bu günlər oğluma toy edəm gərək.

Xaqani

Bəxtiyar olsunlar... Keçdikcə iller,
Xoş günler gərəcək bizim nəsillər.
Kamala yetdikcə dünyada bəşər,
Bir də açmayaçaq qapıları şər!..

(Kiçik pauza)

Çoxdan istəyirdim baş çökim size,
Yığışış köçürəm daha Tebrizə.

— 256 —

Şirvan atamdirsə, anamdır Tebriz,
Təbrizsiz yaşaya bilerikmi biz?

Nizami

Elədir, qardaşım, elədir əlbət,
Bize ordan gəlir hər dürlü nemət.

Xaqani

Gence də gözəldir!.. Hər tərəf, hər yer,
Bir xoş mənzərədir, bir gözəl şeir.
Bəşər ömrü boyu deyəcək məncə;
Yaşasın Nizami! Var olsun Gence!

Pərdə

SON

MÜNDƏRİCAT

Dünenin, bu günün, sabahın şairi 4

ŞEİRLƏR

Ata ve oğul9
Şair olmaq istədim men	11
Deniz olmaq istədim	12
XX esrim menim	14
Sevdiyim rəng	16
Harda bir ocaq səndü	17
Dünya, ey gözəl dünya	18
Əsrim, taleyim mənim	19
Ölənda bir çevirin manı	21
Dostum, hər insandan məna umma son	21
Oğlum Etibarə	22
Nevəm Vildanım menim	23
Mən odlu bir qılıncam	25
Qoy çaxşın ildirim, sönsün kiçik şam	26
Şərbət də içdim men, zəber də gördüm	27
Bulaq, gözəl bulaq, belə axıb sən	27
Söylo, ey ildirim, nə üçün sonin	27
Dağ mehi	28
Bağbanla səhbət	29
Neçin pencerəmi döydün ay külək	31
Yenə sahər-sahər başımın üstən	31
Sən uçurum döşündə	32
Qaraiyuq	33
Mən bir çinar ağaciydim	34
Talan olmasın deye	35
Çayın həsrəti	37
Gecə, döyüşqabağı	38
Tökül, ey dağ çayı, uç qayalarda	39
Hacıkənd, Sarı yal, hardasınız siz?	39
Dağ ciğiri haqqında şeir	40
Qəhrəman ağac	42
Göldə qayıq izi var	43
Tonqal	44

Əger gözüm kor olsa	45
Pirşağı	45
Məcnun söyüd	47
Ey boz çinar, xan çinar	48
Meşəde böyümüş nəhəng bir ağac	49
İnsanlar, insanlar	49

QAQRA ŞEİRLƏRİ

Qara dənizə sözüm var	50
Dəniz qartalı	52
Ovcumda bir daş vardır	53
Bulud	53
Nazim yaduma düşdü	55
Bu gecə şaq-şaraq çalxandı dəniz	56
Güneş, dəniz və insan	56
Bir cığır isteyirəm mən	58
Deniz yanmadı	59
Damçılar	61
Günəş batur	62
Azərbaycan	63
Palma	65
Əlvida, Qaraqa	66

KOKTEBEL ŞEİRLƏRİ

Sevgilim	67
Koktebel	67
Koktebeldə bir dağ gördüm	69
Leyla	70
Dünen göydən od yağdırdı	72
Külek əsir dənizə	73

BOLQARISTAN ŞEİRLƏRİ

Əsgər ürayı	74
Güllü dərə	76
Qızıl qumlarda	77
Yaylıq	79

BİR PALIDAM

Yarpaq	80
Pəncərədən gördüm səni	80
Bir palidam	82
Qabağında kağız, qələm	84
Dəmə, bir də demə mənə	85
Bir yarpağam.. Axşam çağrı	86
Bir goyerçin daşa çırır	87

MİRZƏ ŞƏFI VƏZƏHİ OXUYARKƏN

Giriş	88
Şair və Axund	90
Mirzə Şəfi, Mirzə Yusif və Tacir	91
İlk məhəbbət	93
Şairin vətəni	94
Buz haqqında ballada	96
Çınarlar altında	97

SƏMƏD VURĞUN HAQQINDA DÖRD ŞEİR

Dedim şeir yazım ona	102
Ölüm haqqında söhbət	104
Şairin səsi	106
Qebrin üstə düşdü ilk qar	112
Tar	113
Şairin ölümü	114

ƏLLƏRİN SƏNİN

Gəldi yar	117
Bənövşə	118
Mənə lazımdır ancaq	119
Sənin fotosəklini	119
Sən ne gözəlsən	120
Yorgunam sevgilim	122
Əllerin sənin	122
Ay işığında	123
Məhəbbət	124

Örek	126
Uzaqda sanma məni	126
Mən səni axtarıdım	128
Əlim əlinə dəydi	129

MİNİATÜRLƏR

"Ağac sallayaraq budaqlarını..."	130
"— Yaman yağış yağır!..."	130
"Min il məhkum olsa..."	130
"Sümbül dənə dolub əydi başımı..."	130
"Gözünü zilləyib o göylərə sən..."	131
"Güneşdən soruşdum..."	131
"Xeyanət – gözü kor, qulağı da kar..."	131
"Yenə fikirlisen? Yenə qüssə, qəm?..."	131
"Bətib kənd yolunda qəmə, kədərə..."	132
"Bir adam dalınca deyindi yaman!..."	132
"Bu nece hikmətdir..."	132
"Qayna! Qayalardan tökül, ey bulaq!..."	132
"Bir tabut üstündə dedi bir çiçək..."	133
"Şəhər də, axşam da işlədi bağban..."	133
"Atılıb yol üstdə qalan bir daşa..."	133
"Doğrunun üstüne qışqırdı oğru..."	133
"Başı qırxılmayıb dağlı başı tək..."	134
"İldırım göylərdə çaxdı hiddetle..."	134
"Bir insan doğuldu..."	134
"Barını yediyin ağacı kəssən..."	134
"Qonşum çapçı divarı..."	135
"Min cür eyri yolu var..."	135
"Birisi pəhləvan deyib özünə..."	135
"Namərd bir körpü saldı..."	135

POEMA

Korogluunun qocalığı	136
----------------------------	-----

PYES

Şairin yuxusu	151
---------------------	-----

ZEYNAL XƏLİL

SEÇİLMİŞ ƏSƏRLƏRİ

“ÖNDƏR NƏŞRİYYAT”

BAKİ-2004

Buraxılışa məsul:	<i>Əziz Gülvəliyev</i>
Texniki redaktor:	<i>Rövşən Ağayev</i>
Tərtibatçı-rəssam:	<i>Nərgiz Əliyeva</i>
Kompyuter səhifələyicisi:	<i>Rəşad Həmidov Rəvan Mürsəlov</i>
Korrektor:	<i>Ceyran Abbasova</i>

Yığılmaga verilmişdir 25.04.2004. Çapa imzalanmışdır 26.11.2004.
 Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 16,5. Ofset çap üsulu.
 Tirajı 25000. Sifariş 174.

Kitab "Şərq-Qerb" mətbəəsində çap olunmuşdur.
 Bakı, Aşıq Əlişgər küç., 17.

0 0 0 0 5